

Oğulun nuruna



STİBEN MƏ'SUD

## Mündəricat

Minnətdarlıq ifadəsi

Juxu

Əhmədilər arasında keçən uşaqlıq dövrüm

Mənim böyüməjim

Ona jaxınlaşmağım

Həqiqətə can atmağım

Mən nöqteji-nəzərimi müdafiə edirəm

Qaçış

Cənuba tərəf

Ölüm qarşısında

Müqəddəs Kitab və Qur'an

Zülmətdə nur

Oğulun nuruna

İrəli gedərək

İlk dəfə ingilis dilində  
Into the Light by Steven Masood  
kimi, nəşr olunmuşdur.  
Müəlliflik hüququ U 1986 Stiven Mə'suda məxsusdur.  
Müəllifin razılığı ilə tərcümə olunub.  
© 1986 by Steven Masood. Published originally in English as  
Into the Light.  
© 1999 for the Azeri edition. All rights reserved.  
International copyright obtained.



# 1

## Juxu

Mən — azmiş və ağlajan oğlan, jol kəsişinə çıxdım. Joldan keçənlərdən soruşdum ki, hansı jol məni evimə aparar, lakin heç kim mənə cavab verə bilmədi. Nəhajət, mən qarasına bir jol seçdim və tənha o jol ilə getdim.

Ac idim, jolda gözəl mejvələrin ağırlığından başını aşağı əjmış ağaclarla dolu bir bağ gördüm. Bağ hündür hasarlarla əhatə olunmuşdur, qarşimdakı böyük darvaza bağlı idi. Çox çalışdım, amma onu aça bilmədim. Qışqırdım: „Xahiş edirəm, darvazanı açın. Mən çox acam. Bir az mejvə almalıjam. Pulum var, özüm də ki, acam. Jalvarıram, açın mənə. ” Qarşimdakı darvaza səssiz açıldı.

Bağda uşaqlar ojnajırdılar. Onlara jaxınlaşdım. Məni görən kimi onlar dajandılar və mən onlara dedim: „Evə gedən jolumu azmişam. Evə gec qajitsam validejnərim məni döjərlər”. Gördüm ki, bir uşaq alma jejir. Ona baxıb dedim: „Mən çox acam”.

Uşaqlar çağırıldılar: „Ata, gör kim gəlib!” Üzümü çevirib kolların arasından bizə tərəf gələn çox qoca, lakin sağlam və güclü bir adam gördüm. Birdən məni qəribə hiss bürüdü, başa düşdüm ki, o həm də mənim atamdır! Mən qorxdum və qaçmaq istədim, lakin onun səsi məni dajandırdı: „Oğlum! Balam! Sənə qəzəblənmirəm. Sən də, bu başqalar kimi mənim balamsan”.

Onun səsi atamın səsinə oxşamırdı, amma ona tərəf döndüm və budur mən onun qucağında idim və o, məni əllərində saxlamışdı. Uşaqlar da bizi əhatə etdilər və məni öpdülər. Onlar öz səbətlərindən mənə mejvə verdilər və mənə onların atası, bu qoca adam haqqında danışdılar ki, necə onları sevir. Onlardan jalvardım ki, icazə versinlər onlarla qalım, çünki öz evimdə özümü çox sevilməz bir adam kimi hiss edirdim.

„Xahiş edirəm, icazə verin sizinlə qalım. Sizinlə birlikdə məktəbə gedərəm, əminəm, müəllim məni Məhəmməd İsmajıl kimi döjməjəcək!”

Ata gülümsəjib mənə: „Oğul, Məhəmmədəd İsmajıldan xahiş etmişəm ki, səni döjməsin. Ona demişəm ki, sənin qajğına qalsın, çünki sən jaxşı uşaqsan” — dedi.

Mən ondan bərk japidim və üzümü onun ağı libasında gizlətdim.

„Jox! Ata, mən burada səninlə qalacağam.”

O, mənə mehriban səslə: „Oğul, sən jaxşı uşaqsan və jaxşı uşaqlar atalarının sözünə baxırlar. İndi qajıt məktəbə və məktəbi qurtarandan sonra səni öz məktəbimə götürərəm. İndi gəl gedək. Qoj səni evinə aparırm.”



## Əhmədilər arasında keçən uşaqlıq dövrüm

Sübh duası vaxtı anadan olmuşam. Bizim dini ən'ənələrə görə bu jaxşı əlamət sajılırdı.

Əşədü ən La İlahə İlləllah

Məhəmmədən-Rəsulullah

Atam məni əllərində saxlajıb qulağıma əcdadlarımın müsəlman dünjasında mənim jerimi təsdiq edən duanı piçıldajarkən, özünü xoşbəxt hesab edirdi. Burada, adətə görə, atasının evində onun təzə arvadı ona bir oğul da bəxş elədi! Şübhəsiz ki, anam əri üçün dünjaja oğul gətirdiğinə görə çox şad idi, çünki müsəlman aləmində oğlan uşağı çox yüksək qiymətləndirilirdi. Oğlan uşağı pəjə üçün dualar çox, qız uşaqları üçün isə azdı.

Adımı Mə'sud Əhməd Xan qojdular. Əhməd — Məhəmməd pejğəmbərin başqa adı idi; həmin bu adı bizim Əhmədi cəmijjətimiz daşıyırdı. Bu cür mühitdə Əhməd adını daşımaq şərəf hesab olunurdu.

1951-ci il nojabrın 30-da Pakistanın şimal tərəfindəki Peşəvərdən otuz mil uzaqda jerləşən Tərnəbin səhəri sojuq idi. Anamın validejnələri müvəffəqijətli torpaq sahibi idilər və torpaqlarınıbecərmək üçün kəndlilərə icarə verirdilər. İcarənin qiymətini kəndlilər becərdikləri məhsullarının bir hissəsini babamgilə verməklə ödəjirdilər. Təəssüf ki, babam müdrik dejildi və sonra təsadüfən öz torpaqlarını itirdi — lakin bu başqa söhbətdir.

Mən anadan olanda, babam böyük, ijirmi beş adamdan ibarət olan ailənin başçısı idi. Onun çoxlu qızları və jalnız bircə oğlu var idi. Həyatımın birinci üç-dörd ilini onun evində keçirdim, jadımda idi ki, o ev çox böyük idi. O da bu məhəllədə olduğu kimi palçıq kərpiclərdən tikilmişdi və içərisi sərin idi. Orada həjəti əhatə edən on beş otaq var idi. Üzüm tənəkləri ilə bürünmiş geniş ejvan isti havada otaqları gündən qorujurdu. Bu ev mənim çox xoşuma gəlirdi və onu tərk etmək çox kədərli idi.

Bir çox varlı torpaq sahibkarı kimi mənim babamın da öz xüsusi məscidi var idi. Bu indi də adı şejdir. Gündə beş dəfə oradan adhan, — dua ja çağırış səsi gəlirdi və biz hamımız işlərimizi dajandırıb dua edərdik.

Allah-u-Əkbər, Allah-u-Əkbər

Allah böyükdür, Allah böyükdür.

Əşşədu Ənna Məhəmmədar-Rəsulullah.

Şəhadət edirəm ki, Məhəmməd Allahın rəsuludur.

Duaja gəlin... Allahdan başqa səcdə edilməjə heç kəs lajiq dejil.

Mö'min müsəlmanları duaja çağırıan müəcinin səsi səhər tezdən sakit və sərin havada ətrafa jajılırdı. Səsin əks-sədası onu bir daha təkrarlajırdı.

Uşaq üçün bu çox rahat dünja idi. Mən böyük ailəmin məhəbbəti ilə əhatə olunmuş və təhlükədən uzaq idim, hamımız bir jerdə jaşajırdıq. Müsəlman ölkəsində doğulan hər uşaq kimi mən də, həyatımın ilk illərini qadınlar arasında keçirmişəm. Sonra isə kişilər həyatimdə daha çox jer tutmağa başladılar. Çox vaxt atam evdə jox idi. O, haradasa səjahət edirdi. Heç kim bilmirdi ki, hara gedir, jenə də onu sevirdim, lakin uşaq vaxtı həyatimdə o çox vacib jer tutmurdu.

Atam Əfqanıstanda anadan olub. Onun ailəsi kəndlərində nüfuzlu jer tuturdu; ata tərəfdən babam orada dini rəhbər idi. O, atam bir neçə ajlıq olanda öldü; çox vaxt keçmədi ki, nənəm də öldü. Atam həmin kənddə bir neçə il dajısı ilə jaşadı, on üç yaş tamam olanda isə, bütün həyatını dəjişən bir hadisə baş verdi.

Babam öləndə atama böyük torpaq sahəsini miras verdi və atamın dajısı o sahəjə aqalıq edirdi. Oğlan bir az böyüyəndən sonra kimsə gəlib ona dedi ki, onun dajısı torpaqları ələ keçirmək üçün onu öldürmək istəjir. Atam çox qorxdu, lakin jalnız iki ildən sonra qaçmağa qərar verdi.

Əfqanıstanın cənub-şərq sərhədinə jaxın jerləşən böyük şəhər Kvettaya gəldi. O vaxt Kvetta Hindistana aid idi, lakin 1947-ci ilin bölünməsindən sonra Pakistan'a aid oldu. Orada atam bir jaxşı adamlı rastlaştı, onun atama jazıgi gəldi və onu öz evinə götürdü. Bir neçə ildən sonra atam həmin jaxşı adamın qızı ilə evləndi və onların uşaqları oldu.

1935-ci ildə Kvettada bir neçə möhkəm zəlzələ oldu. Şəhər dağıldı, altmış min nəfərə qədər adam həlak oldu, atamın arvadı və iki uşağı da ölünlərin sijahısından idilər. Ev dağılında atam, onu tökülen daşlardan qorujan qapının arxasında sağ qaldı, buna görə də mən indi jaşajıram.

Mən anadan olanda atam Əhmədi islam məzhəbinin xəlifəsinin mühafizi işləjirdi. Lakin bu onun jeganə gəlir mənbəji dejildi. O, müxtəlif işlərdən jəpışırıldı. Bir ara o, kiçik elektrik mal dükanının sahibi idi, sonra öz ajaqqabı fabrikini açdı. Bu işi Kvettada örəndi, çünki Əhmədi missionerləri üçün bu sənəti öyrənmək çox vacib idi. Bə'zən dostlarım mənə acıq verib, çəkməçi oğlu dejərdilər.

Əhmədilərin saçı özləri dediklərinə görə on iki miljona jaxındır. Onlardan çoxu Pakistan'da jaşajır, lakin qərbi Afrikada, cənub-şərqi Asijada da böyük icmalar mövcuddur. Bu jerlərə missionerlər, məshəbin əsasını qojan Mirzə Qulam Əhmədin təlimini gətirmişdilər. Qulam Əhməd Pakistanın indiki sərhədindən şərqə tərəf, Lahordan jetmiş mil uzaqda jerləşən Hindistan şəhəri Kadianda təxminən 1835-ci ildə anadan olmuşdur. O, mö'min müsəlman idi, islami canlanmış görmək istəjirdi. 1880-ci ildən başlajaraq bu barədə rö'jalar və xəjallar görməjə başladı və dejirdi ki, dünjanın bir çox dini kitablarında, o cümlədən, məsihçilərin müqəddəs kitabı olan Biblijada pejğəmbərlik vasitəsilə və'd edilən Məsihdir. E'lan edirdi ki, İsa Məsihin (İsa

pejgəmbərin) ruhu və qüdrətində gəlib, lakin o, məsihçilərə, İsa Məsihin davamçılarına çox az hörmət edirdi.

Əhmədi tə'liminin bütün əsas qajdaları, ikisindən başqa, ortodoks müsəlmanların tə'limi ilə uşğun gəlir. Müsəlmanlar inanırlar ki, Məhəmməd axırınca və ən böyük pejgəmbərdir, lakin Əhmədilərin dedijinə görə Qulam Əhməd Rəhbər — Məsihin xüsusi jeri verilməlidir, əks halda inam natamam qalır. Ortodoks müsəlmanlar inanırlar ki, İsa çarmıxa ölmədi və göyə qaldırıldı. Əhmədilərin dedijinə görə isə O, Kəşmirdə öldü və hətta bu gün də onun məzarını orada görmək olar. Qulam Əhməd öjrədirdi ki, İsa çarmıxa çəkilmişdi və hələ ölməmiş çarmıxdan aşağıja salınmış, ona xüsusi məlhəm çəkiləndən sonra, sağalmışdır. İsa Kəşmirə gedir, orada 120 yaşında ölürlər.

Məhz Əhmədilərin bu tə'limləri həqiqət axtarışı zamanı mənim bələdçim oldular.

Qulam Əhməd öləndən sonra onun davamçıları arasında ixtilaf böyüdü. Bə'ziləri dejirdilər ki, o mucəddid, jəni islahçı idi və İslami təmizləmək üçün gəlmişdi; başqları isə əmin idilər ki, o pejgəmbər, elə əsl və'd olunmuş Mehdi (Rəhbər) Məsih idi. 1914-ci ildə, Qulam Əhmədin ölümündən altı il keçəndən sonra aşkar parçalanma baş verdi. Bu, axırınca fikirli adamlar coxları idilər. Onlar Qulam Əhmədin oğlu Bəşiruddini Kadianda ikinci xəlif adlandırdılar. Bu coxsaklı qrupu kadian partiyası adlandırdılar. Onlarla əks fikirli olanlar isə Lahora, indi Pakistan'da böyük lüğünə görə ikinci jer tutan şəhərə qaçıdlar, onlar lahor partiyası kimi tanınlılar.

Atam bütün ruhu və qəlbi ilə kadiançı idi. Birinci arvadının ölümündən sonra Kadiana gəldi. Bildiğimə görə, atam 40-ci illərdə azı iki dəfə də evlənib. 1947-ci ildə Hindistan öz istiqlalijətini alanda və Pakistan müstəqil olandan sonra, atam da bir çox əhmədilər kimi Pakistan'da yaşamaq üçün Lahora köçdü. Bir müsəlman kimi onlar Hindistanda yaşamağı təhlükəsiz hesab etmirdilər. Halbuki Pakistan'a qaçmağa çalışan minlərlə müsəlmanlar öldürülmüşdülər. Lakin Allah atamı hifz etdi. 1950-ci ildə atam anamla evlənəndə atamın artıq böyük ailəsi var idi. Məncə bu atamın həyatındakı ən böyük qajğısı idi! Həmişə ümid edirdi ki, təzə arvad almaqla onun həyatı dəjişiləcək və o, nəhajət varlanacaq. Lakin bu heç vaxt baş vermədi.

Uşaqlıqda belə şejlərdən başım çıxmırıldı. Biz Rabvaha köçəndə mənim on yaşım var idi. O vaxtlar bu şəhər Kadian inamının əsas mərkəzinə çevrilmişdi. Rabvah təzə şəhər idi, o, 1951-ci ildə əsaslanmışdır, orada kadianların tə'siri o qədər böyük idi ki, 1974-cü ilə qədər Əhmədi inamına aid olmayan adamlar o şəhərdə qalmamışdır. Mən Rabvahda böyükuba başa çatdım.

Elə əvvəldən mənim təhsilim Qur'an üzərində əsaslanmışdır. Kitab əhli olduğumuza görə müsəlmanların müqəddəs kitabını əzbər bilməji özümüzə şərəf bilirdik. On yaşım olanda Qur'anından uzun parçaları əzbər bilirdim. Bütün müsəlman uşaqları Qur'anı ərəbcə öyrənirdilər, çünki bu dildə Qur'an Məhəmmədə verilmişdi. Bizim öz dilimiz Urdu dili idi.

Müsəlmanların müqəddəs kitabları Tövrat, Zəbur, İncil və Qur'anıdır. Bu kitabların mövzusu mənə uşaqlıqdan tanış idi; Nuh və İbrahim demək olar ki, mənim köhnə dostlarım idilər. Gündəlik dua vaxtimız da vacib jer tuturdu və o vaxtin mütləq nizamı mənə sədaqətliyi öjrədirdi.

Mən Allaha inanıram; Onun pejgəmbərlərinə inanıram; Onun mələklərinə inanıram; Kitablarına inanıram; mən Qijamət gününə inanıram. Kainatın Allahı olan Allaha inanıram. O, bizim üçün möhtəşəm və mərhəmətlidir. O, lütfkar Allahdır və Qijamət gününün sahibidir.

Xejr-dua verdijin kəslərin jollarını bizə göstər, aj Allah, qojma biz azaq və imandan dönək. Aj Allah, bu duanı qəbul et. Amin.

Hər axşam mən anamla, bə'zən atamla da dua edərdim.

„Ana, jatmaq istəjirəm, gedək dua edək”.

„Jaxşı, oğlum, gedək. Sənin duanı dinləjərəm”.

Bə'zən, dua etmək üçün validejnərimin jataq otağına gedirdim və orada onları dalaşan gördüm. Adətən belə söz-söhbətlər malijə çətinlikləri, jaxud başqa ailə problemləri üzündən, həm də atamın tez-tez evdən getdijinə görə olurlar. Bir dəfə validejnərimin dalaşmasını eşidəndə mən özümə: „Mən böyükəndə jalnız bir arvad alacağam” — dedim.

Dua bizim həyatımızın saatı idi. Hər səhər gün çıxmamış Allahı çağırırdıq. Sonra zühr, günorta duası bizi gündüz işlərimizdən dajandırırdı. Gün batandan bir saat əvvəl dua edirdik. Gün batan kimi biz jenə dua edirdik və günün axır duası təxminən axşam saat səkkizdə olurdu, amma bu gün ərzində olan başqa dualar kimi mütləq sajılıydı.

Uşaqlıqda dua edəndə məni bir şey çəsdirdi. On yaşimdə başa düşdüm ki, məni çəsdiran şey nə idi. Öjrətmışdilər ki, jatmazdan əvvəl dua edib Məhəmməd üçün Allahdan xejr-dua istəməlijəm: „Aj Allah, Məhəmmədə və onun nəslinə xejr-dua ver, necə ki, Sən İbrahimə və onun nəslinə xejr-dua vermisən”.

Mən fikirləştirdim: „Əgər Məhəmməd dünja üçün xejr-duadırsa, bəs nəjə görə biz onun üçün Allahdan xejr-dua istəməlijik?” Baxmajaraq ki, mən balaca uşaq idim, bu sual məni narahat edirdi.

Duanın başqa jerində Məhəmmədin adı çəkiləndə, sülh olsun sözlərini əlavə edirdik. Məgər onun sülhü jox idi, axı nəjə görə biz onun üçün sülh istəməlijik? Əgər onda sülh joxdursa, bəs kimdə Allahın sülhü ola bilər? Bu suallar məni tamamilə çəsdirmişdilər.

Qur'anın çox hissəsini əzbər biləndən sonra mən Əhmədi məscidində aqsaqalların sözlərini dinləjərək çox vaxt keçirirdim. Bilmək istəjirdim ki, bizi — Əhmədi cəmijətini, başqa müsəlmanlardan nə fərqləndirir. O vaxt mən artıq biliirdim ki, fərqlər var. Ortodoks müsəlmanlar jaşajan qonşu kənddə biz dostlarımızla tez-tez: „Rədd olun buradan, mirzə! İmansızlar! Kafirlər! Natəmizlər!” — sözlərini eşidərdik. Təəccüblü dejil ki, biz ancaq öz cəmijətimzdə, başqalarından uzaq jaşamaq istəjirdik. Burada biz təhlükəsiz idik. Bizim Rabvah şəhərimiz Lahordan şimal-şərq tərəfdə çajın janında yerləşir. Atam çajı çox sevirdi və tez-tez oraja balıq tutmaq üçün gedərdi. Mənə elə gəlir ki, bu onun üçün öz qajığılarından uzaqlaşmaq üçün bir səbəb idi. Geniş, üstündə ləkələr görünməsin deyə, tünd rəngli paltar gejib, uzunboğaz çəkmələrində böyük addımlarla evdən uzaqlaşarkən mən ona baxardım. O vaxt atam nə haqda fikirləşirdi? O da məni

narahat edən suallar barədə fikirləşirdim? Mən bilmirdim, çünki heç bir pakistanlı ata belə mövzular haqqında öz oğlu ilə danışmazdı.

Mənim on jaşım olanda bir gün məsciddə oturub, həmişəki kimi, böyüklərin müəllimlə səhbətinə qulaq asırdım. Səhbət duanın qüvvəsi haqqında idi — elə məni maraqlandıran da bu idi. Zühr duası təzə qurtarmışdı və mən eşitdim ki, bir jaşlı adam dedi: „Əgər çajın sahilində duran adam Kəlmeji şəhadətə inanırsa, o, çajın üstü ilə o biri tərəfə quru kimi keçə bilər”.

Ürəjim çırpındı. Doğrudan da dua belə şej edə bilərmi? Bir müsəlman kimi Kəlmeji şəhadəti körpə vaxtımdan bilirdim. Javaşça ajağa qalxıb məsciddən çıxdım.

Çıxbı bir mil uzaqda jerləşən çaja tərəf qaçıdım. Nəfəsim kəsilə-kəsilə çajın sahilinə çatıb dajandım, ajaqlarımın janından sakitcə axan suja baxdım. Uzaqda, çajda bir neçə Əhmədi olmajan kənddən balıqçılar var idilər. Ətrafa baxdım, jaxınlığımıda heç kim jox idi. Bərkədən müqəddəs duanın sözlərini təkrar etdim: „Böyük və mərhəmətli Allahın adı ilə, Allahdan başqa Allah joxdur və Məhəmməd onun rəsuludur”.

Əjinimdə şalvar və kamizdən ibarət olan məktəb paltarı var idi. Fikirləşdim ki, görəsən, paltarımı sojunum, ja jox,jadıma düşdü ki, mən bura cimməjə jox, sujun üzərindən keçməjə gəlmışəm! Amma, jenə də səndəllərimi çıxartdım.

Ürəksizcəsinə suja bir addım atdım. Qətijətim itməjə başladı, görəndə ki, ajaqlarımın altında su sahil kimi bərkimədi, mən fikirləşmədən suja atıldım. Su dizlərimə çatırdı. Bir də Kəlmeji şəhadəti dedim ki, dua tə'sir etsin. Bir addım da edəndən sonra ajaqlarım altında sujun dibini hiss etmədim. Özümü saxlaja bilmədim və şıppıltı ilə suja düşdüm. Məni qorxu büründü. Üzə bilmirdim! Başa düşdüm ki, batıram. Ümidsiz çığırmaga başladım.

Güclü əllər məni sudan qaldırıb çıxardanda sevincim aşib daşdı. Balıqçılar səsimi eşidib məni xilas etdilər. Məni qaldırıb qajığa qojdular, qorxudan və çəşqinqılıqdan ağlajırdım. Bir az sakitləşəndən sonra onların biri mənə: „Hə, bala, sən nə qəribə iş tutmusan? Adam da paltar ilə üzər?” — dedi.

Jenə də ağlamağa başladım, çünki ölümə nə qədər jaxın olduğumu başa düşdüm. Qorxdum və fikirləşdim ki, jaxsıdı budur, onlara həqiqəti dejim. Cəsarət edib onların üzünə baxa bilmədim və dedim: „Mən elə bilirdim ki, Kəlmeji şəhadəti inamla desəm, sujun üzərində gəzə bilərəm”.

Bu sözlərim doğruja oxşamırdı. Görəsən onlar nə fikirləşirdilər? Təəccübə mənə baxdilar, sonra biri bərkədən gülüb dedi: „Ej, kafir oğlu! Atan kafirdir, anan kafir, bütün ailən də ki, kadian, mirzəi. Sən, natəmiz adam, necə fikirləşirsən ki, Allah səni eşidəcək? Doğrudanmı, inanırsan ki, Kəlmeji şəhadəti dejib çajdan quru təki keçə bilərsən? Çix get buradan, imansız və ailənə de ki, əvvəl müsəlman olsunlar, sonra gəl çajdan keç. Rədd ol buradan, joxsa səni bu çajda batıracağam.

O, elə dəhşətli görsənirdi ki, məni vahimə büründü. Qajığ sahilə jaxınlaşan kimi qajıqdan çıxbı öz kəndimə qaçıdım. Həm utanırdım, həm də qorxum keçib gedəndən sonra, duama cavab vermədijinə görə Allaha qəzəblənmişdim. Evə gedərkən bu fikir məni

daxildən jandırıb tökürdü. Səndəlsiz ajaqlarımın altı sıyrılmışdı, həm də bilirdim ki, səndəllərimi itirdiyimi atam bilsə hirslenəcək. O vaxta qədər paltarlarım qurumuşdu, bəs səndəllərimi itirdiyimə nə dejəcəkdir? Mən jalqızlıq və qorxu içində idim.

Elə fikirləşdijim kimi də oldu. Evə girən kimi anam üstümə düşdü: „Mə'sud, sən haralardasan? Neçə vaxt haradasan?” Ona heç nə cavab verə bilmədim və o, məni möhkəm döjdü. Sonra, atam evə qajıdanda, ona uzun müddət evdə olmadığımı dedi və atam mənə acıqlandı. Jadımdadır, onun acıqlı səsini eşidəndə utandığımdan özümü itirdim. Elə bilirdim ki, paltarlarım üstündə olan ləkələr qəlbimdədir. Onlara başıma gələn bütün işləri danışdım. Bacım və anam eşidəndə ki, sujun üzərində gəzmək istədim, mənə güldülər, lakin atama ağlaja-ağlaja: „Atacan, məgər biz müsəlman dejilik? Nəjə görə onlar bizə kafir dejirlər? Kafirlər Məhəmməd pejğəmbərin ətrafindakılar, ona manejə törədənlər və incidənlər idilər. Biz ki, belə dejilik! Biz qur'an oxujuruq, gündə beş dəfə namaz qılırıq. Axı nəjə görə o kişi bizə kafir dejir?” — dejəndə o, mənə ciddi baxırdı.

Mən hönkürtü ilə ağlajırdım, atam isə heç nə demirdi. Cavab almadığımı görə cəsarətlə dedim: „Atacan, özüm araşdırmaq istəjirəm. Mən bu barədə oxumalıjam və hər şeyi öyrənməlijəm”.

Atam fikrə getdi, sonra dedi: „Mə'sud, sən hələ bu məsələlər üçün çox cavansan. Böyükəndə belə dini şejləri başa düşəcəksən. İndi bu barədə səninlə danışa bilmərəm. Sabah sənin müəlliminlə danışaram. İndi gedək, jatmaq vaxtıdır.

O, mənimlə qəzəblə danışmırıldı, lakin o gecə mən jalnız bir şej barədə fikirləşirdim ki, sabah atam Məhəmməd İsmajıl müəllimə şikajətlənəcək və o, məni döjəcək.

Jatmağa gedəndə tamamilə çəşqinliq içində idim. Həmişə ağıllı oğlan olmuşam, amma bu hadisə kefimi tamamilə pozmuşdu. Kafir sözü qulaqlarımda cingildəjirdi, müəllimin qəzəbi haqqında fikirləşəndə qorxu məni bürüyürdü. Bildiğim bütün duaları dedim, lakin mənə əzab verən qorxu dejil, Allaha olan qəzəbim idi! Nəjə görə O, məni tərk etdi? Nəjə görə duama cavab vermədi? Məgər mən aldanmışammı?

„Aj Allah, Sən ərəb dilindən başqa dil bilmirsən? Ona görəmi, Urdu və ja Putşu dilində duaları eşitmirsən? Buna görəmi, dedijimi başa düşmədin? Joxsa məni eşitmək istəmirdin?” — dedim. Üzümü divara çevirdim, uşaqlıq arzularım jerinə jetirilmədijinə görə ağladım.

Elə həmin gecə juxuda mən jol kəsişinə çıxdım. Azmişdım, lakin Atam məni qucaqladı, sakitləşdirdi və evə gətirdi...

1972-ci ilə qədər Əhmədilərin bütün məktəbləri milliləşdirilmiş və Pakistan məktəblərinin sistemində daxil edilmişdilər, Əhmədilər isə təhsildə də öz inam adətləri ilə getmək istəjirdi. Uşaqlıqda mən Əhmədi məktəbinə gedirdim. Məktəbi sevirdim və müəllimim Mirzə Məhəmməd İsmajila çox hörmət edirdim.

Məhəmməd İsmajıl uzun ağ saqqallı qoca kişi idi. Əhmədilərin çoxunun saqqalı qısa olardı, atamda da elə idi, amma Məhəmməd İsmajılın saqqalı düz sinəsinə çatırdı. O, ciliz adam idi, çoxlu kitabları olduğuna görə Rabvahda savadlı bir insan kimi jaxşı ad-

sana nail olmuşdu. İslam haqqında zəngin biliji var idi, çünki jaxşı təhsil almışdı. Bə'zən şagirdlərini özünə bəla kimi təsəvvür edərdi.

Su üzərində gəzməjə çalışdığım günün səhəri qorxu və həjəcan içində dərsdə oturmuşdum. Görəsən atam Məhəmməd İsmajılə nə dedi? Həmişəki kimi müəllim şagirdlərin adını çağıraraq joxladı, hamının sinifdə olduğunu qejd edib məni irəlijə çağırıldı.

— Mə'sud, atan səndən şikajətlənir. Evdən çıxanda validejnlorınə jerini deməlisən. Sən çajda batsajdın onlar nə edərdilər? Gələn səfər diqqətli ol.

Bu sözləri dejib məni azad buraxdı. Mən dodaqaltı ona minnətdarlığımı bildirdim, lakin oturmadım, çünki ona öz juxumu danışmaq istəjirdim. Nəhajət o, dedi:

— Mə'sud nə olub?

— Müəllim, bu gecə... mən juxu görmüşəm.

Mənə dalğınlıqla baxıb:

— Juxu? — sakitcə, elə bil özünə dejirdi, — Sən də...

Hejrətdən titrədim. O, da juxu görüb! Qoca kişi dediji kimi! Bu mümkün düşürmü? Amma o, jenə də mənə: „Oğlum, nə görmüsən?” — dedi. O, məni bir tərəfə çəkdi və ona juxumu danışdım. Dərin fikirə getdi, sonra dedi: „Bu barədə heç kimə demə! Başa düşürsən?”

Mən itaətlə başımı aşağı saldım, ürəjim sevinclə dolu idi. Mən hər şeyi başa düşmürdüm, lakin hiss edirdim ki, Allah mənim qajğıma qalır. Dünənki iflasa, cəzaja və göz jaşlarına baxmajaranq, O burada idi, O mənim qajğıma qalırdı...



### Mənim böjüməjim

Validelnərim jenə də dalaşırıldılar. Anamın qışqırığını eşidəndə barmaqlarımı qulaqlarına tıxamaq istəjirdim ki, atama dejilən ejib sözləri eşitməjim. Həmişəki kimi atamı uzun müddətlər evdə olmadığına görə danlajirdı. Ona şajə çatdı ki, atam başqa şəhərdə qadınların janına gedirdi. Mən dəfələrlə əmin olurdum ki, bir arvaddan artıq arvad almaq ağır jükdür və heç vaxt belə jükü daşımak istəməzdim.

Dostum Səidi jada saldım. Onun evi bizimkindən çox-çox sakit idi. Onun validejnərlə mənimkilər kimi dalaşmırıldılar. Onun validejnərinin pulu var idi ki, ona paltarlar və başqa şejlər alsınlar, lakin mənim validejnərim nə mənə, nə bacım Cəmiləjə, nə də qardaşım Mahmuda heç nə ala bilmirdilər. Mən heç atamın başqa arvadlarından olan uşaqlarının hamısını tanımadım, mənə elə gəlirdi ki, ailə başqa cür olmalıdır.

Qəribədir, dejəsən Məhəmməd pejğəmbər də atam kimi bu sahədə çətinlik çəkirdi. İsləm qadınlara imtijaz verir, lakin mümkün dejil ki, bir qadına çox fikir veriləndə başqası qışqanmasın. Özü də ki, pul çatdırmaq olmur. Bilirdim ki, anamın bir az pulu var idi, həm də Tərnəbdən atasından arada pul alındı, jenə də, jaşamaq çox çətin idi. Atam pulumuzun hamısını götürürdü. O, öz dostlarını sevirdi və pulu onları əjləndirmək üçün xərcləjirdi, baxmırıdız bizim pula ehtiyacımız var, ja jox. Bir dəfə anam elə hirslenmişdi ki, ejvanda dalaşanda götürüb velosipedin nasosunu atamın başına çırpmışdı. Atam jixildi və bir neçə anlıq huşunu itirdi. Mən çığırdım: „Əmmi, jalvarıram, atanı döjmə. Dalaşmajın. Axı qonşular nə dejər?”

İndi utanıram ki, o vaxt atamın qajğısına qalmaqdansa, cəmijjətdə ad-sanımızın qajğısına qalırdım. Atam isə, çox qəzəblə, birdən-birə ajağa qalxıb üstümə qışqırdı: „Sus! Baxma bura. Sənin işin dejil.”

Qıp-qırmızı üzlə ejvandan çıxdım. Bəlkə mən həddən artıq həssas idim, lakin mənə elə gəlirdi ki, anam bacım Cəmiləni məndən çox sevir. Cəmilə məktəbə getmirdi və anam ona Urdu dilini öjrədirdi, onlar çox jaxın idilər. Anam nadir hallarda məni əzizləjərdi, baxmajaraq ki, bunu çox arzulajırdım. Jəqin, o, qorxurdu ki, mən atama oxşajacam, ja da təbiətən, analar qızlarına daha çox jaxın olurlar.

Çox həjəcan çəkirdim ki, anamın bizə jemək almaq üçün pulu çatmırıdı. Bir dəfə otaqlarının janından keçəndə eşitdim ki, anam atama dedi: „Evdə jemək joxdur. Dütü və dhal almaq üçün beş rupi lazımdır. Verdijin pul uşaqların jeməjinə çtmir.” Atam könülsüz olaraq ona bir az pul verdi, lakin pul kifajət qədər dejildi. Anam hirsini bizim üstümüzə tökürdü, bizi döyürdü və dejirdi: „Siz də atanıza oxşajacaqsınız”.

Əlbəttə, anam çətinlik çəkirdi, başa düşürdüm ki, ona kömək etməlijəm. Jüngül işə düzəldim ki, bir az pul qazanım. Kiçik restoranda qab jujurdum, sonra bazarda mejvə

satana kömək edirdim — mejvələri jujub jerlərinə düzürdüm. Anama qazandığım pulu verəndə çox təəccübləndi, fikirləşdim ki, razı qaldı, amma o bir söz demədi.

Bütün bu vaxtı dua haqqında çox şejlər öjrənirdim. Mənə elə gəlirdi ki, Allah ürəjimə xüsusi arzu qojud ki, dua edim. Ailədə münasibətlər çox pis olanda belə duamı dajandırmırdı və Allah bu arzumu rəğbətləndirirdi.

1963-cü ildə bir gün validejnlərim jenə də dalaşandan sonrajadıma düşdü ki, mənə sabaha rijazijat üçün təzə dəftər lazımdır, öz dəftərim jazılıb qurtarır. „Görəsən nə eləjim? — özümdən soruşdum, — atam indi hirslidir. Ondan necə təzə dəftər istəjim?” Təbii olaraq, dua etməjə başladım: „Aj Allah, atamın qəzəbini sojut ki, gedib ondan dəftər üçün pul istəjim”. Lakin belə olmadı, atam elə hirsli-hirsli çıxbıq getdi. İndijadıma düşəndə utanıram, o günün səhəri məktəbdə bir oğlanın dəftərindən bir neçə vərəq oğurladım. Elə bilirdim ki, bu kağız mənə çatacaq, lakin misalı həll edib qurtaranda vərəqlər də qurtardı. Anam Cəmiləjə dərs keçdiji qonşu otağa keçdim. Ondan pul istədim, məni eşitmədi, başa düşdüm ki, çox desəm hirslnəcək.

Ümidsizcəsinə, bacımın çantasını axtardım, lakin bacım bilirdi ki, mənə kağız lazımdır və çantasını gizlətmışdı. Ev tapşırığımı jerinə jetirməmişdim, çox qorxurdum, qərara gəldim ki, jatmajacağam, atamın evə qajıtmasını gözləjəcəjəm. Oturdum ki, kitab oxujum, məni juxu apardı...

Elə bildim bir dəqiqə keçdi, hiss etdim ki, məni kimsə silkələjir, sonra anamın səsini eşitdim: „Gecə saat birdir, kitab əlində jatmışan, işiq da qalıb jana-jana! Sən də atan kimi təhsil ala bilməjəcəksən! Qalx ajağa, tənbəl uşaq, get jerində jat”. O, işığı söndürüb getdi.

Səhər ojananda birinci fikrim o idi ki, ev tapşırığım hazır dejil. Hər gün məktəbə çatmaq üçün bir mil yol gedirdim və o gün bütün yol boju Allaha dua edib dejirdim: „Ja Rəbb, jolda bir rupi tapım və məktəbin dükanında iki dəftər, qələm və pozan alım”.

İnamım möhkəm idi, diqqətlə ajaqlarımın altına baxırdım, əmin idim ki, ürəjim istədijini tezliklə görəcəjəm. Jarı jolda fikirləşdim ki, bəlkə istədijim çox böyükdür, bir də dua etdim: „Jaxşı, Rəbb, əgər bir rupi çoxdursa, qoj jarım rupi olsun!”

Məktəbin darvazasına çatanda Allahdan istədijim pulun məbləği ijirmi beş, sonra da on pejsə endi, bu pula bir neçə vərəq alıb dəftərimin arasına qoja bilərdim. Lakin jerdə pul jox idi. Tamamilə peşman halda darvazaya çatıb məktəbin dükanına jaxınlaşdım.

Birdən tanış səs eşitdim: „Oğlum, balam!” Ürəjim bərk çırpındı. O səsi tanıirdım. Tez çevrilib juxumda gördüğüm ağ palıtarlı adamı gördüm. Təəccübən və qorxudan titrədim. Jenə də onun səsini eşitdim: „Qorxma, bu rupini götür. Sənə lazım olan şejləri al və ev tapşırığını tamamlı. Hələ zəngə vaxt qalıb”.

Səs kəsildi, sonra dükançı məndən soruşdu: „Bujur, sənə nə lazımdır?”

Mən təəccüb və çəşqinliq içində idim. Əlimdə bir rupi tutub dükanda durmuşdum. Gücümü toplayıb satıcıdan istədijim şejləri aldım, sonra jaxında olan skamjada oturub tapşırığı jerinə jetirdim. Jazib qurtaran kimi dərsə zəng vuruldu.

Bir neçə dəqiqədən sonra müəllim ev tapşırığını etdijimizi soruşanda mən sevinclə hamidan uca səslə „bəli” — dedim.

On üç yaşimdə jeddinci sinfi bitirdim. Doqquzuncu sinifdə oxujan Əhməd adlı oğlanla dostlaşdım. O, sakit, ruhani şejlərlə maraqlanan oğlan idi. Onunla dostluq etdijimə görə çox sevinirdim. O, məndən çox hündür idi. Məndən böyük idi və çox bilirdi, dərslərimdə mənə kömək edirdi.

Əhmədin atası Əhmədi missioneri idi. Əhmədi məzhəbində missioner işinə böyük əhəmiyyət verilirdi, elə buna görə də Mirzə Qulam Əhmədin tə'limi bütün dünjaja jajılırdı. Əhmədin atası Rabvahda missioner kollecində dərs dejirdi. O, jaxşı müəllim və vaiz kimi tanınmışdı. Onlara qonaq getməji sevirdim, həmişə mənə jaxşı münasibət bəsləjirdilər.

Qişın bir soyuq günü Əhmədgilə getdim. Bir jerdə ojnajırdıq, birdən nizamlı, gözəl oxunan mahni səsi eşitdim. Əvvəl elə bildim radiodur, amma Əhməd dedi: „Jox, süpürgəçilər oxujurlar. Gəl gedək onlara baxaq”.

Əlimdən tutdu və biz pilləkanla juxarija, evin damına qalxdıq. Əhmədin evi bir çox kiçik evlərin janında idi. Dajandığımız jerdən kiçik evlərin həjətləri görünürdü. Bu həjətlərin birində kişilər, qadınlar və uşaqlar bir jerdə oturub mahni oxujurdular. Kolgəmiz həjətə düşdü, adamlar başlarını qaldırıb bizi gördülər. Tərpənmədən onlara baxırdıq. O vaxt bilmirdim ki, bunlar eşitdijim ilk məsihçi mahnları idilər.

Bir nəfər qalxdı, başını aşağı salıb oturanlara nəsə deməjə başladı. Onlar diqqətlə dinləjirdilər, biz heç nə eşitmirdik, çünkü uzaqda idik. Gördüyüm səhnə məni çox maraqlandırıcıdı. Əhməd əlimə toxunub dedi: „Gedək Mə'sud, anam bizi çağırır. Gəl aşağıja düşək”.

Əhmədin anası bizə çaj hazırladı, sonra Əhməd mənə: „Gedək öz kitabxanamı sənə göstərim” — dedi.

Əhməd öz kitabxanası ilə fəxr edirdi. Mən də kitab sevirdim və oğlanlar üçün hekajərdən ibarət olan öz kiçik kolleksiyamla fərəhlənirdim. Onları cibimdə pul olanda, jaxud qonşulara kömək etməklə pul qazananda alırdım. Əhməd kimi mən də pejğəmbərlər və başqa müsəlman qəhrəmanlar haqqında kitablar alırdım.

Əhmədin kitabları və jurnalları arasında „Jehjanın Müjdəsi” adlı bir kitab gördüm. Kitabın adı maraqlı göründü, elə bildim uşaqlar üçündür. Müjdə urdu dilində „İncil” deməkdir və onda mən başa düşdüm ki, bu müqəddəs kitablardan biridir. Biz öjrənmişdik ki,

dörd müqəddəs kitab var:

Musaja verilən Tövrat,

Davuda verilən Zəbur,

İsaja verilən İncil

və Məhəmmədə verilən müqəddəs Qur'an.

„Əgər bu İsa pejğəmbərə verilən İncildirsə, — Əhməddən soruşdum, — bəs nəjə körə bizim müqəddəs ərəb dilində dejil, urdu dilindədir?”

Əhməd sualıma cavab verməmiş, anası içəri gəlib, mənə: „Oğlum, bu kitabı ona süpürgəçilər verib. Demişdim saxlamasın özündə, amma jalan danışdı, dedi ki, kitabı qajtardı. İndi ver kitabı mənə, jandırıım”.

Mən dəhşətə gəldim.

— Jox, xala (adətən dostlarımızın analarını belə çağırardıq) — dedim ona, — xahiş edirəm, kitabı mənə verin.

— Hə, ana, — Əhməd söhbətə qoşularaq, — qoj o götürsün. Onun kitabları azdır — dedi.

Əhmədin anası jumuşaldı.

— Jaxşı, amma bir də kitabı evdə görməjim.

Sonra Əhmədlə vidalaşıb bir qucaq jurnalla və jeni xəzinəm olan İncillə evə getdim.

Evə qajidanda Cəmilə rəfiqələri ilə ojnajırdı. Jəqin, gəlinciklərlə ojnamaqdan jorulmuşdular, çünkü məni görüb, jurnalları tez əlimdən aldılar və balaca İncil kitabı əlimdən jerə düşdü. Bacıma çox hırslaşdım, hətta onu vurmaq istədim, çünkü ona görə İsa pejğəmbərin müqəddəs kitabı jerə düşdü, amma jaxınlıqda anam oturub tikiş tikirdi. Kitabı jerdən qaldırdım və tezliklə öz otağıma getdim ki, kitabı oxujum.

O axşam kitab mənə jeni dünjanı açdı. Oxujub qurtarmajınca jatmadım; üzləşdijim jeni idejalardan başım fırlanırdı. İsa doğrudan da Məsih idimi? Jaxşı bilirdim ki, Kadian Əhmədilər Mirzə Qulam Əhmədin Məsih olduğuna inanırdılar. Oxuduqlarından gördüm ki, İsa pejğəmbər Kəlam, jaxud Loqos adlandırılmışdı. O, Ruh Allah idi, jə'ni Allahın Ruhu. Qur'an da ona Mərjəm oğlu (əlbət ki, Allah oğlu jox) və İsa dejirdi.

Qur'andan bilirdim ki, İsa çoxlu mö'cüzələr jaratmışdı. Qonşum və sinif joldaşım olan Səidin bir sıra müqəddəs pejğəmbərlər haqqında balaca kitabçıları var idi. O kitabçalardan biri İsa pejğəmbər haqqında idi. Öz-özümə fikirləşirdim ki, Səiddən kitabı bir də almalı, oxujub bu iki kitabı müqajisə etməlijəm.

O günün səhəri, müsəlmanların müqəddəs günü cümə idi, məktəblər bağlı idi. Səiddən kitabı götürüb, günümün çox hissəsini iki kitabı müqajisə etməklə keçirdim. Bu kitablar arasında çox fərq var idi.

Cümə duası üçün mərkəzi məscidə gedəndə çox fikrli idim. İbadət edənlərin arasında qoca müəllimim Məhəmməd İsmayııl da var idi, məni dua edən gördü, gülümsədi. Bildiyimə görə, o ümid edirdi ki, mən də nə vaxtsa Əhmədi missioneri olacağam və pejğəmbərimizin tə'limini bütün dünjaja çatdıracağam. Ağlıma gəldi ki, o mənim bə'zi suallarımı cavab verə bilər.

„Müəllim,” — həjəcanla başladım.

„Nədir, Mə'sud? Nə soruşmaq istəjirsən?”

Başımla razılıq işaretisi verib, fikirli dedim: „Müəllim, Allah bizim Atamız və biz də Onun oğulları işqmi?”

O dajandı və mənə ciddi baxdı. „Jer üzündə sənə bu sözü kim söyləjib?” — təəccübə soruşdu. Ona sadəcə: „Bunu İncildən oxumuşam” — dedim.

„İncildən? Aj bala, onu haradan tapmışan?” — soruşdu, — „Onu sənə kim verib, haradadır indi o?”

Bir az suallarından qorxdum, lakin cəsarətlə: „Əhməddən götürmişəm, indi evimdədir” — dedim.

O tez-tez getməjə başladı və dedi: „Mə'sud, jaxsısı budur gedək bizə, evdə sənin suallarını cavab verərəm”.

Onun ardınca suallarımı cavab tapmaq arzusu ilə tələsdim.

Evdə məni oturdu və kitabları gətirmək üçün başqa otağa getdi. Onun arvadı içəri gəldi və mən ona hörmətlə ajağa qalxıb: „Əssəlamu əlejkim. Sülh olsun”. — dedim.

Gülümsəjib üzümdən öpdü. „De görək adın nədir? — soruşdu, — Sən ərimin şagirdlərindən birisənmi?”

Ona cavab verincə qoca müəllimim əlləri kitablarla dolu içəri qajıtdı.

„Zəhmət olmasa çaj hazırla. — arvadına dedi, — Bizə çaj gərəkdir, bu cavan adamın jaşından çox dərin sualları var”.

Arvadı mehriban gülümsəjib: „Belə uşaqlar tə'limimizi dünjanın qurtaracağına qədər aparacaqlar”. — dedi. Onun bu sözləri sonradan jadıma düşdü...

Çaj gəlincə müəllim böyük kitabı götürüb açdı.

„Bu məsihçilərin Müqəddəs Kitabıdır, — dedi, — Burada Tövratı, Zəburu və İncili taparıq, jəni Qanun kitabını, Zəburu və Müjdəni”.

Kitabı əlimə alıb böyük maraqla səhifələdim. O, Jəhjanın müjdəsini açdı, fikir verdim ki, orada jerləşən dörd müjdənin sonuncusudur.

„Dörd İncil?” — təəccübə müəllimə üz tutub soruşdum.

„Jox, Mə'sud, bu dörd fərqli İncil deyil. Bu bir kitabdır, dörd hissəsi var, çünkü onu dörd ajrı-ajrı adamlar jazıb.

O gün müəllimim mənə çox söz dedi, onların çoxunu unutdum, lakin dediji bir şej jaxşıjadımda qaldı: „Biz müsəlmanlar inanırıq ki, Tövrat, Zəbur və İncil göjdən verilmiş Müqəddəs Kitablardılar, lakin Qur'ansız onlar bitirilməmişdilər. Birinci üç kitablar orijinaldan dəjişdiriliblər. Əvvəl bir İncil var idi, amma indi dörd hissə var. Başqa həqiqi vəhjlər də var, lakin məsihçilər onların adlarını çəkmirlər, — Müqəddəs Kitabı o tərəf — bu tərəf səhifələjib dedi — Bu kitablar səni çəşqinliğə salacaqlar. Allah birdir. Necə ki, Qur'an deyir: „O, Allahdır, Vahiddir! Allah hamımızın əbədi ümidiyizdir! O, doğmur və doğulmazdır. Ona taj olan joxdur”. Və əgər O doğmur və doğulmursa, Allaha necə Ata dejə bilərik və biz Onun oğulları necə ola bilərik?”

Başımı javaşca aşağıja saldım.

Getməmiş ondan soruşdum: „Müəllim, orada İsanın su üzərində gəzməsi haqqında bir şej dejilir?” Hətta üç il sonra da bu təşəbbüs ağlımdan çıxmırı.

Müəllim mehriban cavab verib dedi: „Bəli, oğlum, belə hekajə var, lakin mö'cüzə vermək qüvvəsi pejğəmbərlərə və həvarilərə verilirdi, sən isə nə pejğəmbərsən, nə də həvari. Hətta sadə inam belə jetkin dərrakə tələb edir”.

Məni evə jola salarkən darvazaja çatanda o məndən söz aldı ki, Jəhjanın Müjdəsini ona verim və belə jalan şejlər barəsində bir daha fikirləşməjim.

## Ona jaxınlaşmağım

İki il də keçdi, on beş jaşım tamam oldu. Evdə vəzijjət çətinləşirdi. Atam malijjə vəzijjətdən korluq çəkirdi və evdə söz-söhbət qurtarmırıdı. Belə şərait biz uşaqları lap bədbəxt edirdi.

Dərs oxumaq həvəsim sojumamışdı, lakin pul azlığı ucbatından təhsil haqqını ödəmək çətin oldu. Buna görə də mən daha çox qonşularım üçün işləjirdim ki, təhsil haqqımı ödəsinlər. Hər axşam paltar jujurдум, jır-jığış edirdim və qonşular üçün lazım olan şejləri dükandan alırdım.

O vaxt elə bilirdim ki, Allah mənə çox jaxındır. İndi başa düşürəm ki, mən heç vaxt onu İsləm öjrətdiji kimi şəxsi olmajan, uzaqda olan Allah bilməmişəm, lakin həqiqətən dua edərkən gözləjirdim ki, Allah məni eşidib, şəxsi problemlərimi həll edərək dualarımı cavab verəcək. Əsl dostlarım çox az idi, buna görə də mən daha çox Allaha tərəf üz tuturdum.

Onu da dejim ki, atam kimi mən də balıqçılığa mejl göstərdim. Adətən, çaja atamsız, elə özüm gedərdim. Deməjə də utanıram, bə'zən onun təchizatını icazəsiz götürürdüm.

O vaxtlar çajın sahilində Allahla danışardım. Bir dəfə belə dua etdim: „Aj Allah, bu gün mənə iki-üç balıq jetir. Bilirsən ki, onları ailəmin jeməji olsun dejə Səndən istəjirəm”.

Birdən tilov tərpəndi və sujun üzərində iri balıq görsəndi! Nəfəsim kəsildi, az qaldı ki, çaja jixilim. Qorxdum ki, ... qırılar — bu mənə balığı buraxmaqdan daha baha gələrdi, ... onu atamdan götürmüştüm və bilirdim ki, məni elə də asanlıqla bağışlamajacaq. Jaxşı ki, kimsə balıqla mübarizəmi görüb tez köməjə gəldi. Zorla on fut ağırlığında olan balığı sahilə çəkib çıxartdıq. Hələ belə böyük balıq tutmamışdım, duama cavab alındığımı görə Allaha qarşı hörmət və minnətdarlıq hissi dujdum. Amma cəsarətim çatmadı atama dejim ki, icazəsiz onun tilovunu götürmüştüm.

Başım suallarla dolu idi. Başa düşə bilmirdim ki, Əhmədilər başqa müsəlmanlarla, məsələn, çajın o biri sahilində, Çinijotda jaşajanlarla niyə ünsijjətdə olmurlar. Həyatımız ejni cür keçirdi. Bir çox cavan adamlarda olduğu kimi, məndə də narazılıq hissi ojanırdı. Mən fəxr edirdim ki, böyüklərə sual verirdim və onların cavabları məni qane etmirdi. O vaxt mən həqiqəti tapmaq dejil, mübahisədə qalib gəlmək istəjirdim. Buna görə saatlarla kitablar arxasında oturub, belə adlanan „tədqiqat işi” aparırdım.

Əhmədilər öz ciddi əxlaqi prinsipləri ilə fəxr edirlər. Bütün müsəlmanlar kimi onlar da içkijə, hətta tütünə qarşı idilər və belə şejlərə alışanları cəzalandırırlıdılar. Əlbəttə, öz ehtiraslarını gizlicə razı salanlar da var idilər, lakin bunu aşkar etmirdilər.

Bizim şəhərdə kommersiya filmlərini göstərən kino-teatrlar və televizija jox idi. Jalnız dini mövzulara aid olan filmlərə baxa bilərdik. Rabvahın cavanları onları əhatə edən dünja haqqında daha çox şejlər öjrənməjə can atırdılar, mən də belə idim. Bir dəfə bir neçə dostum gizlicə Çinijota getməjə cü'rət etdilər, amma onları jaxaladılar və qəddarcasına döjdülər. Amur-i-Ama, Əhmədi məzhəbin özünü idarə etmə mərkəzinin qajdalarını qorujan dəstəsi var idi, o həm də bir az polis funksiyalarını üzərinə götürürdü. Bu dəstənin adı Mücahid idi, hər oğlan uşağı orada tə'lim və tərbijə kursunu keçməli idi.

Bir az sonra mən özüm bu dəstənin nə qədər fəal olduğunu gördüm.

Validejnərim Rabvahı tərk etməjə qojmurdular, amma mənə başqa müsəlmanların jaşajışına gedib baxmaq çox maraqlı gəlirdi. Onlarla danışmağı arzulajırdım, mübahisə etmək istəjirdim. Jalvarmağım əbəs jerə idi. Validejnərim fikirlərindən dönmürdülər, çox narazı idim.

İki dəfə dostlarımıla Çinijota kinoja getdim. Çinijot mənə başqa dünja kimi görsənirdi və kinodan da əsl ləzzət aldım. Baxığım filmlər məni problemlərimdən uzağa aparırdılar, özümü filmin qəhrəmanları ilə ujğunlaşdırırdı. Filmlər Pakistan xalqını şöhrətləndirildilər, onların qəhrəmanları isə nəcib adamlar idilər və öz ölkələrinin çiçəklənməsi xatırınə həjatlarından belə keçməjə hazır idilər. Onların özlərini qurban verməsi mənə çox tə'sir etdi. Düşmənlər isə tamahkar, jalnız öz varının qejdinə qalan və öz jaxşılığı üçün çalışın adamlar kimi göstərilirdilər. Britaniya müstəmləkə rejimi hələ də xalqın ağlında təzə idi, qəribə dejil ki, düşmən rolunda çox vaxt britaniyalı göstərilirdi. İnsan necə də qəddar ola bilmiş!

Bir dəfə Çinijota getdijim belə adlanan dostlarimdən biri, mənim barəmdə Amur-i-Amaja çatdırmışdı, lakin onda özümü cəzadan qurtara bildim. Söz gəlib Əhmədi müəllimlərinə çatanda, onlar inanmadılar ki, mən jlnız kinoja görə Çinijota getmişdim.

— Ola bilməz, — dedilər. — Əgər Mə'sud oraja gedibsə, orada müsəlmanlarla mübahisə etmək üçün gedib.

Onlar mənim haqqımda həqiqətə inanmaq istəmirdilər və bu mənim qüruruma toxunurdu.

Bütün bu şejlərə baxmajaraq, Allah məni heç vaxt tərk etmirdi. Bir gün atam mənə iki rupi verib, bazara jağ almağa göndərdi. Pulu əlimdə bərk tutub bazara qaçıdım. Jolda gördüm ki, ələ öjrədilmiş mejmunla dajanan adamın başına camaat jiğilib. Mejmun müxtəlif ojunlar göstərirdi, onu görəndə hejran oldum. İndiə qədər başa büşə bilmirəm, necə oldusa, tamaşadan qırğşa çəkiləndə gördüm ki, əlimdə pul joxdur! Çəşib qaldım və ümidsiz qışqırdım: „Aj Allah, pulu mənə qajtar!“

Evə qajıdarkən, bütün jol boju ağladım, çünkü satıcı mənə heç cür pulsuz jağ vermək istəmədi. Darvazadan içəri girəndə bilirdim ki, döjləcəm, birdən qapının ağızında pul gördüm. İki gümüş sikkə jerdə günəş işığında parıldajırdılar. Necə onlar oraja düşüb dejə bilmərəm. Jəqin ki, bunun sadə izahı var idi, lakin mənim üçün bu mö'cüzə idi. Allah bir daha duama cavab verdi.

O vaxt axşamlar Səidgildə işləjirdim. Səidlə münasibətim çox pişləşmişdi. Atası çox vaxt

evdə olmurdu, böyük qardaşı isə ona pis tə'sir göstərirdi. O, çox güclü və pis oğlan idi. Dərlərimə can atmağım Səidin xoşuna gəlmirdi, çünki özü məktəbdə müvəffəqijət göstərmirdi. Məni ələ salmağa başladı. Ojun ojnajında bilə-bilə məni topla vururdu və tez-tez dejirdi: „Gəl, qulluqçu, mənim şejlərimi gətir. Bir az tələs!” Ona cavab verə bilmirdim, çünki bilirdim ki, onun validejnləri məktəb pulumu ödəməsələr, savadsız qalacam. Amma dözmək də çox çətin idi.

Bir dəfə Səid lap həddini aşmışdı. Müəllim dəftərləri joxlamaqdan əvvəl Səid götürüb dəftərimdən ev tapşırığım olan vərəqləri cirdi. Dəftərimi açdım ki, ev tapşırığımı müəllimə göstərim, lakin vərəqlər orada jox idilər. Səid artıq öz adından müəllimə mənim işimi göstərmişdi. Müəllim görəndə ki, mənim tapşırığım cirilib, hər şeji başa düşdü. Səidin işi aşkara çıxdı və o cəzalandırıldı. Alçaldılmış, dərsdən sonra məni döjdü. Bilmirdim nə eləjim.

Ejd-ul-azxa, qurban bajramı jaxınlaşırırdı. Onu səbirsizliklə gözləjirdim. Bu, islam ilinin ən jaxşı bajramlarından biridir, onu Ramazandan sonra qed edirlər. İbrahimin oğlu İsmajıl qurban gətirilməli idi, o günü xatırlamaq üçün bajram keçirildilər. Jəhudilərin qanunu öjrədir ki, Allah İshaqın əvəzinə quzunu qurban gətirməyi bujurdu (Çıxış 22), amma müsəlmanların tə'liminə uğğun olaraq, İshaq dejil, İsmajıl qurban gətirilməli idi. Bu qurbanın gətirilməsi haqqında 37-ci surədə jazılır, amma Qur'anda İsmajılın adı çəkilmir.

Bajram günü Səidin anası məni çağırırdı. Sevincə getdim, ümid edirdim ki, mənə bir az eidi pulu verəcək. Ondan əvvəl o mənə Səidin paltarlarından vermişdi və onlara gedəndə həmin paltarları gejinmişdim. Məni bazara göndərdi. Qajıdanda Səid və onun anası mətbəxdə idilər. Məni görən kimi Səid kobudcasına qolumdan dartıb qışkırdı: „Çıxart mənim paltarlarımı!”

Anası hıslə onu kənara çekdi, dedi ki, paltarları özü mənə verib, amma, o anasının sözünə baxmırırdı. Anası onu mətbəxdən bajırı çıxardı və o könülsüz çıxdı.

Səidin anası mənə beş rupi verdi və dedi ki, dördünü anama verim, birini özümdə saxlajım. Eləcə də hazırlanmış düjü ilə dolu bir qazança verdi, onu da anama aparmalı idim. Təşəkkür etdim və qazançanı götürüb evə getdim. Küçəjə çıxanda Səidi və onun dostunu gördüm. Onlardan kənar keçmək istədim, lakin onlar qazançanı əlimdən tutub dartdilar və qazança jerə düşdü, içindəki düjü də jerə töküldü. Az qaldım ki, ağlajım. Səid və başqa oğlan bütün gücləri ilə əjnimdən paltarlarımı dartıb çıxartmaq istədilər, var gücümlə çalışdım ki, əllərindən çıxıb qaçıbm, amma onlar məni bərk tutmuşdular.

— Sən bu qulluqcuja bir bax, — Səid qəzəblə dedi, — özgə paltarı gejir. Üstümə düşüb kəmərimdən tutmaq istədi; mən əjildim, jerdən qazançanı götürüb Səidin üzünə çırpdım. O var gücü ilə qışqırıb jerə jixildi; mən ikinci oğlunu da vurdum. O jırğalandı, mən isə tez evə qaçıb getdim.

Dalaşma vaxtı xejrixah qadının verdiji pulları itirdim və həmişəki kimi, qorxudan qaçıb tualetdə gizləndim. Bir az sonra qapı döyüldü — qonşular validejnlərimə baş verən əhvalatı danışmağa gəldilər. Atam evdə idi, bir dəqiqədən sonra onun səsini eşitdim: „Mə'sud, tez ol çıx bajıra! Eşidirsən? Çıx!” Titrəjə-titrəjə çıxdım; atam o saat üstümə düşdü, jumruqla məni vurub küçəjə çıxartdı. Hıslə qışkırdı: „Götürün bu jaramaz uşağı öldürün! Bizə belə uşaq lazımdır”.

Bu dəhşətli sözləri eşidəndə ürəjim düşdü. Atamı belə qəzəbli görməmişdim, ölmək istədim. Qarşımda Səidin böyük qardaşını gördüm, qəzəbdən üzü qıp-qırmızı idi. Məni tutub təpikləməjə başladı. Jerə jixildim, çalışdım ki, başımı qollarım arasında gizlədim, amma o jenə də çəkmələri ilə məni vururdu. Nəhajət, kimsə məni onun əlindən qurtardı; hiss etdim ki, məni ajaq üstünə qaldırdılar. „Qaç buradan” — bir kişi səsi əmr etdi.

Ajaqlarım dolaşa-dolaşa qaçıdım. Bilmirəm, nə qədər qaçıdım. Ajaqlarım məni çaja apardılar. Orada düşünmədən daşın üstünə jixildim. Bədənim göjərmişdi, bütün qabırğalarım ağrıydı. Ağlaja-aglaja jumruğumu göjə qaldırdım.

— Allah, nəjə görə məni onların əlindən qurtarmadın? Sən qəddarsan, zalımsan? Səndən xahiş etməmişdim məni sevməjən və qajğıma qalmajan ailədə dünjaja gətirəsən və budur, Sən də məni tərk etdin. Bəli, siz hamınız məni tərk etdiniz. Bu gündən mən, artıq səninlə danışmajacam. Susacağam. Səni neçə dəfə çağırırdım, sən isə eşitmədin. Bu gün səbəbsiz döyüldüm, Sən isə məni müdafiə etmək üçün bir söz də demədin.

Güclə böyük daşın üstündə ajağa qalxıb Allaha gilejlənirdim.

— Sən qəddar Allahsan. Sən qəddar Padşahsan. Əgər sən doğrudan da xejirxah və mərhəmətli Allahsansa, mənimlə danış. Bu gün, bajram günü məni evdən qovdular. Sən acıqlı Allahsan. Sən mərhəmətli dejilsən, hirslisən. Əgər beləsənsə, nəjə görə bizi öldürmürsən? Aj Allah, mənə cavab ver. Mənə cavab lazımdır!

Durub daşdan uzaqlaşdım, ümidsiz bir halda hansısa divara başımı vurmağa başladım.

Birdən göz qamaşdırıcı ildirim çaxdı. Başımı qaldırıb qara buludları gördüm. Göj guruldu. Bir sanijədən sonra göj aralandı və jağış sel kimi üstümə töküldü və məni sümüklərimə qədər islatdı.

Nuhun su basqınıjadımı düşdü və məni daxildən qorxu aldı. „Nəjə görə bizi öldürmürsən? Nijə bizi incidirsən?” sözlərim jadıma düşəndə dəhşətə gəldim. Bir böyük daşın altında lejsandan gizləndim, bilmirdim Allah məni öldürmək istəjir, ja jox, onu jaxşı bilirdim ki, özüm ölmək istəmirdim.

İldirim mənim jaxınlığında jerə vurdu. Qorxudan çıçırdım. Əmin idim ki, gələn səfər ildirim məni vuracaq. İldirim vurduğu jerə baxdım, orada alov gördüm — kol janırdı. Alov parlaq bir surətdə janıb tez söndü və jağışda jalnız onun zəif tüstüsü görünürdü. Bunu görəndə, Qur'anda jazilan Musa pejğəmbərin hekajəsi jadıma düşdü. O da janan kol görmüşdü. Qorxdum, özümü natəmiz hiss etdim. Şübhəsiz ki, Allah burada idi və məni görürdü. Bərkədən dua etməjə başladım, jalvardım ki, O məni bağışlasın.

Jağış javaş-javaş dajanırdı. Gizləndijim jerdən çıxıb kola tərəf getdim. Addımlarımı ehtiyatla qojurdum, qorxu içində idim, amma orada jalnız janmış bir kol tapdım. Fikirləşdim ki, Allaha gilejlənəndə və Onu hədələjəndə, jəqin ki, O orada idi. Kola bir də jaxşı-jaxşı baxdım, janıq kol öz jerində sakit dajanmışdı. Birdən ildirim bir də çaxdı, mən üz üstə palçığa jixildim.

— Jox, Allah, jox! Xahiş edirəm, bağışla məni!

Elə bilirdim ki, ildirim məni öldürəcək, lakin belə olmadı, qorxa-qorxa başımı qaldırdım. Jağış kəsilmişdi. Qalxıb qəsəbəjə tərəf getdim. Bir neçə dəfə çevrilib arxaja baxdım, amma heç bir qejri-adi şey görmədim.

Bir neçə vaxt da məqsədsiz gəzişdim, sonra Rabvaha gəldim. Adhan, duaja çağırış eşitdim. Günorta idi, Zühur vaxtı, gedib camaata qarışdım. Bə'zi adamlar mənə təəccübə baxırdılar, çünki üst-başım çox çıkrılı idi. Dəstəməz almaq üçün əl-üz jujana jaxınlaşdım, üstümü və səndəllərimi bir təhər təmizlədim. Sonra sakitcə getdim dua edənlərin arasına.

Duadan sonra bir kişi hırslı qulağımdan çəkib məni məsciddən çıxardı. Piçıldajıb mənə: „Burada dua etmək istəjirsənsə, əvvəl get şalvarının cırığını tik” — dedi.

Məni məsciddən bajıra itələdi. Jəqin çajın qıraqında jağışdan gizlənəndə ajağım sürüşdü və şalvarımı ilişdirib cirmişdəm. Utandığımdan qıp-qırmızı oldum. Ehtijatla evə getdim, qorxurdum ki, adamlar şalvarımın cırığını görərlər.

Gəlib evə çatdım, qapı bağlı idi. Qapını döjməjə cəsarətim çatmadı, acliq hissijadıma səhər itirdiyim düjünü və pulu saldı. Səidlə vuruşduğum jerə qajıtdım. Pulu tapmadım, amma jerə tökülmüş düyü hələ də orada idi. Göz gəzdirdim, ətrafdə adam jox idi. Bir dolu ovuc düyü götürüb cibimə tökdüm. Qumla qarışmış düjünün dadı o qədər də jaxşı dejildi, amma çox ac idim və düjünün hamısını jedim.

Düjünü jejib qurtarandan sonra fikirləşdim ki, dostum Əhmədgilə bir baş çəkim. Və adətə görə mən hələ onların Ejd bajramlarını təbrik etməmişdim. Həm də ümid edirdim ki, mənə jeməjə bir şej verərlər. Orada ijnə-sap götürüb şalvarımı da tikə bilərdim.

Əhmədgilin qapısında qıfil asılmışdı. Kədərlə bir az dajandım, amma heç kim gəlmirdi. Düşünmədən javaş-javaş gəzdim ki, vaxt keçsin, birdən gördüm ki, məsihçi süpürgəçilər jaşajan küçəjə gəlib çıxmışam. Onların evləri Əhmədilərin evləri kimi daşdan tikilməmişdi, saman kərpiclərindən tikilmiş jazıq daxmalar idi. Bu süpürgəçilər hinduların ən aşağı təbəqəsindən idilər. Onlar çox il bundan əvvəl məsihçi oldular, çünki hinduizm onlara öz mövqelərini jaxşılaşdırmaq imkanı vermirdi. Onlar ən çətin və natəmiz işləri görürdülər, məsələn tualet təmizləjirdilər və çoxlarının əsl məsihçilijin nə olduğu haqqında çox az anlayışı var idi. Buna baxmajaraq, onların içində dərin imanlılar da var idilər. Əhmədilərin onlara heç bir qarışacağı olmazdı, jə'ni hansısa vacib ehtiyac olmajanda və mən burada dajanarkən, onların uşaqlarının sevinclə ojnamaqlarına baxarkən, özümü çox qəribə hiss edirdim.

İki il bundan əvvəl olduğu kimi, onların nizamlı oxuduqları mahnilər məni cəlb etdi. Mahnı səsi gələn evə jaxınlaşdım, qapı geniş açılmışdı. İçəridə ijirmijə jaxın kişi, qadın və uşaqlar jerdə oturub İsa pejğəmbər haqqında mahnilər oxujurdular. Bir kişi onların qarşısında oturmuşdu. Onun əlində kitab var idi, başa düşdüm ki, bu Biblijadır, Məhəmməd İsmajılulgildə gördüğüm kitabdan idi.

Bə'ziləri üzlərini çevirib məni gördülər. Gülümsəjib, işarə ilə içərijə çağırıldılar. Bilmirdim gedim ja jox, nəhajət içəri girib kişilərin yanında palazın üstündə oturdum. Cırıq

şalvarıma görə narahat idim, elə oturdum ki, cırıq jeri heç kəs görməsin. Onlar son mahnını oxudular və duadan sonra qalxıb dağılışmağa başladılar. Janımda oturan kişi gülümsəjib mənə: „Qurtardı” — dedi.

Mən də ajağa qalxdım ki gedim, bu zaman bir qadın məni görsədib Biblijanı əlində tutan kişi jə nəsə piçildədi. Kişi ona cavab verdi və mənə jaxınlardı. Əlini çıjnımə qojud dedi: „Oğlum, sən kimsən, haradan gəlmisən?

Dedim ki, jaxınlıqda jaşajan dostumun ailəsinə baş çəkməjə gəlmışdım, evlərində heç kəs olmadığına görə yol ilə getdim və gəlib onların evlərinə çıxdım. Kimsə pastor üçün bir fincan çaj gətirdi və o, səmimijətlə məni çaja dəvət etdi. Mən onun janında çarpjıda oturdum və bizim söhbətimiz başladı. Bir az vaxt keçəndən sonra otaqda yalnız mən, pastor və ev jijəsi qaldıq. Bütün başqa adamlar çıxbıq getdilər.

— Ağa, — ürəksizcəsinə başladım, — sizin Biblijanızdan mən haradan tapa bilərəm?

— Bu çətin dejil, — dedi, — amma sənin validejnərin və sənin cəmijjətin sənə bu kitabı oxumağa icazə verməzlər.

— Onu oxujacağam, — dedim, — gizli olsa da.

Bunu eşidib, janındakı çantadan kiçik kitab çıxartdı.

— Bujur, götür bunu. Bu Əhdi- ədiddir. Oxu qurtaranda sənə tam Biblijanı verərəm.

Ona minnətdarlığımı bildirdim və kitabı götürdüm. Özümü tamamilə xoşbəxt hiss etdirdim.

Çajı mənə tərəfə çekdi və dedi:

— İç, joxsa lap sojalar.

Südlə şirin çajı içirdim və fikirləşirdim ki, bu, başqa cəmijjətdən olan insanlarla bir jerdə süfrə arxasında oturub çörək böldüğüm ilk imkanımdır. Heç bir özünə hörmət edən müsəlman aşağı təbəqədən olan məsihçilərlə çörək kəsməzdı. Mən ac idim və uzun gündən sonra başım ağrıydı. Çaj çox xoşuma gəldi, baxmajaraq ki, burada İsa peyğəmbərin Allah Oğlu olmasına inanan adamların arasında oturduğuma görə özümü qəribə hiss edirdim. Fikirlərimdə davam edərək belə sual verdim:

— Ağa, nəjə görə siz İsanın Allah Oğlu olduğuna inanırsınız, axı Allahın arvadı joxdur, Onun uşaqları da ola bilməz?

Kişi gülümsəjib adımı soruşdu.

— Mə'sud Əhməd Xan — sualından təəccübənlənrək cavab verdim.

— Jaxşı, Mə'sud, sənə desəm: „Oğlum, gəl mənim üçün filan işi gör”. Oğlum dejib çağırduğuma görə, doğrudan mənim oğlum olursanmı? Və mən, sənin atan oluram?

Başımı jellədim, çünkü başa düşməjə başladım.

— Görürsən, — o davam eləjirdi, — İsa da elə. O, ruhani Oğuldur, Allah da Onun Atasıdır.

Pastor mənə çox sadə jolla izah etdi. Sonra ajağa qalxıb dedi ki, getməlidir, bir də bir ajdan sonra qajıdacaq. Biz vidalaşdıq, sonra mən fikirləşə-fikirləşə Əhmədin evinə tərəf getdim. Qifil hələ də qapıdan asılmışdım. Bütün bədənim ağrıydı. Jenə də jağış jağdı, islandım və bərk üzüjdüm. Köjnəjimin altındaki İnciliyi əlimlə joxladım və dizlərimi qucaqlajıb oturdum ki, bir az isinim. Sonra xəbərim olmadan huşumu itirdim.

Ojananda artıq evdə, öz jatağımda idim. Çarpajımın janında atam və Əhmədin atası dajanmışdılar. Görünür o məni evə gətirdi, atam ona öz minnətdarlığını bildirirdi və bütün bu vaxtı sevən validejn kimi əlini başımdan çəkmirdi. Əhmədin atası əlimdən tutub mənə məsləhət verdi ki, jağış altında bir də gəzməjim. O, qapıdan çıxarkən, qorxudan az qaldı ki, ürəjim dajansın! İncilik haradadır? Köjnəjimin altında jox idi. Paltarlarım quru idi, jəqin kimsə paltarlarımı dəjişəndə kitabımı tapdı. Javaşça atamın üzünə baxdım. Görəsən o bilir? O məni jenə döjəcək? Anam içəri gəldi, əlində mənim üçün bir fincan çaj və aspirin gətirirdi. Sojuqdan və baş ağrısından ən jaxşı dərman bızdə çaj sajılır.

Fincanı götürəndə atamın böjründəki masanın üstündə pastorun mənə bu gün verdiji İncili gördüm. Atam gördü ki, mən İncilə baxıram, kitabı əlinə götürdü. Çox təəccüb etdim, kitabı mənə tərəf uzadıb dedi:

— Mə'sud, əgər bu kitabı hekajə kimi oxusən, qorxusu joxdur. Amma bu barədə həddən artıq çox fikirləssən, özünə suallar verməjə başlasan, bu səni çəşdiracaq və ağını qarışdıracaq. Allah sənə müdriklik və öjrənmək arzusu verib. Sənə kömək lazımlı olanda gəl mənim janıma. Oxumağına bir il qalıb. Məncə, məktəb attestatını alan kimi Rabvah Əhmədi Missioner kollecinə daxil ola bilərsən və missioner olarsan.

Atam üçün bu çox uzun söz idi, çünkü mənimlə jalnız hirslənəndə danışardı. Onun sözü, hələ də qurtarmamışdı:

— Oğlum, sən kollecdə olanda, istədijin doktrini öjrənə bilərsən. Biz, Əhmədilərin inandığını və İslamin dedijini öjrənəcəksən. Sən bizə bütərəstlər dejənlərin, həm də məsihçilərin tə'limini anlajacaqsən. Müxtəlif dinlərin Allah haqqında dediklərini biləcəksən. Sən artıq uşaq dejilsən, xətrinə dəjdijinə görə hejfsilənirəm. Doğrusunu desəm, sənin elmlə maraqlanmağın çox xoşuma gəlmirdi. Təhsil haqqını da ödəməjə gecüm çatmırıdı.

O susdu və dərindən ah çəkdi.

— Mənim evlənməklərim mənə xoşbəxtlik gətirmədi. Qorxurdum ki, birinci arvadım və onun uşaqları ölüm qapısından keçən kimi sən də məni tərk edəcəksən. Buna dözə bilməzdim. Bilirəm, səni bu gün döjən adamlar haqlı dejildilər. Lakin mən nə edə bilərdim ki?

Təəccübdən danışa bilmirdim. Nə qəribə söz eşidirəm atamdan! Çəşqinqılıqdan bilmirdim

nə cavab verim, bu vaxt anam ajağa qalxdı və əsəblə dedi:

— İndi müzakirə vaxtı dejil, — həqarətlə atama dedi. — Sənin jatmaq vaxtındır. Oğlunla münasibətini jaxşılaşdırmaq istəjirsənsə, şirin söhbətlərini gələn səfərə saxla.

Atamın üzü qızarmışdı, o artıq heç nə deməjib çıxdı. Anam da onun ardınca getdi və məni tək qojdu. Sonra qonşu otaqdan uzun müddət mənə jaxşı tanış olan acıqlı sözləri eşidirdim.

Kitabı təsadüf bir jerdən açıb oxumağa başladım, bir az vaxt keçəndən sonra otağıma tərəf jaxınlaşan addımların səsini eşitdim, tez incili balışımın altına qojdum, üzümü çevirib özümü juxuluğa qojdum. Anam içəri gəldi, işığı söndürüb getdi. Məni juxu tutdu və bütün gecəni rahat jatdım.

Səhər gec ojandım. Əhmədi və onun anasını çarrajımın janında görəndə çox sevindim. Hal-əhvalımı öjrənmək üçün gəlmüşdilər. Onları görəndə ajağa qalxmaq istədim, amma onlar icazə vermədilər. Bir az söhbət etdik, sonra anam mənə su gətirmək üçün çıxanda Əhmədin anası mənə ijirmi rupi pul verdi. Bu çox böyük pul idi! Əvvəl götürə bilmirdim, amma o tez dedi:

— Götür, özünə kitab alarsan. Bu sənin üçün hədijədir. Gizlət ki, anan görməsin.

Çox təşəkkür etdim və pulu balışımın altında gizlətdim. O məni Əhmədlə tək qojub anamlı söhbət etməjə çıxdı.

Dostum çarrajımda oturdu. Əlimi balışımın altına salıb dedim:

— Sənə nəsə göstərmək istəjirəm.

Ona incili uzatdım. Kitaba ötəri baxıb, onu mənə qajtardı.

— Nə oldu? Oxu!

Əhməd başını buladı:

— Jox, Mə'sud mən onu oxumajacam. Hələ ki, dəli dejiləm, dəli olmaq da istəmirəm.

— Nə danışırsan, Əhməd!

— Qardaş, mən bu kitab barədə çox oxumuşam, atam da dejir ki, o təhrif olunub. Bizə kafir dejən belə adlanan İslam kimi Məsihçilik də əsl din dejil. Kafir onlardır, biz dejilik. Onlar özləri Məsihə — Moada (Mirzə Qulam Əhmədə) iman gətirməməklə özlərini məhkum edirlər.

Ona təəccüblə baxdım: qarşısında tamamilə jeni Əhməd dajanmışdı. Atasının addımları ilə getmək arzusu ilə Əhmədilərin missioner kollecində oxumağa başlajandan sonra o, əhmədilərin doktrinləri ilə razılaşmajan bütün idejalara qarşı dururdu.

O, məsihçilijin tavansız olduğunu mənə bir neçə dəqiqlik ərzində də „təsdiqlər”

gətirəndən sonra, anası onu çağırıldı, onlar getməli idilər. Ürəjimdə ağır hissə onların ardınca baxdım. Mənə elə gəlirdi ki, Allah mənə nəsə dejir, mən əmin dejildim. Əhməd o sözlərlə razılaşar, ja jox. Necə olursa olsun mən bu hündür, ciddi oğlana bağlı idim, o mənim uşaqlıq dostum idi. Bilirdim ki, onun validejinləri də məni sevirdilər.

O gecə jata bilmirdim və jerimdə çox dönürdüm. Zülmət fikirlərimi araşdırmağa mane olurdu. Narahat idim, məni qara basırdı. Təzədən bejnimdə anamın atama dediji sözlər fırlanırdılar.

— Aj Allah, həyatım dağılıb, — dejərək oxşajırıcı. — Məsihçilərə qulaq asmağa gedən oğluma görə ad-sanım batıb. Mənim oğlum! Bütpərəst, kafir olacaq. Bizə qarşı, həqiqətə qarşı olan adamların arasına gedir. Öz doğma oğlum! O, dəli vaizlərdən biri kimi olacaq, hətta o sənin kimi olacaq.

Bəlkə ijirmi dəfə bir tərəfdən o biri tərəfimə çevrildim, amma juxu məndən qaçırdı. „Əhmədilərlə əlaqəmi qıra bilərəmmi? — özümdən soruşurdum. — Qırsam, bəs sonra mənə nə olacaq?” Axı mən də onlardan biri jəm. Hansı dini seçim? Hansı təlimi tutum? Mənə elə gəlirdi ki, qəlbimdəki səs: „İslam” — piçıldajır.

İslam? Hansı İslam? Sün'nilərinmi? Şijjələrinmi? Axı İslamin içində səksəndən artıq məzhəb var. Jenidən qaranlıq divar kimi qarışında durdu.

Məsihçilər barədə dejilən sözlər doğrudurmu? Doğrudurmu ki, onlar üç Allaha inanırlar, çünkü hər bir imanlı bilir ki, Allah təkdir, həqiqi Allah: xejixah və mərhəmətli Allah və Məhəmməd... dajən, bu doğrudurmu? Həqiqətənmi o, Allahın pejğəmbəridir? Mən inildədim. Sinəmi ağır yük basırdı. Çaşbaş qaldım. Elə bilirdim ki, ja adamlar, ja qüvvələr, ja da ruhlar məni əhatə edib mənə gülürlər, məni tutub jumruqla döyürlər. Mən bütövliliklə qorxu və nifrət içində idim.

Birdənjadıma düşdü ki, İncildə pis ruhların qovulması barədə nəsə oxumuşam. Qışqırmaq istəjirdim, lakin onların qəhqəhəsi otağımı doldurmuşdu. Hiss edirdim ki, pis ruhlar məni dişləmək istəjirlər, mən isə öz bədənimin ağırlığında elə bil iflic olmuşdum. Nəhajət mən qışqırdım:

— Ej, jeri və göyü jaradan Allah, mənə kömək elə. Ej Haqq Allah, jalvarıram, mənə kömək elə!

Uşaqlıqdan qalan vərdişə görə Qur'andan üç surə oxudum. Sonra isə bərkdən Allahı çağırırdım və iblisi qovan Isa barədə fikirləşdim, o an ürəjim jüngülləşdi. Otaq sülh və rahatlıqla doldu. Bütün qorxularım çəkildi və hətta otağımdan çıxdım, gedib su içdim, sonra Isa haqqında fikirləşərək jerimə qajıdıb uzandım. Bir azdan sonra mən sülh və əmin-amanlıq hissi ilə juxuja getdim.

## Həqiqətə can atmağım

Dərslərimə çox vaxt ajırırdım. Doğrusunu desəm, çox vaxt dərslərimlə məşğul olmayımin məqsədi Əhmədi müəllimlərinin cavab verə bilmədiji sualları axtarış tapmaq idi. İslamlı Məsihçilik müqajisə edirdim, pejğəmbərlərin həyatı barədə öjrənirdim. Hətta məktəbdə öz suallarımla dostlarımı təngə gətirmişdim. Bu mövzular barədə fikirləşmədijim bir saat da olmazdı. Allah mənə həqiqətə can atıb susamağı öjrədirdi, lakin o vaxt bunu anlamırdım. Bir onu bilirdim ki, oxujub öjrənməlijəm, öjrənərkən həqiqəti tanımaq arzum daha da böyükürdü.

Həqiqəti axtararkən üç əsas şejlə üzləşdim: əhmədilər, ortodoks müsəlmanlar və məsihçilər. Birinci atamın partiyası — kadianların inandığı Əhmədi doktrini. Onların əsasını təşkil edən tə'lim irzə Qulam Əhmədin və'd olunmuş Məsih və Mehdi olduğunu dejirdi. Bu ortodoks müsəlmanların tə'limi ilə uğun gəlmirdi və onlar bizi büt pərəst və murdar hesab edirdilər. Bəs məsihçilər? Onlarla mənim hələ çox az ünsiyyətim olmuşdu. Onlar da məni cəlb edirdilər, lakin bizim aramızdakı fərq çox böyük idi.

Bir çətinliklə rastlaşanda, birinci növbədə bu üç tə'limin məsələmə nə cür baxdığını öjrənmək istəjirdim. 1967-ci ildə İtfal ul Əhmədijə (Əhmədi uşaqları) təşkilatının üzvü idim; güman edilirdi ki, bir neçə vaxtdan sonra Xudam ul Əhmədijə (Əhmədi xidmətçiləri) adlı gənclər təşkilatının üzvü olmalı idim. Bilirdim ki, bu təşkilatlar mənim etdijim tədqiqatları icazəsiz hesab edirdilər. Ejni zamanda məsciddəki böyüklərdən suallarımda jalnız pislik gördüklərinə görə acığım gəlirdi. Fikirləşirdim ki, onların inamı möhkəm olsajdı, sevinclə suallarımı araşdırardılar. Onlar isə əksinə, hirslənirdilər və hətta atama şikajətlənirdilər. Atamın cavabı da, həmişə olduğu kimi qəzəb olardı.

1967-ci ilin mart ayında məktəbdə axırıncı imtahandan keçdim; atam Rabvah Missioner kollecinə daxil olmaq qərarını qəbul etmək üçün məni tələsdirirdi. Bilirdim, bu onu razı salardı, lakin təzjiq altında qərar qəbul etmək istəmirdim. Öz fikrim başqa idi — mən tələbələri Əhmədi Hərəkatına aid olmanın başqa peşəni öjrədən kollecə daxil olmaq istəjirdim. Atam kədərlənirdi:

— Mə'sud, — bir axşam mənə dedi. — Sən nijə bu kollecə can atırsan? Axı bilirsən ki, bu fikrin xoşuma gəlmir.

Mən həqiqəti deməjə çalışdım, qorxuram qürur da məndə danışardı.

— Ata, mən öz jolumla getmək istəjirəm. Mən bu evdə doğulmuşam, amma bu demək deyil ki, mən e'tirazsız sənin jolunu davam etməlijəm. Bəlkə həyatımı daha jaxşı qura bilərəm. Mən kor-koruna inanmaq istəmirəm. Bilmək istəjirəm, nəjə görə sənin İslam ağacının üstündə bitən ejni bəhrəli budağın bir az sonra iki jerə, Kadian və Lahor partijalarına bölündü. Müsəlmanların nə qədər haqlı olduqlarını özüm araşdırmaq

istəjirəm. Həm də məsihçi kitablarının nə dedijini bilmək istəjirəm!

Atamın sıfəti hirdən qızardı və bojnunda damarlar genişləndilər.

— Mə'sud, bəsdir! — hirslə mənə dedi. — Səninlə kobud rəftar etdijimə peşman olmuşdum, ona görə sənin hərəkətlərinə bu günə kimi döyürdüm. Lajiq olmadığın məhəbbəti sənə vermişəm. Belə adlanan tədqiqat işlərində sənə kömək eləmişəm. Adamların sənin barəndə dediklərini eşidirdim, amma jenə də sənin sonu olmajan suallarına cavab verməjə çalışmışam. Sənə böyük müəllimlərimizi dinləmək imkanı vermişəm. Bu gün — əli ilə şkafa bərk vurdur, — bu şkaf kitablarla doludur. Baxmajaraq ki, çox vaxt imkanım olmabı, lakin onları mən sənə almışam. Həmişə ümid eləmişəm ki, həqiqət qələbə çalacaq və sən, nəhajət, öz boş idejalarından əl çəkəcəksən. Hətta indi də inanıram ki, bir gün həqiqət işığını tapacaqsan. O vaxt sən inamlı Həzrət Məsih — Moadin (Mirzə Qulam Əhmədin) ilhamlı sözlərini təkrar edəcəksən: „Mən həqiqətimizi dünjanın qurtaracağına qədər aparacağam.” Fikirləşirdim ki, adımız şöhrətlənəcək, malijə çətinliklərimiz həll olunacaq, xoşbəxt günlərimiz gələcək. Bu gün gördüm ki, nahaq jerə sənə arxajın olmuşam. Mənim arzularım səni maraqlandırır. Sən jalnız özün üçün jaşamaq və bizim ad-sanımızı batırmaq istəjirsən. Bəlkə sən unutmusan, mən qəddar ata da ola bilərəm! Əgər sarsaq işlərinin sonunu qojmasan, səni jer üzündən jox edəcəjəm.

O susdu və hirsindən parıldajan gözləri ilə mənə baxdı.

— Biz müsəlmanınq, buna görə də sənə həqiqəti qəbul etmək üçün bir imkan da verirəm. Əks halda, Allahın qəzəbi sənin üzərində olacaq!

Bu sözlərlə o otaqdan çıxdı. Mən tamamilə düşgünləşmiş halda çarrajıma endim. Otağıma göz gəzdirdim, kitablarımı görüb özümdən soruşdum: „Mə'sud, nə olub sənə? Kədər, qəzəbli sözlər; at bunları kənara və axın ilə get. At bunları və atanın dediklərinə əməl et. Sülhdə jaşa.” Bu sakitləşdirici fikir ağlımdan keçdi, lakin daxiliimdə başqa bir səs belə dejirdi: „Jox, bu düz dejil və sən bunu bilirsən. Həqiqəti tap, Mə'sud və onun işığında jaşa.” Əhmədi tə'limi imtahanının sonunda jazdığım sözlərjadıma düşdü: „Jazmişam, amma inanmırıam.”

Ağlıma belə fikir də gəldi: „Əhmədi tə'liminin janlılığıni təsdiq etsən, bəs onda nə əldə edəcəksən? Sonra hara gedəcəksən? Adı İslama? Axı islam da bölünüb...”

Dilxor idim, su içmək istəjirdim. Mətbəxə getdim, bir dolu stəkan su içdim və evdən çıxdım. Göjdə aj doğmuşdu. Şəhərin kölgələrinə öjrənmişdim, onlar mənə tanış gəlirdilər. Sərin külək, elə bil, başımdan pis fikirləri üfürüb çıxartdı və mən şəhərin ətrafına məni joran mə'nasız fikirlərdən uzaqlaşdırmaq üçün getdim. Orada böyük daşın üstündə oturub aja baxdım. Qəlbim ətrafdə hər şeyi belə gözəl jaradan Allaha ehtiram və hejrətlə doldu. Ulduzlar və aj burada, Rabvahdaki problemləi aləmimlə müqajisədə necə də təmiz və kamil görsənirdilər.

Hiss edirdim ki, dərdimi Allaha danışmalıjam.

„Bütün problemlərini Ona ver, — ürəjim mənə dejirdi. — O, böyük Jaradandır, Özünü sənə açar. O, Allahdır, sənin problemlərini həll edər. O bunu etməjə qadirdir, çünkü sən

Onu tanımağa can atırsan". Bu fikirlə gözlərim jaşardı. Əllərimi ulduzlara doğru göyə qaldırdım və ürəkdən dedim:

— Ej Allah, böyük Jaradan, Səndən kömək diləjirəm. Jalvarıram, ja məni işığa və həqiqətə doğru jönəlt, ja da məni elə dəjişdir ki, həqiqəti bilmək istəməjim. Aj Allah, nijə susursan? Mən Sənin haqqında eşitmışəm, Sənin haqqında oxumuşam. İndi Səndən eşitmək istəjirəm. Gərək Sən Özün mənə rəhbərlik edəsən — bundan artıq heç nə deyə bilmədim, ancaq aj işığında jalqız oturub ağladım.

Jaxınlıqdakı çaj həmişəki kimi ürəjimə sülh və rahatlıq gətirirdi. Javaşça ajağa qalxıb şəhərə tərəf qajıtdım. Birdən qəribə bir iş baş verdi. Mən çox ajdın hiss etdim ki, tək deyiləm. O gecə kimsə mənimlə idi. Mən axtarışlarımı davam etmək üçün jeni qüvvə ilə dolu evə qajıtdım.

Bir neçə gündən sonra atam məni Alfurqan (Həqiqət) jurnalının müəllifi ilə görüşdürdü. Onun adı Maulani Abul— Atta idi, şəhərimizdə onun böyük hörməti var idi. Görüşəndən sonra atam dedi:

— Oğlumu gətirmişəm ki, ona məsləhət verəsiniz. Bəlkə sizin sözünüzə qulaq asar. Ona müdrik rəhbərlik lazımdır.

Sonra atam bizi tərk etdi və maulvi vaiz mənə dedi:

— Görünür atan sənənə çox qəzəblənir.

Onun səsində səmimi maraq səslənirdi, lakin o öz kağızları ilə məşgul olmaqda davam edirdi, mən də dinmirdim. Gözlərini qaldırıb bir də soruşdu:

— Sən şəhərdə nə danışmışan? Səni öjrədiblər ki, belə dejəsən? Cavan oğlansan, on jeddi jaşın var. Adətən sənin jaşında adamlar belə suallar vermir. Mənə elə gəlir ki, səni başqa müsəlmanlar joldan çıxardıblar. Eşitdim səni məsihçilər tovlajıb, məsihçiliyi öyrənirsən? De görüm, Mə'sud, doğrudan mı, bu mənfur „pastorlardan“ və „müqəddəslərdən“ jaxşı şej öyrənməjə ümid edirsən? Onlar süpürgəcılərin janına qarınlarını dojdurmaq üçün gedirlər. Onlar heç bilmirlər, özlərini nijə məsihçi adlandıırlar, jalnız ataları „məsihçi“ olduğuna görə.

Məndən cavab gözləjirdi. Fikrimi toplajınca, o məni qabaqladı:

— Sən nijə susursan? Jəqin ki, düz dejirəm, bu adamlar səni „axtarışlarına“ vadar ediblər. Budur bütün ixtilafın səbəbi — mənə fərasətlə baxdı.

Özümü ələ aldım və cəsarətlə dedim:

— Maulvi sahib, bu belə dejil. Bütün tədqiqatlarımı özüm, kitabları oxujaraq aparmışam. Böyüklərdən məsləhət almaq istəmişəm, gördüğünüz kimi sizin janınıza gəlmışəm. Heç kəs gəlib məni öyrətmir, mən özüm gedirəm.

Öz cavabım xoşuma gəldi, amma o sözümü kəsib:

— Sən nə bilmək istəjirsən, Mə'sud? De görüm sən nə istəjirsən?

Mən cəsarətlə cavab verdim:

— Əvvəldən mövcud olan və əbədi davam edən dini tapmaq istəjirəm.

— Əlbəttə ki, bu İslamdır, — deyə o qısa cavab verdi.

— Müəllim, axı İslam da məzhəblərə və qruplara bölünüb. Biz elə qrupa aidik ki, başqa İslam alımları onu müsəlman degil, kafir adlandırırlar. Bəs onlar qanunu bizə qarşı çevirirsələr, bizi qejni-müsəlman sajsalar, onda nə ola bilər? — deyə mən həjəcanla soruşurdum, — əlbəttə, o vaxt mən bilmirdim ki, bir neçə ildən sonra Pakistanda dedijim kimi olacaq.

— Oğul, — sakit səslə mənə dedi, — fərqi joxdur. Biz əhmədilərdə sənin axtardığın həqiqət var. Biz sənə kömək edərik, lakin bunun üçün sən İslama gəlməlisən.

Mən söhbəti davam etmək istəjirdim, amma o öz kağızlarına qajıtdı, bununla göstərdi ki, söhbətimiz qurtardı.

Vidalaşanda mənə bir neçə məsihçiliyə qarşı jazılan kitabça və öz jurnalını verdi, dedi ki, iki gündən sonra onun janına gələ bilərəm.

Vaxtaşırı məsihçilərin janına gedirdim. Orada ilk dəfə olaraq məsihçi vaizlə söhbət etdim. Elə maulvi ilə görüşdüğüm günün səhərisi belə imkanım oldu. Toplatını səbirsiz gözləjərək süpürgəcilərin evinə tərəf ensiz çirkli küçələrlə gedirdim. Pastor söz vermişdi ki, mənə bə'zi kitablar gətirəcək. Xəlvətcə həjətə keçdim və elə ibadət başlajanda evə girdim. Pastor məni ürəkdən salamladı və başqa məsihçilərlə birlikdə və'zə qulaq asmağa başladım. Bu mehriban insan, İsanın Xilaskar və Dost olması barədə danışındı. Əvvəl olduğu kimi pastordan saçan məhəbbət ruhundan valeh olmuşdum. O sadə, təmiz ürəkdən Allah Kələmini və'z edirdi. Onun sözlərijadıma düşdü: „Oğlum, bildijim çox degil, amma bildijim həqiqətlə bölüşmək istəjirəm”.

Və'zdən sonra o mənə iki kitab verdi. Birinin adı „Mirzə Qulam Əhməd və kadıjanlar: Aşkara çıxarma” idi. Bir az İncil haqqında danışdıq və mən evə tələsdim.

Vaxtımlı itirmədim, oturub kitabların ikisini də oxudum. Onları bir oturuma oxudum. Başımı juxarı qaldıranda gördüm ki, gecədir. Mən çəşqinqılıq içində idim. Axır vaxtlar əhmədi məzhəbinin banisi haqqında olan şübhələrim daha da çox həqiqətə oxşajırıcı, bilmirdim nə fikirləşim.

Sözləşdijimiz kimi iki gündən sonra Maulana Abul-Attaja baş çəkmək üçün onun idarəsinə getdim. Bu səfər orada başqa, görkəminə görə çox ali savadlı bir ağa da oturmuşdu. Orada başqa adamlar da var idi. Görüşəndən sonra mən dedim:

— Ağa, doğrudurmu ki, Mirzə Qulam Əhməd özünü Allah adlandırmış və Məhəmməddən üstün olduğunu demişdir?

Sözlərimi eşidən kimi Maulvi hirsləndi və sərt cavab verdi:

— Sən nə boş söz danışırsan?

Bu cür cavaba hazır idim, dedim:

— Düz dejilmi ki, onun Ajina Kəlamat İslam kitabında dejilir, necə o rö'jada görür ki, Allahdır və buna inanır? O dejir ki, jeri və göyü jaradan odur!

Ehtijat edərək üstündə kitabdan müəjjən jerləri köçürtdüüm kağız parçasını ona uzatdım. Əlimdən aldı və gözucu kağıza baxdı.

— Bir tərəfdən, — dedim ona — Məsih Moad özünə Allah dejir, o biri tərəfdən isə ajdın şəkildə təsdiq edir ki, özünü Allah adlandıran adam zinakardan pisdir (Nur-ul-Qur'an, Hissə 2, səh. 12).

Jaşlı kişilərdən ikisi bir-birinə baxdı və onlardan biri məndən soruşdu:

— Sən bu kitabları oxumusan?

— Jox, — dejə bojnuma aldım.

— Bəs bütün bu şejləri sən haradan bilirsən? Sənə kim kömək etdi?

Mənim jaşımda bir neçə cavan oğlan burada, idarəsində əhmədi jurnallarını toplajıb bağlamağa kömək edirdilər. Onlar mənim cavabımı eşitmək arzusu ilə qabağa irəlilədilər. Mən doğrusunu dedim ki, bunları pastorun mənə verdiji „Mirzə Qulam Əhməd və kadijanlar: Aşkara çıxarma“ adlı kitabda oxumuşam.

— Sən məsihçilərin verdiji kitablara inanırsan?

İkinci qoca hirslə dedi:

— Ej cavan, bu cür davam etsən həyatını qıracaqsan. Öz dinini itirəcəksən və dünja səndən üz döndərəcək.

Xəbərdarlıq etdijinə görə təşəkkür etdim, lakin sərt cavab verdim:

— Ağa, mən cavab almaq istəjirəm. Maulvi sahib söz vermişdi ki, mənə nəsihət verəcək; buna görə mən buradajam, — bu sözlərimdən sonra iki kişi bir az sojudu.

Maulana Abu-Atta mübahisəjə qajitmaq istədi:

— Məsud, jaxşı olardı ki, bizə göstərdijin parçaların mətnlərini oxujasan. Mən sənə başqa kitablar da verərəm, lakin jadda saxla ki, Mirzə Qulam özünü jalnız ilhamlananda Allah adlandırırdı, əslində isə o, əlbəttə ki, Allah dejildi.

O, tərəddüb etdi və mən başa düşdüm ki, o cavan adamların janında çox danışmaq istəmirdi ki, onlarda şübhə jaranmasın. O mənə kitablarını verdi və mən ağır ürəklə onları götürdüm, çünkü bilirdim ki, jenə nə işiq ucu, nə kömək, nə xejirli məsləhət ala

bilməzdim. Hiss edirdim ki, böyüklerin mənim çətinliklərimdə kömək etmək istəmədiklərinə görə məndə narazılıq jaranırdı. Onların heç biri həqiqəti tapmaq üçün mənə kömək etmək istəmirdilər. Onlar yalnız bir şej etmək istəjirdilər ki, mən uşaqlıqda öjrədildiyim şejlərə kor-korana inanım. Kitabları götürüb və vidalaşıb getdim.

Maulvi verən kitabları oxudum. Hiss edirdim ki, ailəm məndən razı deyil, lakin atam heç nə demirdi. Bəlkə o ümid edirdi ki, əhmədi kitabları oxujub əmin olaram və axtarışlarımı dajandıraram. Bu ümidsiz iş idi, lakin mən inadlı idim və üç günə bütün kitabları oxudum. Sonra bir neçə aj ərzində də imtahan vaxtına qədər onları tədqiq etdim. Atamın narazılığına baxmajaraq, mən kollecə daxil olmaq qərarını aldım. Bu orada keçirtdijim axırıncı ilim idi.

İmtahanları verəndən sonra bir axşam dostum pastora baş çəkdim. O adətən məsihçilərin ibadətini aparmaq üçün gəlirdi. O başqa şəhərdə jaşajırdı və vaxtaşısı Rabvaha Allah Kəlamını və'z etmək üçün gəlirdi. O axşam onların daxmaları jerləşən jerə gəldim və orada qəzəbli izdiham gördüm. Mənə dedilər ki, bir neçə əhmədi uşaqları pastora hücum etmişdi, avtobusdan çıxanda onu döymüş və öz kəndinə qajitmağa məcbur etmişdilər. Ətrafında dajanan kişi və qadınlar mənim əlejhimə idilər, üstümə qışqırıb dejirdilər ki, bütün bu hadisə mənim məsihçiliyə olan marağım üzündən oldu və mən — əhmədi cəmijjətinə rusvajçılıq gətirmişəm.

Elə o gün atam nəzarət edən cəmijjətin üzvləri tərəfindən Amur-i-Ama təşkilatına çağırılmışdı. Bu təşkilatın əhmədi imanlıları üzərində mühüm səlahiyyəti var idi və hamı ona ciddi janaşındı. Atamlı söhbət qısa oldu:

— Oğlunuz həddini keçir. O öz əlejhi əhmədi axtarışlarında çox uzağa gedir, biz artıq dözə bilmirik. Siz ona deməlisiniz ki, əgər o fəalijjətini dajandırmasa, işin axırı pis olacaq.

Atam hirsli idi. O axşam acıqla dedi ki, „mənim dostum pastor“ artıq Rabvaha gəlib süpürgəçilərə və'z etməjəcək.

Mən e'tiraz etmək istədim, lakin o acıqla gülümsəjib mənə belə dedi:

— Bizim qollarımız imandan dönənlərin kökünü kəsmək üçün lazımlı olan qədər uzundur.

Qorxu hiss etdim, lakin cəsarətlə dedim:

— Ata, hətta müsəlmanlar bizə kafir dejir. Dejirlər ki, imandan dönənlər bizik. Öz məscidlərimizi tikirik və başqa müsəlmanlarla əlaqə saxlamırıq. Qəribə dejil ki, bizə əvvəldən verilən Qur'an və Hədisdən bəndləri götürüb öz istədijimiz kimi izah edirik? Qur'an öjrədir ki, İsa pejğəmbər göjlərə qejb olub, biz isə dejirik ki, O, Kəşmirdə ölüb və indi Onun məzarını orada görə bilərik. Dejirik ki, Məhəmmədin sonuncu pejğəmbər olduğuna inanırıq, lakin həzrət Məsih Maodu (Mirzə Qulam Əhmədi) Məhəmməddən üstün tuturuq. Bir tərəfdən müsəlmanları „Qulam Əhməd Mehdi jüz illərlə gözlədijimiz böyük başçıdır“ dejib özümüzə tərəf çəkmək istəjirik, o biri tərəfdən isə məsihçilərə dejirik ki, Mirzə Qulam Əhməd — Məsihin ikinci gəlişidir. Biz hətta hindulara dejirik ki, Mirzə Qulam Əhməd onların gözlədiji Krişnadır. Əvvəllər ilhamlanma, vəhj, rö'jalar və pejğəmbərliklər barədə tə'limimiz başqa müsəlmanların tə'limi ilə ujğun gəlirdi, indi isə

bütün bu şejlər barədə bizim öz, heç kimə aid olmajan anlajışlarımız var!

Ata, bu nə deməkdir? Başa düşmək istəjirəm, amma düşə bilmirəm. Mən həqiqəti bilməlijəm.

Atamın üzü kərpic kimi qızardı; ajağa qalxıb masanın üstündəki kitabları jerə tökmək istədi. Onların arasında Qur'ani görüb dajandı, əvəzində məni tutub başımı divara vurmağa başladı və çığırdı:

— Sən natəmiz, murdar məxluqsan! Qojmaram sabaha sağ çıxasan! Özüm səni cəhənnəmə göndərəcəjəm!

Ağrıja üstün gəlib onun əlindən çıxdım və qapıja tərəf atıldım. Küçəjə qaçdım, o dalımcə gəlirdi. Qaça bilmədim. O məni tutub var gücü ilə boğmağa başladı. Qışqırmaq, əlindən qaçmaq istəjirdim, lakin məni bərk tutmuşdu.

Hiss edirdim ki, gözlərim jerindən çıxır. Gözlərimin qabağında qırmızı işıqlar görünürdü. Cəmilənin çıçırtısını eşitdim, jəqin camaat onun səsinə jiğilib baş verən hadisəni gördülər, atamın qəzəbindən məni xilas etdilər. Boğazimdakı dəmir cənbər boşaldı, danışmaq istədim, lakin jalnız xırıltı səsi gəldi. Səsim batmışdı.

Adamlar məni jaxındakı məscidə gətirdilər. Orada, ajnabənddə ajaqjalın, sojuqdan və dəhşətdən titrəjə-titrəjə oturmuşdum. Bir az sonra cəmijjətimizin rəhbəri gəldi və atamlı barışib tədqiqatımı dajandırmaq üçün məni jola gətirmək istədi. Məni əhatə edən adamlar da ejni sözü dejirdilər. Fikirləşdim ki, əgər tədqiqatlarımın qıjməti budursa, onlar buna lajiq dejillər, lakin bunu bərkdən demədim. Mən heç danışa bilmirdim. Boğazımdə bərk ağrajırdı. Sonra neçə vaxt ərzində ağızımı açıb danışa bilmirdim.

Nəhajət məni evə apardılar. Atam məni evə buraxmaq istəmirdi. Ondan üzr istəjib öz tədqiqatlamı dajandırmağa söz verəndən sonra könülsüz içəri girməjə icazə verdi. Dilimdə razı olmayıma baxmajaraq, qəlbim boş və jalqız idi. Elə bilirdim ki, kimsə mənə xəjanət edib.

Bir neçə gündən sonra 1968-ci ilin dekabrın 25-də məsihçilərin Milad bajramı jaxınlaşırıldı. Həmin gün mən jenə də dostum Əhmədlə görüşdüm. Məni məcbur evlərinə də'vət etdi. Jolda o zarafatla soruşurdu ki, bajram günü hədijə almışam ja jox. Pakistanda biz həmin günü dövlətimizin banisi Məhəmməd Əli Cippahın ad gününü qejd edirdik. Biz çatanda Əhmədin atası evdə idi. Lakin mənə elə gəldi ki, bu jaxnlarda etdijim hərəkətlər onun əvvəlki xoş münasibətinə tə'sir göstərmişdi. O, üzr istəjib getdi. Evdə tək qaldıq — Əhmədin anası Ravalpindijə, təzə uşağı olan qızının janına getmişdi. Əhməd mənə hamı kimi məsləhət verirdi:

— Mə'sud, tərslijini at qırığa. Bundan bir jaxşı iş çıxmaz. Həyatını bədbəxt edərsən.

— Əhməd, mən tərslik etmirəm. Mənə cavab lazımdır, mənə jalan lazım dejil. Həqiqət istəjirəm və onu əldə etməjincə sakitləşməjəcəjəm. İstəjirəm böyükər səhvərini görsünlər.

Qürurum Əhmədə bərk toxundu. Ömründə birinci dəfə o üstümə qışqırdı:

— Qurtar nəhajət, Mə'sud! Sən tamamilə böyükələrə hörmətini itirmisən? Çox sağ ol de ki, sənin dostunam, joxsa səni döjdəm.

Dostumun xətrinə dəjdijimə görə hejfsiləndim.

— Bağışla, Əhməd. Biz kobud rəftar etməməlijik, dostluğumuz xətrinə mənə həqiqəti tapmaq üçün kömək et.

Lakin Əhməd arzumu jerinə jetirmək istəmirdi.

— Atana söz verməmişdin ki, bütün bu işlərini dajandıracaqsan?

— Elədir, — dejə onunla razılaşdım, — lakin məni məcbur etdi. Mən könüllü razı olmazdım, ona görə də verdijim söz həqiqi dejil. İndi tədqiqatlarım gizli olacaq. İstəjirəm mənə kömək edəsən.

Əhməd qorxdu. Mənə kömək etsə onu nə gözlədijini bilirdi.

— Sənə kömək edə bilmərəm, Mə'sud. Dostumsan, amma din mənə dostluqdan üstündür. İnamımıza qarşı bir söz deməjə qojmaram. Özü də ki, sənin dediklərinə dəlil joxdur.

Dostumun qorxaqlığı məni kədərləndirdi.

— Mənə kağız və qələm ver, — dejə tələb etdim. O kağız çıxartdı. Cibimdən sualların sijahısını çıxartdım və vərəqdə jazdım: „Qulam Əhməd dejir ki, Məsih ölüb və Kəşmirdə dəfn olunub”.

— İndi bax, Əhməd: biz müsəlmanlar inanrıq ki, pejğəmbərimiz səhv edə bilməz, amma bir bax gör, Qulam Əhməd bu barədə nə qədər səhv edir, — dejə qələmi götürüb jazdım.

1. İsa çarmıxdə ölmədi. O, Kəşmirə gəldi. Orada 80 il jaşadı və 120 yaşında öldü. Başqa, daha əvvəl Əzzəla-Auxam adlı kitabda Qulam Əhməd fərz edir ki, İsa Fələstində öldü (143-cü səhifə).

2. Tablaj-Risalət kitabında 8-ci cildində Məsihin təvəllüdü göstərilir — 125 yaş.

3. Təskir-əl-Şəhadətən kitabında jazılıb ki, Mərjəmin oğlu İsa çarmıxa çəkiləndən sonra 120 il jaşajıb.

— Mirzə Qulam Əhməd bu üç tamamilə bir-birindən fərqlənən təsdiqi jazıb. Biz nəjə inanmalıjiq? Allah səhv edir? Ja Qulam Əhməd? Əhməd, bundan daha maraqlı bir şey var. İsa Jerusəlimdə (Qüdsdə), Jəhudejada və Samarijada və'z edib, mö'cüzələr göstərmişdi. Bir çox tarix kitabları bu barədə dejir. Onun həjatı və xidməti barədə şəhadətlər indijə qədər mövcuddur.

Qəribə dejilmi ki, dejilənə görə Kəşmirdə 80-dan 120 yaşa qədər jaşajıb, və'z edərək burada şagirdi və davamçıları olmayıb. Tədqiqatlar göstərirlər ki, Kəşmirdəki belə

adlanan İsanın məzarı heç də onun dejil. O, məhz Jüz Əzəfindər.

Sən bu barədə nə fikirləşirsən, Əhməd? Bu çox qəribədir.

Mən susdum. Əhməd mənə fikirli baxdı.

— Mə'sud, mən baxaram, görüm kitablar bu barədə nə dejirlər. Lakin burada kitablarım joxdur. Onları kitabxanadan götürməlijəm.

Əhmədin atası gəlincə biz bir az da söhbət etdik, sonra mən vidalaşıb evə getdim. Təəssüf ki, Əhməd o vaxt sözünün üstündə durub mənə kitab gətirmədi.

Mən nöqteji-nəzərimi müdafiə edirəm

1969-cu ilin sentyabr ayında fikrimi açıqca e'lan etməjə məcbur edən bir hadisə baş verdi. Arxaja baxanda Allaha minnətdarlıq edirəm ki, o vaxt işin axırını bilmirdim. Əks halda jəqin ki, belə iş tutmazdım.

Hadisə günorta duasından sonra Rabvah məscidində baş verdi. Duadan sonra Məhəmməd pejğəmbərin həyatına həsr olunmuş toplantı başladı. Məsciddə çox adam qaldı, onların arasında bir neçə dəcəl oğlanlar da var idi. Onlar yalnız iş-gücləri olmadığına görə toplantıya gəlmışdilər. Vaxtaşırı fikir verirdim ki, mənə baxıb piçildajırdılar.

Açıq iclas olduğuna görə müxtəlif adamlar, cavanlar, jaşlılar irəli gəlib çıxış edirdilər. Axırıncı çıxış edən şəxs əvvəl İslamın iki ən böyük budaqlarından biri olan sünni, sonra isə əhmədi inamına keçən natiq idi. O, olduqca böyük nüfuz jeridirdi. Təqdim ediləndən sonra o öz nitqini başladı:

— Bu gün biz Məhəmmədin həyatına bir neçə nöqteji-nəzərdən baxdıq. Mən isə Tövrat və İncildə onun barəsində jazıldığını demək istəjirəm.

Böyük maraq ilə dikəldim. Bu adamın nə dejəcəyi mənim üçün maraqlı idi. Öz tədqiqatlarımdan bildiyimə görə İncildə Məhəmməd haqqında bir söz dejilmirdi. O, əlindəki Müqəddəs Kitabın Təsnijə kitabının 18-ci fəsilində açıb başladı:

— Allah Həzrəti Musaja demişdir ki, qardaşlarının arasından pejğəmbər irəli sürəcəkdir.

Burada jazılıb: „Onlar üçün sojdaşları arasından sənin kimi bir pejğəmbər jetirəcəjəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O, əmr etdijim hər bir şeyi sizə söyləjəcək” (Təsnijə 18:18). Həmin pejğəmbər Əlejhissalam Məhəmməddir, — dejə cəsarətlə e'lan etdi, — pejğəmbərlik məhz onun haqqındadır. Məhəmməd İsmajılın nəslindəndir. İsmajıl da Ishaqın qardaşıdır.

Ona qulaq asırdım, amma inanmirdim; bunların hamısı jalan görünürdü.

Vaiz davam edirdi:

— Məhəmməd də, Musa da bütperəstlərin arasında anadan olmuşdular. Onların hə ikisi əvvəl öz həmqəbilələri tərəfindən hörmət və e'tibara nail olmamışdılər, lakin sonra ajdin oldu ki, onlar həqiqi pejğəmbər idilər. Hər ikisi öz dijarlarından qaçmış və bütperəstliyə qarşı mübarizə etmişdilər. Hər ikisi əllərində Allahanın Qanununu gətirmişdilər. Müqəddəs Kitabın səhifələrini Əhdi- ədidə çevirdi.

— Həzrəti İsa da Məhəmməd haqda pejğəmbərlik etmişdi.

Jəhja 14:16-nı açdı: „Mən də Atadan xahiş edəcəjəm ki, O daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici versin”.

Mən bilirdim ki, məsihçilər bu bəndi Müqəddəs Ruhdan jazdığını dejirlər. Lakin bu adam bəndi müsəlmanların şərhi kimi ajdınaşdırırı.

O davam edirdi.

— Bir az da aşağıda ejni fəslin 25–26-cı bəndlərində belə jazılıb: „Janınızda olarkən sizə bu şejləri söylədim, amma mənim adımla Atamın göndərəcəji Təsəlliverici Müqəddəs Ruh sizə hər şeji öjrədəcək və sizə söylədijim şejləri xatırladacaqdır”.

İsa 15:26-da dedi: „Atadan sizə göndərəcəjim Təsəlliverici, jə’ni Atadan çıxan həqiqət Ruhu gəldiji zaman mənim üçün şəhadət edəcəkdir”.

Natiq demək istəjirdi ki, Müqəddəs Ruh Məhəmməddir. O, Jəhja 16-dan sitat gətirdi. Ona elə gəlirdi ki, bununla sübutlarını daha da gücləndirirdi. İncili səhv şərh etdijinə görə ona hirsləndim. Jadıma düşdü necə atam ona əhmədilərin İncili öz xejrləri üçün səhv şərh etməsi barədə dejəndə hirsləndi. Amma jenə də sakit qulaq asırdım.

— Qardaşlarım, sizə xatırlamaq istəjirəm ki, bu həqiqətlər Məhəmməd pejğəmbər vasitəsilə jerinə jetirildi, sülh onun üzərində olsun. Məhəmməd pejğəmbər bizə hər şeji xatırlatdı. O bizə Qur’anda İsa barədə xatırlatdı, Onun həyatı və mö’cüzələr göstərməsi barədə. O bizə məsihçilər və jəhudilər barədə jada saldı. Adəmdən başlajaraq bütün böyük pejğəmbərləri xatırlatdı. O bizi həqiqətə gətirdi və jaşamaq üçün jaxşı qanunlar verdi”.

O jerdə dajansajdı, kifajət idi, amma o jenə də davam edirdi! O dedi ki, orada nəjinki Məhəmməd, həm də əhmədi məzhəbinin banisi Mirzə Qulam Əhməd barəsində də pejğəmbərliklər var. Çox ajdın şəkildə dedi:

— Məsihin ikinci gəlişi Mirzə Qulam Əhmədin gəlisiндə jerinə jetdi. O, Mehdi Maod, böyük başçıdır, Məsih-Maod, və'd olunmuş Məsih. O, bütün pejğəmbərlərin mahiyyətidir və bu axır günlərdə bizə sülh və əmin-amanlıq sözü ilə aşkar olunub”.

Bu sözləri dejib oturdu.

Bu cür jalani eşidəndə qan bejnimə vurdu. Bu nə axmaqlıqdır? Ürəjimdə buna inanmadığımı görə sevindim. Elə bil çıxıb danışmaq üçün kimsə məni qabağa itələdi: „Mə’sud, qalx ajağa, həqiqəti demək vaxtıdır. De gəlsin, joxsa ürəjin dözməjəcək”. Bu həqiqi səsə oxşajırdı və birdən arxada dajanan rəhbər dedi: „Burada cəmijətə jenə sözü olan varmı?” Elə bil şəxsən məndən soruşdu! Bu sözləri dejən kimi camaat narazılıqla piçildamağa başladı və o pərt oldu. O vaxtı mən ajağa qalxdım. Elə bil məni mənimlə bayaq danışan „kimsə” jerimdən qaldırıldı. Mən natiqlərin danışlığı jerə getdim. İndicə danışan adamın janından keçəndə ondan Müqəddəs Kitabını xahiş etdim və o hörmətlə verdi.

Hamı mənə baxırdı. Rəhbər mənim janımda oturmuşdu. Adamlara göz gəzdirib danışmağa başladım. Elə bil hansısa qüvvə mənim dilimlə danışmağa başladı, o günkü sözləri heç vaxt unutmajacağam.

— Hörmətli dinləjicilər. Hər gün biz jeni təcrübələrlə üzləşirik, jeni şejlər öjrənirik. Jəqin bu gün də siz təzə bir şej eşidəcəksiniz. Məndən əvvəl danışan cənab, elə göründü ki, istinad etdiyi Müqəddəs Kitaba və onun dəjişilmədijinə inanırdı, baxmajaraq ki, müsəlmanlar və əhmədilər dejirlər ki, o dəjişilib.

Dajandım və əlimdəki Müqəddəs Kitaba baxdım. Bilirdim ki, dejəcəjim sözlər burada əjləşənlərin xoşuna gəlməjəcək. Onlar fikirləşəcəklər ki, 18 yaşlı oğlanın, xüsusişlə camaat içində bu cür sözlər deməjə ixtijarı joxdur, lakin mən davam edirdim:

— Mən, cənabdan bir də soruşmalıjam, doğrudanmı o Təsnijə 18:18-də Məhəmməd haqqında jazıldıgına inanır, halbuki Məsihin dövründəki adamlar inanırdılar ki, pejğəmbərlik İsa barədə idi. Jəhja 1:45 ajdin göstərir: „Filipp Natanieli tapıb ona dedi: „Biz Musanın müqəddəs Qanununda haqqında jazlığı, pejğəmbərin də bəhs etdiyi Jusif oğlu Nazaretli İsanı tapdıq”. Məsihin dövründəki adamlar Onun mö'cüzələrini görəndə dedilər: „Doğrudan da dünjaja gəlməli olan pejğəmbər budur!” (Jəhja 6:14). Həvarilərin işləri Stefan və Pavel İsa haqqında danışanda bu pejğəmbərlili göstərildilər. İsa Özü də belə dejirdi: „Əgər siz Musaja iman etmiş olsajdınız, Mənə də iman edərdiniz, ona görə ki, O, Mənim haqqımda jazmışdır” (Jəhja 5:46).

Dinləjicilər mənə acıqla baxırdılar, lakin daxildən məni danışmağa məcbur edən qüvvə çox güclü idi.

— İndi keçək Musa ilə Məhəmmədin güman edilən ujgunluğuna. Bə'zi faktları eşitdik, bə'zilərini isə jox. Məsələn, Musanın dövründə Misirin padşahı hər bir jəhudü uşağıını öldürdüdürdü, Məhəmmədin dövründə belə oldumu? Xejr, olmadı. Musa Allahla danışdı və ona Kəlim-ul-Allah adı verildi, jə'ni Allahla danışan şəxs (Surə 19:52; Surə 4:164).

Qardaşlar, Qur'an dejir ki, Məhəmməd Allahdan mələk başçısı Cəbrajıl vasitəsilə Müqəddəs Jazı aldı. Sonra, Musa pejğəmbər mö'cüzələr göstərmişdi, Məhəmməd pejğəmbər isə jox. Mən hətta dejərəm ki, Məhəmmədin mö'cüzə etdijini dejənlər Qur'ana zidd çıxırlar! Çünkü doğru dejilmə ki, Qur'anda heç bir dəfə belə Məhəmmədin mö'cüzə göstərməsi haqqında jazılmajıb. İndi isə Jəhjanın Müjdəsinə baxaq. Bajaq bizə „göstərildi” ki, Məhəmməd İsanın və'd etdiyi Müqəddəs Ruhdur. Doğrudur ki, bizim kitablarda Mirzə Qulam Əhməd özü Müqəddəs Ruh kimi təqdim olunur. Artıq burada bizim sözlərimiz zidd gəlir. Bəs Jəhja 14:16 bəndin əsl mə'nası nədir? Bu „başqa Təsəlliverici” kimdir?

Birincisi, bu bənd Allahı Ata adlandırır, elə halda biz bu bəndi necə qəbul edə bilərik? Biz Allaha „Ata” dejən tə'limin əlejhinəjik.

İkincisi, İsanın bu sözünün əsl mə'nası nədir? Ajdındır ki, O, o qədər vacib şəxsijətdir ki, İsa Atasından xahiş edəndə, Ata Onun xahişinə cavab olaraq Müqəddəs Ruhu verir. Biz müsəlmanlar hesab edirik ki, Məhəmməd pejğəmbər İsadan yüksəkdir, lakin Məhəmməd bu cür dua edə bilərdimi? İsa ajdin dedi: „...Mən getməsəm, Təsəlliverici sizin janınıza gəlməz; amma gedərəmsə, Onu sizə göndərərəm”. Bu sözləri Jəhja 16:7-

də tapırıq.

Sonra mən İncilin bir neçə səhifəsini ötürdüm. Əmin idim ki, Allah özü Müqəddəs Kitabın hansı jerlərini oxujacağımı göstəirdi.

— Sonra Jəhja 14:16-da dejilir ki, Müqəddəs Ruh gələcək və „daim sizinlə bərabər qalacaq”. Şübhəsiz ki, bu sözlər çox düz mə’nalı idilər, jə’ni ki, onların mə’nası odur ki, Müqəddəs Ruh bizimlə əbədi jaşajacaq. Bu Məhəmmədə aid oluna bilərmi? O bu günahlı dünjada cəmi 62 il jaşadı. Kimsə dejə bilərmi ki, 62 il əbədilikdir?

Məscidin həjətindəki adamlar bir-birinə baxırdılar. Bilirdim ki, onlar mənim haqqımda fikirləşirdilər. Bə’zi sıfətlərdə açıq nifrat görürdüm. Başqları jerlərində jırğalanırdılar. Lakin mən ümid edirdim ki, onlardan bir kəs dedijim sözlərə nəzər salıb fikirləşəcək. Sonra sözümü davam etdim:

— Xahiş edirəm Jəhja 16:13-ə baxın. Burada Müqəddəs Ruh haqqında belə jazılıb ki, O „Öz adından söyləməjəcəkdir; amma hər nə eşidərsə, söyləjəcək”. Jəqin ki, bu hissəni Məhəmmədə aid edə bilərik, çünki doğrudan da gözlərdən jazı alıb, bəs növbəti bəndi nə edək? „O Məni izzətləndirəcək, çünki Mənim özümdən götürəcək və sizə bildirəcəkdir”.

— Qardaşlar, Qur'an dejir ki, Allahın Ruhu Məhəmmədin üzərinə Cəbrajıl vasitəsilə enirdi. İndi əhmədilər inanırlar ki, Müqəddəs Ruh — Məhəmməddir, deməli İsa onun barəsində dedi ki, „öz adından söyləməjəcək... O məni izzətləndirəcək, çünki Mənim özümdən götürəcək”. Beləliklə nəticədə görürük ki, Allah Məsihdir, ja da Məsih Allahdır. Lakin bizim üçün bunu qəbul etmək tamamilə mümkün deyil. Müsəlmanın bu cür fikri olmamalıdır! Onda Məsih Allah dejilsə, bəs Məhəmməd necə Müqəddəs Ruh ola bilər? Əgər Məhəmmədin Müqəddəs Ruh olmasını qəbul ediriksə, onda həm də inanıraq ki, Qur'an Məhəmmədə Məsih tərəfindən verilmişdir və Məsih — Allahdır! Jəqin ki, siz öz fikrinizdə qalırsınız. Gəlin Həvarilərin İslərində Müqəddəs Ruh haqqında nə dejildinə baxaq. İsanın şagirdlərindən biri olan Peter İsanı üç dəfə inkar etdi, lakin Müqəddəs Ruhun qüvvəsi onun üzərinə enəndə o böyük izdihama müraciət etməjə cür'ət etdi: „Ej Israil ərləri! Bu sözləri dinləjin: „Nazaretli İsa, Onun vasitəsilə Allahın aranızda jaratdığı mö’cüzələr, xariqələr və əlamətlərlə sizə Allah tərəfindən təsdiq edilmiş bir Adam idi. Özünüz də bildijiniz kimi, bu Adəmi Allahın müəjjən edilmiş məqsədinə və qabaqcadan bilməsinə görə təslim etdiniz və götürüb qanunsuzların əli ilə çarmixa çəkib öldürdünüz... Beləliklə, bütün Israil xalqı bunu möhkəm bilsin ki, çarmixa çəkdijiniz bu İsanı Allah həm Rəbb, həm də Məsih etmişdir” (Həvarilərin İsləri 2:22–23, 36).

Bu alovlu sözləri cəsarətlə dedijimə özüm təəccübləndim. İndicə oxuduğum kitabı əlimdə saxljarkən Allahın hüzurunun qüvvəsini hiss edirdim. Bəli, həmin axşam Allah burada, məsciddə idi. Bir anlıq nəfəsimi saxladım. Peterin sözlərindən sonra nə dejə bilərdim? Hiss etdim ki, axırda belə deməlijəm: „Qardaşlar, bəs nəjə görə biz jalançı tə’limlərə qulaq asmalılıq, həqiqətə gətirməjən mübahisə aparmalılıq?”

Sözümü o vaxt qurtarsajdım, hər şej jaxşı olardı. Özümü böyük hiss etdim. Allahın mənimlə olduğuna görə qəlbim qürurla doldu. Cavan və ağılsız idim, ona görə də qürur məni ələ aldı. Mən Qulam Əhmədin Məsih olması barədə tə’limin üstünə düşdüm.

— İnandığımız həqiqət nədir? Eşitdim ki, bizim banımız Mirzə Qulam Əhməd Məsih kimi

gəldi. Əgər bu belədirse, cənablar, bəs Müqəddəs Kitabda deyilən bütün mö'cüzələr necə oldu? Məsihin şagirdləri qabaqcadan demişdilər ki, İsa gələndə göylər böyük gurultu ilə keçəcəklər, ünsürlər janaraq ərijəcəklər. Başqa jerdə belə jazılıb: „Budur, buludlar üzərində gəlir, Onu hər göz görəcəkdir”. Ajdındır ki, jer üzündə Mirzə Qulam Əhməd barəsində heç bilmirlər. Əgər əhmədilərin tə'liminə inansaq, ölümündən əvvəl o bütün məsihçiləri müsəlman etməli idi. Bu baş verdimi?

— Sizdən bir daha soruşuram: biz hansı həqiqətə inanmalıyıq?... — Bədənim titrədi. Ürəjimi qorxu aldı. Daxiliimdə səs mənə dedi: „Mə'sud, dajan! Otur!”

Dizlərim əsirdi, lakin jenə də nə isə deməjə çalışırdım. Gözümün qabağı qaralmışdı, adamların qalxmağıını gördüm, janıma atam gəldi. Jumruqla məni jixitdi. Camaat üstümə atıldı. Hərə məni jumruqla, jaxud təpiklə vurmaq istəjirdi. Jaxşı ki, qaranlıq üstümə düşdü və huşumu itirdim.



## Qaçış

Jeni xəstəxananın şö'bəsində özümə gəldim. Başım fırlanırdı. Ətrafıma baxıb başqa xəstələri gördüm. Orada başa düşdüm ki, xəstəxananın ümumi şö'bəsindəjəm. Qalxmaq istədim, lakin tərpənə bilmədim. Çöldən səs eşidirdim, lakin özümü jeni doğulmuş bir uşaq kimi zəif hiss edirdim.

Sonra tibb bacısı şprislə içəri girdi. Bir söz demədən ijnə vurdu. Başım fırlanırdı. Sonra, jəqin ki, jatdım. Gözümü açanda mənə hırsıla baxan Əhmədi gördüm. Onun janında iki oğlan da var idi. Əhmədi görüb gülümsəmək istədim, lakin bacarmadım, çünki çox zəif idim və başım hələ də fırlanırdı. Oğlanlardan birisi mənə gülüb dedi:

— Gör hırsınməji onu nə hala salıb! Gələn səfər belə qüruru olmaz.

İkinci oğlan başını razılıqla aşağı salıb əlavə etdi:

— O həqiqətən dahi adamdır. İki gün keçdi, lakin jerindən qalxa bilməsə də, hələ də sağdır.

Bu sözlərdən sonra üç gün xəstəxanada qaldığımı başa düşdüm. Sonra Əhməd oğlanlara işaret etdi ki, otaqdan çıxsınlar. Oğlanlar çıxandan sonra Əhməd çarrajımın janında oturub məndən soruşdu:

— Mə'sud, gələcəjini nə üçün məhv edirsən? Dəli hərəkətlərin təkcə sənə jox, qohumlarına da tə'sir edəcək. Mə'sud, onlar barədə fikirləş. Bu işin axırına son qojmağa hələ imkan var. Haqsız olduğunu bojnuna al və düz joluna qajitmaq istədijini de. Qardaş, bunu etsən hər işin jaxşı olacaq.

Bu məhəbbətlə dolu sözləri eşidəndə çox pis oldum. O, çarrajda oturmağıma kömək etdi. Gözlərim jaşardı, sonra soruşdum:

— Əhməd, sən də məni jalançı hesab edirsən? Hamınız məni nə üçün düşmən hesab edirsiniz? Mən nə etmişəm ki! Hiss edirdim ki, dedijim sözləri daxildən kim isə deməjimi tələb edir. Hiss edirdim ki, deməlijəm.

Əhməd mühakimə ilə qaş-qabağını tökdü.

— Mə'sud, sən həqiqətən jalançsan. O kimsənin qanı da, cismi də var. Bu sözləri deməjini kim isə sənə öjrətdi, elə dejilmi?

Lakin mən bilirdim ki, bu sözlərə baxmajaraq, özü mənə görə çox həjəcanlanırdı. Görünürdü ki, Əhməd mənə inanmırdı və çox kədərlənirdi. Mən jenə də anlatmağa

çalışdım.

— Əhməd, məsciddə mən daxilimdən gələn səsə tabe olub çıxış edərkən hamı mənə qulaq asırıldı, heç kəs səs salmırıldı. Lakin öz sözlərimi dejəndə döyüldüm. Fikrim qarışdı, sakitlijimi itirdim, onda onlar məni bərk döyüdü.

Sonra ümidi Əhmədə baxdım. Gözləjirdim ki, o məni bu dəfə başa düşər, lakin o qəzəblə qalxıb mənə dedi:

— İndi görürəm ki, sən həqiqətən dəlisən. Həkim düz dejir ki, səni dəlixanaja göndərmək lazımdır.

Sonra çevrilib vidasız otaqdan çıxdı. Bununla çox həjəcanlandım və o həkim barəsində dediji sözlər məni daha çox narahat edirdi. Bəlkə də ruhi xəstə kimi artıq müalicə olunurdum? Ürəjimdə ağırlıq hiss edirdim; gözləjirdim ki, nə isə baş verəcək. Qorxudan ağlajırdım, həjəcandan heç dua da edə bilmirdim.

Bir neçə vaxtdan sonra tibb bacısı nəbzimi joxlamaq üçün mənə jaxınlaşdı. Sonra o mənə dedi:

— Ehtijatlı ol! Burada heç nə jemə. Gecə saat 3-də ajaq joluna çıx. Orada paltarını taparsan. Gejin, qaç. Burada qalma.

O çıxdı, mən isə ölümcül hala qaldım. Əhmədin dediji sözləri birdən unutdum. Mənimlə nə baş verəcək? Bu nə sözlər idi? Allaha kömək üçün dua etdim. O gün çox gec keçdi.

Kimdir o qız? Adı tibb bacısıdır? Onun qəribə sözləri və xəbərdarlığı haqqında fikirləşib qərara gəldim ki, dediji söz həqiqətdir. Bu fikirdən ürəjim sıxıldı. Jəqin ki, qızı Allah göndərdi. Allah öz mələjini göndərdi ki, mənə xəbərdarlıq etsin.

Axşam jeməji gətirdilər, ona şübhə ilə baxdım. Jemək istəjirdim, lakin qızın „burada heç nə jemə“ xəbərdarlığı qulağımıda jenə də səslənirdi. Sonra jenə də jeməjə baxıb fikirləşdim. Jə'ni onlar həqiqətən məni zəhərləmək istəjirlər? Jadıma saldım ki, onlar müxtəlif jollarla kafirləri öldürürdülər. Jə'ni mən həqiqətən hər şəji itirdim? Axı mən hələ özüm də nəjə inandığımı anlamırdım. Javaşca jeməji plastik paketə jığıb qutuja qojudum. Sonra dua etməjə başladım. Jenə də Allaha jalvardım ki, məni qorusun. Qur'andan ajələri oxujurdum. Vaxt ləng keçirdi. Mənə jaxınlaşıb baxanlara özümü jatan kimi göstərirdim.

Gecə çox uzanırdı. Bizim jataq otağımızda tibb bacısı bizi görmək üçün gecə lampası jandırıldı. Saat üçə jaxın qapı javaşca açıldı və kimsə sakit səslə məni çağırıldı. Jerimdən qalxdım. Ürəjim bərk döyünrək ajaq joluna çıxdım. Orada məsciddə əjnimdə olan paltarlarımı — şalvarla köjnəjimi tapıb əjnime gejindim. Gejinib çıxandan sonra öz „mələjimi“ gördüm. O tələsik dedi:

— Bağın dal guşəsinə getsən hasara çıxıb aşa bilərsən. Qorxma, ora çox hündür dejil. Saat 4.30-da avtobus çıxır. Onunla sən Lealpura çata bilərsən. Sonra başqa avtobusla Lahora çatarsan. Cibində ünvan var — orada sənin üçün təhlükəsiz olar. Cibinə bir az pul da qojmuşam. Anam orada jaşajır. O sənə kömək edər. Bu məktubumda ona hər

şəji başa salmışam. Çatan kimi anama verərsən.

Bunu etdijinə təəccübləndim. Bütün bu hadisə uşaq kitabındakı macəralara oxşajırdı. Nə üçün bu qız mənə kömək edir, mənə qajğı gösterir? Əmin idim ki, onu mənə Allah göndərib. Dilim topuq çalaraq ona təşəkkür etdim. Qız məni çıxışa tərəf jönəldi.

Ondan soruşdum:

— Nə üçün sən bunu edirsən?

O tez cavab verdi:

— Söhbətə vaxt joxdur. Sən təhlükədəsən. Səhər buraja böyük vəzifəli bir şəxs gəlmışdı. Həkimə sənin öldürülməjinin gərəkli olması barəsində dedijini eşitdim, — qızın göz jaşlarını gördüm. Sonra o mənə qəribə sözlər dedi:

— Beləliklə, qardaşım, sən sağ qalacaqsan. Allah səni qorusun.

Qızın təşəkkürümü bildirmədən qabaq o jox oldu. Sonra mən gizlincə dəhlizlə keçdim, heç kəs məni eşitmədi. Sonra bardan keçdim. Xəstəxana gözətçisi darvazanın janında oturan jerdə juxulajırı. Aramızdakı kolların dalında gizlənərək hasar tərəfə keçdim. Orada pejinpəjə girdim. İjdən başım çalxalanırdı. İt hündü, tez hasara qalxıb aşdım. Lakin hasardan aşanda zibilin içində düşdüm, şüşə ilə əlimi kəsdim. Jekə bir kardon qutusunun içində düşməjim jaxşı oldu. Tez durub qaranlıq tərəfə qaçıdım. Məni heç kəs görmədi. Təhlükəsizlikdə idim. Sonra durub Rabvahdan beş mil aralıqda olan Çiniota tərəf mərkəzi jolla getdim. Aj jolumu işıqlandırırdı. Bir neçə dəfə jolda Pen-Əccab təhlükəsizlik xidmətində işləjən və uniforma gejən gözətçiləri gördüm. Onların əllərində qajda-qanunu pozanları cəzalandırmaq üçün şallaqlar gördüm, lakin gözətçilərdən çoxu jatmışdı. Onları ötüb jolumu səssiz davam edirdim. Rabvahın ətrafında təpələr qaranlıq içində idilər. Bilmirdim nə vaxt bu jerə qajıdacağam. Gündüzün istisindən sonra sərin gecə adama ləzzət edirdi, lakin bunu hiss etmirdim, qorxurdum. Əmin idim ki, tutsalar qaćmağıma görə öldürəcəklər. Bunu fikirləşib qaćmağa başladım. Jorulanacaq qadıdım. Xəstəxanada çox zəif olduğuma görə avtobusa minməməjimə hejfsənirdim. Tibb bacısının planını nəzərdən keçirəndə fikirləşdim ki, avtobusda təhlükəsiz ola bilməzdəm, ona görə Çiniota getməjə qərara gəldim. Burada mən Lahora gedən səhər qatarına minə bilərdim. Mənə elə gəlirdi ki, kimsə daxilimdən işimi idarə edirdi, bu tozlu jolda olsada, mənə sülh və sakitlik hissi verirdi. Bir saatdan sonra səhər tezdən dəmir jol dajanacağına çatdım. Qapı üstündə „Çiniot“ yazılı lövhə məni qarşılıdı. Balaca otaq adamlarla dolu idi. Adamlar isti şirin çaj içirdilər. Dejirlər ki, Pakistanda dəmir jol dajanacaqları heç vaxt jatmir, bu da düzdür. Növbəjə durdum və axırda Lahora gedən qatar bileti aldım. Bir neçə dəqiqədən sonra qatar uzun fit çalıb jola düşdü. Qatar adamlarla dolu idi. Bu mənim üçün sərfəli idi. Camaat içində özümü təhlükəsiz hiss edirdim. Bir neçə dajanacaqdən sonra adamlar azaldı. Oturmaq üçün özümə jer tapdım. Dajanacaqlarda adamlar qatarlardan çıxıb gəzmişir, özlərinə jemək alırdılar. Hamballar, köməkçilər izdihamdan keçib qışqıra-qışqıra başlarında ağır zənbillər, jorğan-döşəklər aparırdılar. Həjəcana görə bir neçə saat ac qaćmağıma baxmajaraq, acliq hissi keçirmirdim. Mən də özümə çaj aldım. Səhərin sərinində isti və bal kimi şirin çaj ləzzət edirdi. Gecə qorxularım arxada qalmışdı, lakin özümü tənha və mə'jus hiss edirdim.

Xəstəxanada tibb bacısı verən məktubu cibimdən çıxartdım və ünvanı oxudum:

Nizbet Roud Lahor. Paket japsedirilməmişdi. Buna görə məktubu çıxarıb oxudum. Çox maraqlanırdım ki, mənim haqqımda nə jazılmışdır. Qız anasına mənim problemlərim haqqında və mənim o şəhərdən tə'cili çıxmığımın səbəbləri haqqında jazmışdı. Anasından qajğıının çəkilməsini və qardaşlarından birisinin janına göndərməsini xahiş edirdi. Jenə də məktub jazmayı söz verib məni anasına tapşırı. Məktubu səliqə ilə büküb zərfə qojdum. Məktubu oxujandan sonra ürəjim sakitləşdi. Əmin idim ki, Allah məni qorujur. Qatardan baxıb jaşlı çəmənliliklərini gördüm. Lahora çatmağımı səbrsizliklə gözləjirdim. Bir neçə saatdan sonra qatar Lahorun mərkəzi vağzalına çatdı. Adamlarla bir jerdə vağzalın binasından şəhərə çıxdım; bir at arabasını tutdum. Arabaçı məndən haraja getməjimi soruşdu. Əlimi zərf üçün cibimə saldım. Ürəjim düşdü: qız verdiji nə zərf, nə də pul var idi. Kim isə jəqin ki, dajanaçaqda onları cibimdən çıxartmışdı. Ehtijatsızlığıma çox hejsiləndim, lakin əlacım jox idi.

Arabaçıja dedim ki, pulumu oğurlayıblar. Qəribədir ki, o çox mehriban adam çıxdı və məni pulsuz Nizbet Rouda aparmağı bojnuna aldı. Jaxşı ki, ünvanın bir hissəsi jadımda qalmışdı. Mən gedən tərəfə bir sərnişin tapmajıb arabacı jola düşdü. Nispət Roudda düşdüm, arabacıja dərin minnətdarlığını bildirdim, Allaha şükür duasını oxudum, çünkü Onun qajğıısını jenə də hiss edirdim.

Ürəklənib joldan keçənlərdən mənə lazım olan qadının harada jaşadığını soruşa bilmirdim. Pakistan'da bu adət dejil. Kişi haqqında dükanda hər şey soruşa bilərdim, lakin mənə lazım evi tapmaq mümkün dejildi.

Mənə elə gəlirdi ki, onu heç kim tanımır. Bilmirdim nə edim. Bir azdan Laksミ Zouk adlanan bir yol kəsişinə çıxdım. Hər tərəfdə çoxlu film e'lanları var idi. Pakistan və Hindistanda filmlərə çox baxırlar; və bu məhəllə Lahor şəhərində kino studijalarının mərkəzidir. Bu şəhər kino studijaları ilə məşhurdur. Cavanların çoxu evlərindən gizlin qaçıb kinoda çəkilmək üçün buraya ümid edərək gəlirlər. Burada kino-teatr və restoranlar çox idi. Camaatın içində az qalmışdım ki əzilim. Jola çıxanda maşın altında qalmaq təhlükəsində idim. Jenə də jolun kənarına keçdim. Çajdan və fincanlarla dolu sini aparan oğlanla toqquşdum. Oğlan jixıldı, çajdan ilə fincanlar sindi. Mən dəhşətə gəldim. Oğlan məni dajandırdı, sınmış qablarla görə beş rupi istədi. Ələcsiz qalmışdım, çünkü pulum jox idi. Adamlar başıma jiüşəməga başladı, savaşmağımı gözləjirdilər. Mən isə savaşmaq istəmirdim. Təqsir məndə idi və mən utanırdım. Oğlana dedim: „Pulum joxdur, istəjirsən üstümü axtar, heç bir qəpik də tapmajacaqsan”.

Dalımda dajanan qoca kişi dedi: „Bu avaraların hamısı elə dejir. Buraja gəlib studijada aktör olmaq üçün iş axtarırlar. Görünür, bu da onlardandır”. Qulaqlarım janırkı. O kişi həqiqətdən uzaq idi, lakin mən həqiqəti ona dejə bilməzdəm. Oğlana dedim:

— Olan işə çox hejsilənirəm. Sən işləjən restorana gedək. Orada işləjim, qazandığım pulu sənə verim. Sınan qabların pulunu belə ödəjim. Oğlan razı oldu. Rahat nəfəs aldı, çünkü başa düşdü ki, sınan qabların pulunu o ödəməli olmajaçaq. „Gedək” dedi və mən onun dalınca getdim. Oğlanın adı Fərrux idi. Təxminən mənimlə bir yaşda idi, o jaxşı oğlana oxşajırdı. Fikirləşdim ki, dost ola bilərik. Oğlan məni qapının qabağında oturub pul sajan restoran sahibinin janına gətirdi. Restoran balaca idi və burada çajı həm içəridə, həm də başqa jerlərə aparıb satırdılar. Fərrux kimi oğlanlar çajı məcməji ilə

aparıb studijalarda və idarələrdə satırdılar. Çajı daimi hər jerdə içirdilər və bu çox jaxşı biznes idi. Oğlanların zəhmət haqları çox dejildi, müştərilərin onlara verdikləri, əlavə qazancları ilə maraqlanırdılar. Oğlanlar çatışmamazlıq hiss etmirdilər, lakin işləri asan da dejildi. Restoranın sahibi haqq-hesabını kənara çəkib Fərruxun sözlərdən sonra mənə baxıb dedi:

— Sən də onlardansan? Filmlərdəki qızlardan birinə vurulub evdən qaçmışsan! Onlardan hansına vurulmusan?

Mən tamamilə çəşmişdəm, çünki elə bir şey heç vaxt ağlıma belə gəlməzdi. Susurdum. Onda o kobudcasına dedi:

— Qoj başqa oğlanlarla gedib qab jusun.

Fərrux məni mətbəxə dağ bojda jiğılmış kirli qabları jumağa apardı. Bu iş mənə jaxşı tanış idi. Mən bununla uşaqlıqdan məşğul idim, lakin bu gün... Bu gün göz jaşımı saxlaja bilmirdim. Tez-tez əlimlə gözlərimi silirdim. Fərruxdan başqa bunu heç kəs görmürdü.

Gecə restoran bağlananda jadıma düşdü ki, gecə qalmağa jerim joxdur. Mister Roud məhəlləsində jaşajan qadını tapmağa ümidi tamamilə itmişdi. Jəqin xəstəxanadakı qız fikirləşəcək ki, onun anasının janına qorxub getmədim və jaxud onun jaxşılığını qəbul etmədim. Bu fikirdən ləp qəmgin oldum. Jorğun, ajaqlarım dolaşa-dolaşa gedirdim. Fərrux mənə jaxınlaşdı:

— Gecə harada qalacaqsan?

Başımı buladım, özümə çox jazığım gəldi.

— Gəl mənimlə gedək, — və tez-tez parka tərəf jönəldi. Onda daxili qüvvə var idi. „Görəsən oğlan haradandır? O harada böyüküb?” — dalınca gedib fikirləşirdim.

Məşhur Lourens parkına girib skamjada oturduq. Fərrux bu skamjanı özünükü adlandıránda çox təəccübləndim. Fərrux bu skamjanı jatmaq üçün kirajə alırdı. Bu gün burada ikimiz jatacağıq — jarısı sənin, jarısı mənim.

Bu fikir çox xoşuma gəldi. Ürəkdən ona təşəkkür etdim. Oğlan kağız paketindən jeməji çıxartdı, skamjanın üstünə səliqə ilə qoju. Bu onu jaxşı cəhətdən xarakterizə etdi. Sonra o mənə danışdı ki, Karaçi şəhərində varlı bir ailədə böyüküb. Karaçi Pakistanın ən böyük şəhəridir. Lahordan 800 mil cənub-qərb tərəfdə yerləşir.

Bu şəhər mənim üçün aj kimi uzaq idi. Fərrux əsl cənab idi. Ulduzların altında jedijimiz az jemək təkcə mə'dəmi jox, qəlbimin Rabvahdan çıxdığımdan sonra əmələ gələn boşluğununu da doldurmuşdu. Jenə də əmin oldum ki, Allah mənim haqqımda hər şeyi bilir. Fikirləşdim ki, əlbəttə, O mənə bu gecəni tək qalmamaq üçün jeni dost verib. Fərrux özü haqqında qısaca danışdı. O, validejnlerinin razılığı olmadan Lahora, kino aləmində özünə jer tapmaq üçün gəlmişdi. Başqa oğlanlarındakı kimi, bunun işi də baş tutmadı və o bir qəpiksiz qaldı. Bunu danışanda Fərrux çox bədbəxt görünürdü. Qabları jujub, çaj pajlamaq onun üçün çətin iş olduğunu başa düşürdüm. Bilmirdi gələcək ona nə

hazırlajıb. Mən səhər ağladığım kimi o da bir az ağladı. Gecəjə qədər söhbət etdik. Səhər mənə acıqlanan Fərrux, mənim əsl dostuma çevrildi. O danışdıqca böyüklerin bizə göstərdiji kor inama qarşı qəzəblənirdim. Onlara bir şej lazımdı — öz dəblərini saxlamaq, onları həqiqət heç maraqlandırırmırı. Onlar həm Allahdan, həm insanlardan qapalı idilər. Nəticədə hamımız fikir və hərəkət sistemindən məhdudlaşırıq. „Nə üçün insanlar evlənlər və uşaqları jalnız bədbəxt etmək üçün dünjaja gətirirlər!“ — fikirləşirdim. Cavanların həyatı nə qədər də çətindir. Bu fikirlərimi Fərruxa söyləjəndə o əslində mənimlə razılaşdı, lakin dedi ki, validejnərinin məhəbbətindən uzaq jaşamaq istəmir. Ondan Karaçijə qajitmamasının səbəbini soruşdum. Bir az fikirləşib dedi:

— Qajıtsam mənimlə gedərsənmi?

Bu təklif məni çox məmnun etdi, lakin bir söz də dejə bilmədim.

— Mən Karaçidə heç vaxt olmamışam. Harada jaşajacağam?

Fərrux məni əmin edirdi ki, arxajın olum, sonra razi oldum. O qajıtsa, mən də onunla gedərəm. Səhərə jaxın nəhajət juxuja getdik. Büzüşüb ensiz skamjada jatmışdıq. Gecə gözətçi bir neçə dəfə bizə jaxınlaşırı. Fərrux ona əlli pejs verdi, lakin o mənə hasası ilə göstərib jenə də pul istəjirdi. Məcbur olub Fərrux ona jenə pul verdi. Sonra gözətçi pulu cibinə qojub o biri skamjaja jaxınlaşdı və başqa evsizlərdən pul aldı. Anlajırdım ki, rüşvətdir. Həyat səvijjəsi aşağı olan jerlərdə bu adı bir şejdir. Bu jolla insanlar özlərini dolandırırlar.

Ətrafımda güclü səslə evlər dağılırdı. Böyük binalar jerə töküldü, jer əsirdi. Hər jer dağıntı idi. Su arxlardan, kanalizasiya jollarından üfunət gəlirdi. Küçədə bir canlı jox idi. Göjdə leş jejən quşlar üzündürdular.

Bir neçə boş məscid görürəm. Dağılmış divarın altında üstünə daş-torpaq tökülmüş uzanan imam gördüm. Jolumdan qajıdib onu daşların arasından çıxarıram. O, mənə heç nə demir, heç məni görmür də. Durub gedir.

Birdən görürəm ki, həmin istiqamətdə jüzlərlə adamlar gedirlər. Onların nə etdiklərini görmək üçün onlara qoşuluram. Qabaqda böyük tonqal görürəm. Bu gördükərimdən ən böyükü id. Tüstü qalın bulud kimi göjə qalxır. Alov sanki hər tərəfi, bütün dünjanı bürüyür. Adamlar aova jaxınlaşır və dinməz bir-birinin ardınca alovun ən dərin jerinə gedirlər. Bunun sonu görünümür. Mənə elə gəlir ki, onları alovun içində bir qüvvə aparır. İnsanlar aova düşəndə kömürə, sonra külə dönürələr.

Bunları görüb qorxudan dondur. Gedənlərin birinə qışqırıram: „Dajanın! Nə üçün bunu edirsınız? Özünüüz nəjə öldürürsünüz?“ Javaşça əlimdən çıxıb deyir: „Sən bilmirsən ki, bu dünja üzərində olan Məhkəmədir? Biz etdijimiz işlərə görə cəza alırıq“. Dəhşətə gəlib qışqırıram. „Jox! Belə son istəmirəm!“ Sonra eşidirəm ki, insan mənə deyir: „Burada nə edirsən? Cənuba get!“ Ağlaja-aglaja alovdan qaçıram. Əldən düşənə qədər jerə jixilinca qaçıram. Jixildiyim jer gözəl bağa oxşajır. Bu bağı heç bir bağla müqajisə etmək olmaz. Hava sakitdir. Qarşımıda böyük ağ daş görürəm. Üstündə jazı var: „Burada alınlarında möhür olanlar jaşajacaqlar“.

Bu dəhşətli juxudan ojananda jaxında jerləşən sü'nni məscidindən adhan namaza

çağırış eşidirəm. Bir neçə dəqiqə eşitdijim tanış sözlər mənə ləzzət etdi.

Əshədu un La İlahə illəllah

Məhəmməd in Rəsulullah

Fərrux juxuda javaş-javaş tərpənirdi, mən isə tamamilə ojanmışdım. Durub namaza çağırış səsi gələn məscidə tərəf getdim. Dəstəmaz alanda ağlıma bir fikir gəldi: „Mən düz etmirəm. Əhmədilər nə sünnilərlə, nə şijələrlə bir jerdə namaz qılmırlar”. Sonra bu fikrimi özümdən uzaqlaşdırıb məscidə girdim. Namaz vaxtı imam Qur'andan ajələr oxudu:

„Həmd olsun Allaha — aləmlərin Rəbbinə. Rəhmlı, mərhəmətli Olana, haqq-hesab gününün Sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləjirik! Bizi doğru jola jönəlt. Ne'mət verdijin kəslərin joluna! Qəzəbə düşçər olanların və azanların joluna jox!”

Duanı eşidərkən özümdən soruşdum: „Biz müsəlmanlar bu sözləri gündəlik beş rükət namazın hər birində bir neçə dəfə təkrar edirik. Hər birimiz Allahdan düz jolun göstərməsini xahiş edirik. Lakin o hənsi joldur? Hələ də biz düz jolda dejilikmi? Jə'ni Allah o doğru jolu bizə göstərməjibmi? Bu fikirlər jenə və jenə ağlıma qajıdırdılar. O vaxta kimi gözümü jumub onları rədd etdim və fikrimi namazda topladım. Namaz vaxtı qurtardı. Adamlar dağılışdılar. Birdən ajaqlarımın altında jer tərpəndi. Hər şey juxumda olduğu kimi idi. Bu zəlzələ idi. Adamlar küçədə qışqırışındılar:

— Ja Rəbb, bizə jazıığın gəlsin, bizi xilas et!

Juxumujadıma saldım. Elə bil damarlarımda qanım dondu. Zəlzələ bir neçə an davam etdi, sonra hər şey sakitləşdi, yalnız tökülən toz olmuş hadisəni xatırladırdı. Qiçlarım hələ də əsirdi. Daxili nəzərimdə ölümə məhrum qalan adamları gördüm. Juxum aşkar oldu!

Fərruxa jaxınlaşdım. O artıq juxudan ojanmışdı. Zəlzələni birinci dəfə görürdü. Restorana qajıtdıq. Nahar etdik, restoranın sahibi məni bir gün də işdə saxlamağa razılaşdı. Öğlanlar zəhmət haqqını gündəlik alırdılar. Beləliklə, özlərinə çörək pulu qazanırdılar. Onlar arzu edirdilər ki, bir gün onları kino dünjasına də'vet edən adama rast gələcəklər. Mən ürəkdən işləjirdim, lakin fikirlərim işdən çox uzaqda idi. Jenə və jenə məsciddə olan fikirlərim mənə qajıdırdı, lakin mən onları rədd edirdim. Özümü aldadılmış hiss etdim. „Mə'sud, de görüm gündə neçə dəfə dua edirsən? Tutuqusu kimi duada Qur'andan ejni ajələri neçə dəfə təkrar edirsən? Sən dua etdijin sözlərə fikir verirsənmi? Sən Allaha „Bizi doğru jola jönəlt” dua edəndə bu sözlər barədə nə fikirləşirsən? Əgər bütün müsəlmanlar inanırlar ki, onlar düz, Allahı razi salan joldadırlar, bəs nəjə görə ondan düz jolun göstərməsini istəjirlər? Özlərini elə aparırlar, guja Onu tapmajıblar, jaxud itirməkdən qorxurlar”. Dəhşətə gəldim, başa düşdüm ki, mən də o adamlar kimijəm. Biz hamımız ejni mövqedəjik. Məgər mənim vicdanım Allahı razi saldığımı dejirmi?

Günün axırında axırıncı dəfə kirli suju atanda ürəjim hələ də car çekirdi: „Aj Allah, məni doğru jola jönəlt”.

## Cənuba tərəf

Üç gün keçdi, mən isə nə edəcəjimi hələ də təsəvvür edə bilmirdim. Fərrux ilə restoranda işləməkdə davam edirdim və onun köməjə gəlmək qabilijətini daha da çox qıjmətləndirirdim. Restoranın sahibi onu sevir, hər cür tapşırıqlar verərək ona e'tibar edirdi.

Dördüncü gün işimi bitirəndən sonra əllərimi silib Fərruxu axtarmağa getdim. Hamı ilə vidalaşıb küçəjə çıxdıq, axşam sərinlijinə sevinirdik. Birdən Fərrux dedi:

— Gedək, Mə'sud. Tez stansijaja getməlijik.

Təəccüb edərək dostumun ardınca getdim. O, dəmir yol vağzalı tərəfə tələsirdi. Onun qolundan tutub soruşdum:

— Nə dedin? Haraja isə getməlijik? Axı pulumuz joxdur.

Fərrux dönəmdən tez-tez getməkdə davam edirdi.

— Hər şey jaxşıdır, Mə'sud. Mən maaş aldım. Jüz rupim var.

Cavabımı gözləmədən o tanqa saxladı və ikimiz də köhnə arabaja dırmaşdıq. Onun sözləri məni çasdırdı, çünkü mən bilirdim ki, Fərruxun maaşı heç cür bu qədər ola bilməz. Mən özümə sual verirdim, hansı işə görə ağa onu bu qədər maaş verdi. Lakin suallara vaxt jox idi: vağzala çatmışdıq.

Arabadan jerə düşdük və Fərrux tanqvala ilə hesablaşdı. O, qatarlar haqqında mə'lumat almaq istəjən adamların əhatə etdiyi mə'lumat bürosuna jollandı və tezliklə qalib kimi geri qajıtdı. O dedi ki, Karaçijə qatar jarım saatdan sonra olacaq və o artıq bilet alıb. Böyük açıq gözləmə zalında əjləşdik. Burada böyük boxçalarla, ucuz çəmodanlarla, qazan və tavalarla ən ucuz olan üçüncü sinif biletlerinin sahibləri oturmuşdular. Buna baxıb anlamırdım ki, nə üçün Pakistanda bu adamlar bu dər jük daşımıağlı özlərinə borc bilirlər. Bütün bunlarla müqajisədə bizim jükümüz o qədər az idi ki, mən özümü məzlam hiss etdim. Bizim hətta jataq ləvazimatımız da jox idi.

İstədim öz fikirlərimlə Fərrux ilə bölüşüm, lakin hiss etdim ki, o nə üçün isə təşvişə düşüb və soruşdum:

— Nə olub, Fərrux? Səni nə narahat edir?

Gözlərini kənara çəkib mənə cavab vermədi. Mən tə'kid etmədim, ikimiz də sakit oturmuşduq. Qulaqbatırıcı səslə uzun qatar stansijaja gəldi və jüzlərlə sərnişinlərin

çalışıldığı kimi biz də jer tutmağa tələsdik.

Üç dajanacaq keçidkən sonra Fərrux nəhajət onu narahat etdiyi məsələ barədə mənə danışdı. Heç kim onu eşitməsin dejə sakit səslə mənə dedi:

— Bu jüz rupi mənim dejil. Ağa pulu mənə verdi ki, restoran üçün çaj alım. Amma məndə Karaçijə getmək fikri jarandı.

Onun hərəkəti ilə narahat olduğuma baxmajaraq ürəjimdə onu təqsirləndirmirdim. Qatar bizi gecəjə aparırdı, vaqonlar ağır təkərləri ilə arabır taqqıldajırdı.

Bütün gecə və növbəti gün qatar cənuba gedirdi. Əvvəlcə olmadığım jerlərdən keçirdik. Multandan sonra səhər tezdən Satledc çajını keçdi və körpünün böyüklüyü məni hejrətə saldı. İndi isə tamamilə quru jerlərdən, demək olar ki, səhradan keçirdik, qatarda çox isti idi. Lakin Rabvahdakı sakit həyatdan sonra hər şej mənim üçün jeni və çox təəssüratlı idi. Mənim ruh yüksəklilikim Fərruxa da keçdi və öz problemlərini unudub keçdijimiz jerlər haqqında mənə maraqla bəhs edirdi. Hər saat onu evinə jaxınlaşdırırdı, lakin o bilmirdi evdə onu necə qarşılajacaqlar.

Günorta qatar dajandı və başqa sərnişinlərlə nə baş verdijinə görə çıxdı. Görünənə görə fəlakət baş verdi. Kimsə qatar jolundan keçərək velosipedi keçirtməjə çalışırdı, lakin qatar onu vurdu. İndi onun velosipedi qatar jolundan kənarda əlləşən xidmətçilərin arasında jerləşmiş bir topa əjilmiş metal idi. Bir müddəndən sonra velosiped qalıqlarının janından keçərək qatar jola düşdü. Mən Pakistanada insan həyatının nə qədər ucuz olduğu barədə kədərlə fikirləşdim. Şübhəsiz, insanların ləjaqətlə jaşamağa imkanı olmasa da, ləjaqətlə ölməjə ixtijarı var. Lakin qatar daha böyük sür'ətlə gedirdi və mənim qəmli fikirlərim arxada qaldı.

Axşama jaxın qatar bir dajanacaqda dajandı, orada biz balıq və düyü aldıq. Balıq dadlı dejildi, lakin biz onu jedik. Fərrux jenə dinməz oldu, o heç bir söz demək istəmirdi. Xajdarabada körpünün üstü ilə geniş Hind çajını keçdi və bir neçə saat keçdikdə Karaçijə çatdıq. Qatar gec gəldi, uzun səjahət bizi jormuşdu, lakin səs-küjlü vağzalı tərk etdi dən sonra jorğunluğumuz jox oldu. Fərrux məni mərkəzi küçəjə gətirdi və bu sözlərlə mənə müraciət etdi:

— Evdə jenə olmaq jaxşıdır. Görəsən validejnərim nə fikirləşəcəklər?

Dajanacağa gəldik və tezliklə Fərruxun validejnərigilə bizi aparan avtobusda gedirdik. Mən çox jorulmuşdum və dolu avtobusa minmək istəmirdim. Fərruxa təklif etdim ki, növbəti avtobusu gözləjək, lakin o mənə qulaq asmadı.

— Xejr, bununla gedəcəjik. Burada çox avtobus joxdur. Növbəti də belə olacaq. Jaxşı olar indi gedək.

Tabe olmağa məcbur idim. Jola düşməji gözləjərkən fikirləşirdim, görəsən Fərruxun validejnəri məni necə qarşılajacaqlar. Özüm haqqında onlara nə dejəcəjəm? Fərrux ilə tanış olanda özüm haqqında və Lahorda olmayımin səbəblərindən ona az danışmışdım, o özü də heç soruşturmurdı. O elə bilirdi ki, mən də onun kimi, evimdən qaçmışam. Məni bu qane edirdi. Lakin onun validejnərini bu qane edəcəkmi? Birdən mənim

Rabvahadakı validejnlerimə xəbər göndərərlər? Öz evlərinə kiçik bir müddətə belə əhmədini qəbul etmək istəjərlərmi? Bu suallarımı cavab tapa bilmirdim və belə problemlərin jaranmasını gözləmək qərarına gəldim. Lakin çox ümid edirdim onlar Fərruxu həqiqi joldan döndərməkdə məni təqsirləndirməzlər.

Avtobus jarım saat əjrı jolda cingildəjirdi, sonra Fərrux mənə qışqırkı ki, çatırıq. Bundan sonra baş verən hadisə o qədər qəribə idi ki, indi arxaja baxarkən anlajıram ki, jalnız Allah bunu edə bilərdi.

Fərrux avtobusdan çıxan kimi o dəhşətli sür'ətlə qabağa getdi. Pakistanda sürücülər çox vaxt belə edirlər. Onların cədvəli ciddi və həmişə adamlarla dolu olur. Belə avtobus tam dajansa, çox vaxt lazımlı olacaq ki, o jenə böyük sür'ətlə getsin. Ona görə onlar bir az əjləci basırlar və sərnişinlər avtobusdan jerə tullanırlar və risq edib özləri avtobusa minirlər. Jalnız mən və Fərrux — iki nəfər düşmək istədiji üçün və dajanacaqda gözləjən olmadığı üçün sürücü fikirləşdi ki, bir az sür'əti azaltsa kifajət olar.

Dəhşətlə gördüm ki, Fərrux jerə tullandı, lakin mən sür'ətin vəhşi dərəcədə çoxalmasına görə ölmək qorxusuna qalib gəlib onun kimi edə bilmədim. Konduktora qışqırdım ki, avtobusu saxlasın, lakin o qəzəblə cavab verdi:

— Eşşək, jatmışan? Avtobusdan çıxa bilmədin?

Özümü tam itirmişdim, ona cavab verdim:

— Dostum bu dəqiqliq çıxdı. Mən bu jerlərdə ilk dəfəyəm, jolu tanımiram. Onunla necə görüşəcəyəm?

Konduktor ovuclarını juxarı qaldırıb çıjjınlərini atdı və dedi:

— O biri dajanacaqda çıxıb qajıdarsan, bəlkə o səni qarşılajacaq.

Bunu dejib yol pulu verməji jada salaraq sərnişinlərin arasına keçdi.

Növbəti dajanacaq təqribən bir kilometr jarımdan sonra idi; bu dəfə düşməjə qabaqcadan hazırlaşdım. Avtobus dajanacağın jaxınlaşan kimi tullandım. Toz içinde gedən avtobusun qırmızı işıqlarına baxaraq bir müddət dajandım. Mühərrikin səsi jox olanda dajanacaqda tək idim, bilmirdim dostumu necə tapım. Bu vaxt bir nəfər joldan keçirdi, onu dajandırıb dajanacağının jerini soruşdum. O cavab verdi və Fərruxun məni gözləmək səbrinə ümid edərək göstərdi istiqamətdə jola düşdüm. İstədim geri gedən avtobusa minim, lakin pulum jox idi. Jolun uzunluğunu düşünüb qaçmağa başladım.

Fərrux orada dejildi. Qaranlıqda durub ağlajırdım. Joldan maşın axını keçirdi, dajanacaqda adamlar onları evə, ailə və şam jeməjinə aparan avtobusu gözləjirdilər. Bu özgə şəhərdə ümid jerim jox idi. Fərrux jox oldu və mən rühdən düşmüştüm. 1969-cu il, sentjabr ajının sonuncu həftəsi idi, mənim 18 yaşım var idi. Məncə bu həyatımın ən aşağı nöqtəsi idi.

İlk növbədə gecəni keçirməjə bir jer tapmaq lazımlı idi. Gecə gəldi, pulum heç jox idi. Məscidə getsəm, imam və ja başqa bir kəs maraqlanar bu gecə vaxtı mən burada nə

üçün təkəm. Polis çağırılar, şübhəsiz ki, oradan məni validejnlərimin janına göndərəcəklər və vəzijjətim bundan da pis olar. Parkların birinə getsəm — məndən ruşvət istəjərlər, pulum olmadığı üçün jenə polisə düşəcəjəm.

İşa — axşam dua vaxtı çatdı və mən, adətimin qüvvəsinə tabe olaraq məscidə getdim. Dua qurtarandan sonra çıxıb küçədə jenə avaralanırdım. İki jüz metr getdikdən sonra yol qurtardı və qarşısında quru arx gördüm. Burada nəhəng sement boruları var idi. Ağlıma fikir gəldi: borular kifajət qədər böyükdür və onlarda jatmaq olar.

Doğrudan da, xəttə qosulmamış belə borularda ajlar və illərlə kasıblar jaşajır. Bu jer mənə jaxşı idı. O qədər jorulmuşdum ki, yol kənarındaki boru mənə jumşaq jataqı əvəz edirdi. Bir az ilan və əqrəblərdən qorxurdum, xüsusilə ona görə ki, bu ilin isti və nəm vaxtında bunlar sərin jerlər axtarırlar. Lakin seçimim jox idı, jatmaq üçün başqa jer tapa bilməzdəm və elə bil Allah bu jeri mənim üçün hazırlamışdım.

Öz borumda oturub joldan keçən maşınların işıqlarına baxır, mühərriklərinin zəif səslərinə qulaq asırdım. Son günlərin hadisələri jenə gözümün qabağına gəldi... və ümidsizlik hissi jenə məni doldurdu. Mənə kömək edənlərin hamisini itirmişdim. Birincisi, xəstəxanadan mehriban qızın mənə verdiji məktubu itirdim. Sonra bu özgə şəhərdə jeganə dostumu itirdim. Tamamilə tənha qaldım. Lakin sonra ağlıma bir fikir gəldi ki, Allahın bunların hamisindən xəbəri var. Birdən məni qorxu bürdü: birdən O da məni itirə?

Onu bərk səslə çağırırdım: „Ej Allah, Sən mənimlə ojunmu ojnajırsan? Bu nə deməkdir? Mən nə üçün jaşajıram? Nə etməlijəm? Həyatım üçün Öz planını mənə göstər. Səndən xahiş etmirəm pejğəmbərlərlə danışdığını kimi mənimlə danışasan. Bilirəm ki, mən pejğəmbər dejiləm, Sənin jaratdığını bir insanam. İnsanlar mənə „kafir, imandan dönmüş” dejirlər. Sevdijin adamları həyatda istiqamətləndirdijin kimi məni də həyat jolunda irəli apar. İstəjirəm Səninlə səhbət edim, başıma gələn hadisələri Sənə nəql edim. Mənə bax, ej Allah. Axtarışlarimdə jüzlərlə kilometr keçmişəm. Bilirəm ki, Sən məndəsən, bədənimdəki damarlar kimi. Mənimlə danış!“

Duamı hönkürtü ilə ağlamaqla bitirdim. Bir andan sonra isə dik atıldım. Bir jumuşaq və mülajim səsi eşitdim:

— Düz dejirsən, sənin bejninin və ürəjinin hər bir nöqtəsində jaşajıram!

Ürəjim vəhsicəsinə döyündü. Ətrafıma baxdım, lakin, əlbəttə, bu insan səsi dejildi. Sülh və sevinc qəlbimi doldurdu. Hiss etdim sanki yüksək göjdə qartal kimi uçuram. Allah mənim qajğıma qalır! O mənimlə danışındı! O hər şeyi bilir! O məni sevir!

Lakin tezliklə jerə qajırdım. Allah hüzurunun hissi jox oldu. Qəribə fikirlər məni narahat edirdi. Burada mənimlə kim var idı? Jenə ətrafa baxdım. Oturduğum jeri ağaclar əhatə edirdi, qaranlıqda mənə elə gəldi ki, meşənin jaxılığındajam. Burada Allah ola bilərmi? Nə qədər də axmaq fikirdi! Uca və müqəddəs Allah bu çirkli, tərli paltarda olan cavan oğlana lajiq olmajan bir jerə gələ bilərdimi? Bu fikirlər mənə çox pis tə'sir göstərirdi, lakin o səs!... O səs mənə dedi: „Mən səndə jaşajıram...“

Daha bacarmırdım. Borunun içindən çıxıb ajağa qalxdım, lakin gedə bilmədim, çünkü

jağış başlajırdı. Sojuqdan xəstələnmək istəmirdim. Birdən ajağımın janında nə isə jaş və sojuq bir şej hiss etdim. Dəhşətlə arxaja çəkildim, lakin bu sadəcə bir it idi. Borunun içində girdim və uzun müddət ərzində uzandım, o vaxta qədər ki, juxuja getdim. Ojananda artıq hava açılırdı. Arx su ilə dolu idi və su boruja dolmağa başlamışdı. Ətrafdakı torpaq palçıq oldu. İt jox idi. Borudan çıxıb ən jaxın məscidə jollandım.

Duadan sonra şəhərdə məqsədsiz avaralanırdım, bilmirdim nə edim. O qədər ac idim ki, jol kənarındaki restoranlarda jemək qalıqlarını böyük məmnunijətlə jejərdim. Onlara baxarkən Fərruxu, Lahorda onunla həyatımıjadıma saldım. Görəsən validejnları onun qajitmağına sevindilərmi? Mənim validejnərim necə? Evə qajıtsam onlar şad olarları? Bu fikri başımdan rədd etdim, çünki onsuz da pulum jox idi. Avaralanmaqdə davam edirdim.

Maraq məni şəhərin başqa hissəsinə gətirdi, ingilislərin hakimijəti vaxtında bura həbi hissə idi. Çoxlu ağaç var idi. Küçənin bir tərəfində böyük park var idi, Cahandar Parkı, jolun o biri tərəfində isə „Şotland Kilsəsi“ lövhə gördüm. Küçənin hər iki tajında səs-küjlə adamlar maşın al-veri edirdi. Küçəni keçib kilsəyə jaxınlaşdım. Kilsədə heç kim jox idi, o bağlı idi. Həyətin küncündə bir kişi oturmuşdu, onun janında bir neçə uşaq ojnajırdı. Salamıma cavab verməmiş məndən soruşdu:

— Haraja gedirsən?

Dedim ki, kahini görmək istəjərdim. Kobud cavab verdi ki, kahin joxdur və onu görmək istəjirəmsə, başqa gün gəlim. Uşaqlardan birinin „O müsəlmandır!“ dedijini eşitdim. O biri isə razi olmadı: „Xejr, o gizli polisdir!“ Kişi onlara əli ilə işarə edəndən sonra onlar sakit oldular.

— Bu şəxsi mülkdür. Burada icazəsiz gəzmək olmaz. Sizi tanımiriq, siz heç görmək istədijiniz kahinin adını belə bilmirsiniz.

Bu vaxt bizim janımıza bir qadın jaxınlaşdı, mənə elə gəldi ki, onun arvadıdır və mənim üstümə düşdü:

— Sən kimsən? Bilirəm, ja cə'sus, ja da quldursan. Başqa qudlurlarla birlikdə dünən mənim qızımı təhqir etmirdimmi? Nə üçün bura gəldin? Cix get burdan!

Belə sözlərlə o davam edirdi. Onu dajandırmağa çalışıb dedim:

— Xanım, mən bilmirəm siz nədən danışırsınız. Buraja Pencabdan gəldim, pastoru axtarıram, o mənə kömək edə bilər.

Lakin o qulaq asmındı. Kişi də mənim üstümə düşdü, ona görə tələsib getdim.

Parka gedib bir az orada oturdum. Sonra oxu otağını gördüm və jeni qazetlərə baxmaq qərarına gəldim, lakin hər səhifədə ejni „aclıq“ sözünü gördüm, buna görə durub getdim. Gün sona çatırdı, mən isə kənardan adamlara baxır, aclığımı unutmağa çalışırdım.

Axşam gəlirdi. Mə'dəmdə əzijjət verən aclıq hissi küt ağrıja çevrildi. Bilirdim ki, mənə bu

gün mütləq jemək lazımdır, lakin jeməji necə tapmağı təsəvvür edə bilmirdim. Diləncilik edə bilmirdim. Parkda oturmuşdum, gördüm iki nəfər qonşu oturacaqdan ajağa qalxdı, böyük çərhajı rəngdə bir bağlama qojub getdilər. Bağlama boş dejildi. Ətrafıma baxıb oturacağa jaxınlaşdım, bağlamanın janında oturdum. Bir də ətrafıma baxdım ki, əmin olum mənə fikir verən joxdur. Əsən əllərimlə bağlamani açıb gördüm... mejvənin qabıqları! Mə'dəm əzab çəkirdi və mən bağlamani oturacara qojudum.

Bu an janıma bir kişi gəlib oturdu. Bu, qıjmətli boz parçadan bəzəkli avropa kostjumu gejinmiş, qalstuklu təmkinli bir adam idi. Bağlamadan tez üz döndərib özümü elə göstərdim ki, guja başqa bir şejə baxıram.

— Bağlamada nə var? — sərt soruşdu.

Mən qorxdum. Bu adam kimdir? Onun nüfuzlu görkəmi var idi.

— De görüm bağlamada nə var, — dejə o təkrar etdi, — deməsən polis çağıracağam.

„Polis“ sözünü eşidəndə mən daha da çox qorxdum və tez bağlamani götürüb əsən əllərimlə açdım.

Kişi içində baxıb qaş-qabağını töküdü. Mənə elə gəldi ki, o bağlamada nə isə başqa bir şej görmək gözləyirdi.

— Bu nədir? — dejə o soruşdu. Məncə o fikirləşdi ki, bir banda üzvüyəm və mənim əlbirlərim bu bağlamada hansı isə bir vacib şej veriblər. İndi o mənə başqa gözlə baxırdı.

— Sən çox acsan? — can jandıraraq məndən soruşdu. Mən başımla razılıq bildirdim, xəcalətdən ona baxa bilmirdim.

— Mənimlə gedək, — dejə o əmr etdi və əlimdən tutub apardı. Mehmanxanaja gəldik, o məni masanın arxasına əjləşdirdi.

— De görüm nə istəjirsən?

— Bir az jemək istəjirəm, — sakitcə mən cavab verdim. Hiss etdim ki, acından ölürem.

— Nə jemək istəjirsən? — dejə o jenə məndən soruşdu, lakin mən ona cavab verə bilmədim. O, düjü, qappatis, nazik pakistan çörəji, biriani və bir neçə başqa jemək sıfariş etdi. Süfrə sanki bajram üçün hazırlanmışdı. Jeməjin gözəl ətrindən ağızımın suju axdı; mənə işarə edərək, başlamağı təklif etdi. Mən jejirdim, o isə oturub baxırdı və iltifatla mənə bir sual belə vermirdi.

Jeməji bitirdikdə ikimizə də çaj sıfariş etdi və soruşdu:

— De görüm adın nədir? Haradansan və nə edirsən?

Sözün düzü, ona hər şeji danışmaq arzum jox idi. Lakin o mənimlə elə mehriban idi və elə böyük ehtiram hissi məndə ojadırdı ki, qərara gəldim ona bütün hekajəmi nəql edim.

İnanmırıam ki, o bütün sözlərimə inandı, lakin mən bitirəndən sonra o dedi:

— Mə'sud, istəsən, mənimlə işləjə bilərsən. Mənə evdə bir işçi lazımdı. Məncə, sənə bizzət jaxşı olacaq. Mənim arvadım və üç uşağım var. Razısan?

Onun xejixahlığı mənə çox tə'sir göstərdi. Mənə jenə elə gəldi ki, Allah onu mənə köməjə göndərdi və şübhə etmədən razılaşdım. Heç başqa jolum var idimi?

Onun adı Rəşid idi. Evi isə jaxınlıqda idi. Məni arvadı və uşaqlarına təqdim etdikdən sonra mənə şüşəbənddə jataq göstərdi, mən burada jatmalı idim. Bu sərin bir jer idi və mən buna çox sevindim. Məncə, əvvəlcə mənimlə sərt danişdığına görə indi o bir az özünü pis hiss edirdi. Mən isə xoşbəxt idim. Jenə başımın üstündə bir dam var idi və ən çox sevindijim o idi ki, mənim qajğıma qalan var. Ona ürəkdən minnətdarlığımı bildirdim.

O gülümşədi:

— Bilirsən, Mə'sud, bir nökərimiz var idi, amma o qaçıdı, çətin qajıda. Ona görə də bu şejlərdən istifadə et.

Səhər mən öz pənahım haqda daha çox örəndim. O, vəkil idi və şəhərdə işləjirdi. Onun arvadı müəllimə idi. O mənim kimi evsiz qalmış cavan oğlanlara ürəkdən dərdlərinə şərık olurdu və ilk olaraq onlara öz evində iş verirdi. İşə görə mənə maaş vermir, amma jeməji jaxşı verirdilər. Hiss edirdim ki, bütün ailə üzvləri mənə məhəbbətlə janaşırıdı. Allah jenə mənim qajğıma qaldı. O məni heç itirmək fikrində dejildi.

Məncə, vəkil mənim işimlə razı idi. Bir dəfə o dedi ki, o məndən əvvəl evində işləjən cavan oğlanlara həmişə nəzarət edirdi və mənim e'tibarlığıma çox şaddır. Mənə elə gəlirdi ki, o adamları jaxşı tanıjrıdı və başa düşdü ki, onun evində jaşamaq imkanına mən çox şadam və əlimdən gələni edəcəjəm ki, məni götürməjinə peşman olmasın.

Pakistan'da bütün varlı ailələrdə olduğu kimi, evdə həmişə səliqə var idi. İşimin bir hissəsi də o idi ki, hər səhər çaj hazırlajım. Səhər jeməjindən əvvəl onların jataqlarına çaj gətirirdim. Səhər jeməjindən sonra uşaqları məktəbə aparırdım, onlara yol keçməjə kömək edirdim, günorta isə onları evə gətirirdim. Bu vacib idi, çünkü məktəbin janında uşaqların dalınca düşən şübhəli adamlar olur; bə'zən uşaqların oğurlanması hadisələri də olurdu. Uşaqlar mənə „qardaş“ dejirdilər, mən də onlara bağlandım. Bundan başqa, evləri təmiz saxlamalı idim, paltar jumalı, dükana getməli, təzə mejvə və tərəfəz üçün bazara getməli idim. Bir müddətdən sonra məndə razılıq hissi jarındı — mənə elə gəlirdi ki, belə həjati mən sevinclə jaşajardım.

Bu gün həmin insanın mənə münasibətini müəjjən etmək çətin olardı. Bir tərəfdən o, uşaqlarını örətmüşdi mənə „qardaş“ desinlər, onlar işimə görə mənə maaş vermirdilər. Bəlkə o fikirləşirdi ki, özümü ailə üzvü hiss etsəm onlardan pul istəmərəm. Lakin mən çox istərdim dərslərim üçün kitablar alım. Mən qəfəsdə idim, baxmajaraq ki, özümü orada pis hiss etmirdim. Lakin mən azadlığımı itirdim. Ümid edirdim kimsə mənə bir az pul verər, amma ümidiim boşça çıxdı.

Bir neçə aj keçdi. Karaçını jaxşı tanıjrıdım. Bir dəfə tamamilə təsadüfən orada jaşajan qohumlarına rast gəldim!

Hər gün ağama jemək aparırdım. Pakistanın bir çox şəhərlərində elə adət var ki, nökər ağasına xüsusi qazanda ikinci səhər jeməji gətirsin. Bununla ağanın ehtijacı olmurdu öz jeməjini dolu ictimai nəqliyyatda daşısın; həm də jemək təzə olur və xarab olmur. Bir dəfə ağamın iş jerindən boş qazanla qajırdırm. Həmin gün avtobus sürücüləri maaşlarının artması tələbi ilə tə'til edirdilər. Dajanacaqda dajandım, bilmirdim nə edim. Janımdan bir maşın keçdi və jaxşı gejimli otuz jaşlı bir sürücü təklif etdi ki, məni aparsın. O dedi ki, Karaçidən 9 mil məsafədə bir kənddə jaşajır; söz verdi evdən bir jaxın jerdə saxlajacaq ki, mənə jaxın olsun. Ona ürəkdən minnətdarlıq etdim.

Növbəti gün o məni jenə avtobus dajanacağında görüb maşını saxladı.

— Bəs bu gün burada nə edirsən?

— Ağama jemək aparmaq istəjirəm, — dejə mən cavab verdim.

Maşının qapısını açıb dedi:

— Otur səni aparım.

Avtobusun basabasında getməmək imkanına sevindim. Tə'til qurtarmışdı, lakin avtobuslar həmişəki kimi dolu idilər: adamlar qapıdan asılmışdılar.

Jolda o soruşdu:

— Ağan sənə nə qədər maaş verir?

Pakistanda belə sual vermək adət dejildi, mənim də cavab vermək arzum heç jox idi, lakin dedim ki, maaş almırıam. O təəccüblə dedi:

— Bu jaxşı dejil. Nə üçün gəlib mənimlə işləməjəsən? İkimiz bir jerdə pul qazanarıq.

Fikirləşmədən mən razı oldum.

Tapşırığı jerinə jetirib evə qajıtdım və e'lan etdim ki, dərman satıcı işini tapdım. Bu vəkilin xoşunə çox da gəlmədi, uşaqlar xahiş etdilər ki, mən onları tərk etməjim, lakin artıq mən qərar qəbul etmişdim. Axı mən onlarla doquz ajdır ki jaşajıram və ömrümün axırına qədər havajı işləmək niyyətində dejildim. İki həftədən sonra o adamın janına kəndə getdim.

Axşam jeni evlə tanış olarkən böyük təəccüblə öz atamın şəklini gördüm! Bu köhnə şəkil idi, amma səhv edə bilməzdim. Ehtijat edərək demədim ki, onu tanıçıram, sadəcə soruşdum o kimdir.

— Bizim atamız.

Bunu eşidəndə donub qaldım. Bilirdim ki, onların atasının arvadı mənim anam dejil! Tezliklə başa düşdüm ki, onlar atamın keçmiş arvadlarından birinin uşaqlarıdır. Ajdin oldu ki, onlar məndən bir neçə il əvvəl doğuldular və atamın 1947-ci ildə aldığı üçüncü

arvadının uşaqları idi.

Kim olduğumu onlara dedim. Bütün gecə söhbət etdik. Öz qəmli hekajələrini mənə danışdılar və dedilər ki, atam onları tərk edib Şimali Pakistana getdi. Mən onlara anamla evlənməsindən və bizim bədbəxt həyatımızdan nəql etdim. Bu söhbət ərzində mən kişijə bir neçə qadınlarla evlənməjə icazə verən islam sisteminin qəddarlığı barədə düşünürdüm. Qadın üçün bu nə qədər də çətindir və buna görə bir çox problem jaranır! Ögej qardaşlarımın anası söhbətdə heç iştirak etmirdi. Mənə qarşı onun kinini hiss edirdim — mən onun ağır xatirələrini ojatdım. Qardaşlarımdan biri bunu hiss edib mülajimcə ona dedi:

— Ana, onda təqsir joxdur. Sən ona nifrət etməməlisən.

Təəssüf ki, ögej qardaşlarımıla işləmək təcrübəsi boşça çıxdı və iki ajdan sonra mən vəkilin evinə qajıtdım. Onun ailəsi məni sevinclə qarşıladı.

İl jarım keçdi. Elə bil mən ölü nöqtəsində donub qalmışdım. Allahın iradəsini, Onu jenə də tanımaq istəjirdim, lakin görünür çox sakit olmuşdum. Əvvəlki kimi jenə gündə adətə görə beş dəfə namaz qılırdım. Mənim salehlijim ağama böyük təəssürat bağışladı. Ramazan aji ərzində mən çox ciddi oruc tuturdum. Vəkilin ailəsi sünni müsəlmanları idи, mənim əhmədi olmayıma böyük əhəmiyyət vermirdilər. Sünni məscidinə gedirdim, onlar e'tiraz etmirdilər.

Çox məşğul idim. Mənə elə gəlirdi ki, ev işim daha da artırdı, maaş verildi, mən də bunun fikrini çox çəkmirdim. Mütəmadi olaraq məscidə gedir, orada imamlı çox şey, həm də məni narahat edən şejlər barədə söhbət edirdim. Lakin bu mehriban insan suallarına məni qane edən cavablar verə bilmirdi. Ürəjimdə əvvəlki kimi rahatlığım jox idi. İmam mənə kitablar verirdi, boş vaxtlarında onları oxujurdum, lakin onlar yalnız məni həjəcanlandırırdı və narazılıq hissini qüvvətləndirirdi.

Mətbəxdə işləjərkən dajanıb fikirləşirdim: „Buna görəmi evdən çıxdım? Allah buradadır mı?”

Bir gün axşam uzanmışdım, lakin juxuja gedə bilmirdim: qızdırımm qalxmışdı. Qəlbim ağırlıq hiss edirdi. Uzanıb fikirləşirdim: „Nə üçün narahat olmalıjam? Həyatımın mə'nası joxdur. Görünür, doğrudan da Allahın mənimlə işi joxdur. O mənimlə ojun ojnajır — özünü elə aparır ki, guja mənim qejdimə qalır, amma o an məndən gizlənir”. Lakin dərhal Allahın hüzurunu hiss etdim və „Nə tez fikrindən dönürsən?” sözərini eşitdim.

Jatağında oturdum və ətrafıma baxdım, lakin heç kim jox idi. Bir vaxt keçdikdən sonra ağa məni qonaq üçün çaj hazırlamağa çağırıldı. İstəməjərək durub javaş-javaş mətbəxə tərəf güclə jeridim, yalnız bir şej istəjirdim — məni rahat buraxsınlar. Qonaq otağının qapılarının janından keçərkən tanış səs eşitdim. Bu Əhmədin atası idi! O burada nə edir? Nə üçün Rabvahdan bu qədər uzun jol gəlib? Qapı arxasında gizlənib Əhmədin atasının bu sözlərini eşitdim:

— Çox sağ olun. Onun atası sabah səhər gələcək. Oğlan özü bəs harada qaldı?

— İndi gəlib çaj gətirəcək, siz də onu görəcəksiniz. İstəjirsinzə, şkafın arxasında

dajanın, guja kitablara baxırsız, o sizi tanımajacaq, — dejə ağam cavab verdi.

Ürəjim vəhşicəsinə döjünürdü, mən tez qaçdım. Keçmişin bu səsi məni narahat edib qorxutdu. Bilmirdim nə edim, mətbəxə tələsib çaj hazırladım. Adət etdijim iş məni bir az sakit etdi və mən özümü ələ aldım. Lakin qonaq otağına çaj gətirəndə əllərim əsirdi.

— Mə'sud, nə olub? — dejə vəkil soruşdu.

Kitab şkafının janında duran adamı gördüm. Əhmədin atası demək olar ki, heç dəjişməjib.

— Ağa, qızdırımmam var, — dejə cavab verdim və sevindim ki, bu həqiqətdir. O başıma əl vurdu və gördü ki, mən doğrudan da istijəm.

— Jataq otağına get, şkafdan aspirin götür, — dejə o göstəriş verdi. Mən çıxdım və bir də Əhmədin atasına baxmadım.

Qapını döjəndə jataq otağında ağanın arvadı jurnal oxujurdu.

— Gəl, Mə'sud, — dejə mehriban səslə mənə cavab verdi, — nə olub?

Gəlməjimin səbəbini biləndən sonra şkafa tərəf işarə etdi.

— Aspirin oradadır. Zəhmət olmasa, aspirinin janındakı balaca şüşə qabdan mənə də dərman ver. Pis jatiram, gərək mən də dərman atım.

Onun dediji kimi şüşə qabdan dərmanı götürüb ona verdim. Dərmanı udub juxuja getdi. Ona baxdım — gözləri jumulu idi. Bilmirəm, nə üçün, amma juxu dərmanı ilə şüşə qabı cibimə qojub tez otaqdan çıxdım. Ağamın arvadı heç nə görmədi.

Öz jerimə gəlib jatağıma oturdum, əlimdə hamar şüşə qabı ojnadirdim. Ağ dərmanları sajdım və fikirləşdim ki, onların hamısını udub həmişəlik jatmaq çox asan olardı. Həmişəlik jatmaq fikri mənim çox xoşuma gəldi. Vəkilin Əhmədin atası ilə söhbətini jadıma salaraq fikirləşirdim ki, mənim həyatım nə qədər bədbəxt, mə'nasız və saxtadır. Heç kim məni doğrudan da sevmir. Hamı mənə ağrı vermək istəjir. İndi də atam Karaçijə gəlir ki, məni Rabvaha qajtarsın. Orada məni qəddar cəza, ola bilər ki, ölüm gözləjir. Hər tərəfdən düşmənlər mənə qəzəblə baxırdılar, onların „Ölüm! ölüm! Yaşamağa ixtijarın joxdur! Nə üçün ölmürsən?” sözlərini eşidirdim.

Gecə ərzində bir neçə dəfə dərmanları ağızımı jaxınlaşdırırdım, hamısını birdən udmaq istəjirdim. Ölümən qorxmurdum, jalnız bir fikir mənə qorxulu gəlirdi: onları udub sağ qalacağam və atamın əlinə düşəcəjəm. Mənə qaçmaq lazım idi. Qonşu xoruzları banladı. Daha gözləmək olmazdı. Məndən əvvəlki nökərin köhnə portfelini götürüb dərmanı, bə'zi şəxsi kağızlarını içində qojub sakitcə qapıja jaxınlaşdım. Evdə hamı jatmışdı, heç kim məni görmədi. Qapını açıb bağa keçdim və bir dəqiqədən sonra küçədə idim. Hava hələ açılmamışdı. Demək olar ki, ijirmi jaşım var idi, lakin nə ailəm, nə işim, nə də gələcəjim var idi. Həyatımın bir fəsli də sona jetdi.

## Ölüm qarşısında

Səhər sərinlijindən əsərək gözüm baxdığı istiqamətdə getdim. Şəhər ojanır, jeni günə hazırlaşırdı. Həyat mənim üçün tam boş idi, atamın gəlişi haqqında fikir məni ümidsizliy salırdı. Jenə aq dərmanlarla dolu balaca şüşə qab haqqında fikirləşdim. Bejnimdə jenə hijləgər səs eşidildi: „...Hamisini je... Jat, jat...”

Saat onda Pakistanın kiçik restoranlarının birinə gəldim. Bu, jemək jeməjə və çaj içməjə gələn tikinti işçilərinə xidmət edirdi. Böyük binaların arasında kiçik boş torpaqda yerləşmişdi. Təklikdə oturub fikirləşdim ki, həyatımı bitirmək üçün bu ən jaxşı jerdir, çünki bu qərara artıq gəlmışdım. Çaj sıfariş edəndən sonra çantamı açdım və dərmanı çıxartdım. Sanki ölüm üzümə gülürdü. Bir müddət şübhə edirdim, çaj ilə bizim adətimizlə, bir stakan su gözləjirdim. Ölüm dən sonra məni nə gözlədijindən anlajışım jox idi. Sadəcə həyatdan qaçmaq istəjirdim.

Çox fikirləşmədən şüşənin içindəkini ağızına töküb su içdim. Bir anlıq dəhşət vahiməsi, sonra kejlik məni büründü. Tələsmədən çajı içib qurtardım. Sonra çantadan kağız parçasını çıxarıb qələmlə jazdım: „Ümidi itirmişəm. Çıxış jolum joxdur, dünjanı tərk etmək qərarına gəlmışəm. Bilirəm ki, harada isə Allah var, lakin mən Ona lazım dejiləm. Başqa çıxış jolum joxdur”.

Qol çəkib qəmli jazını cibimə qojdum, pul verib çıxdım. Ümid edirdim ki, ölümdən sonra bu jazını tapıb heç olmasa kimsə biləcək nə üçün bu baş verdi. Lakin əvvəlcə bir boş jer tapmalı idim ki, vaxtından əvvəl məni tapıb həkimə aparmasınlar.

Joldan keçərkən mənə elə gəldi ki, evlər ətrafında sərxoş kimi rəqs edirlər — dərmanın tə'siri başlaçırdı. Anlajırdım mənimlə nə baş verir, jalnız bir şej — jaralı hejvan kimi, ölməjə jer tapmaq istəjirdim. O biri küçəjə getdim, sağa və sola baxdım, lakin burada uzanmağa bir jer jox idi. Bu, əkilmiş ağaclarla geniş küçə idi; hər iki tərəfdən hündür evlər mənə dejirdilər ki, mən zəngin adamların jaşadığı rajondajam. Adamlar məni oğru bilib şübhə ilə baxırlılar.

Küncə çatanda artıq düz jerijə bilmirdim. Ağacdan tutub narahat qadının səsini eşitdim:

— Nə olub? Özünüüzü pis hiss edirsiniz?

Arxaja çevrililib jaxınlıqdakı evin düz damının üstündə mehriban üzü bir qadın gördüm. Onun qajğısı bu qədər səmimi olduğuna baxmajaraq artıq gec idi.

— Ola bilər isti sizə pis tə'sir edir. Xahiş edirəm, buraja gəlin.

Gördüm ki, damdan düşdü və eşitdim aşağıda qapını açdı. Darvazaja jaxınlaşırkı. İndi

mən doğrudan da qorxdum, qaçmaq istədim, lakin tərpənə bilmirdim. Ajağım bişmiş düyü kimi idi. Bir addım atmağa çalışdım və mənə elə gəldi ki, hava ilə gedirəm. Sonra qaranlıq oldu.

Gözlərimi açanda ətrafımdakı dünja kölgələrlə dolu idi. Ağlıma fikir gəldi ki, artıq başqa dünjadajam, lakin tezliklə ağlım açıldı və başa düşdüm ki, sərin otaqdajam və məndən başqa burada qadınlar və uşaqlar da var idi. Janımda həkim oturmuşdu. O, gülümsədi və su ilə böyük fincanı mənə uçatdı:

— Qardaş, iç görüm.

İcmək istədim, amma bacarmadım. Onda o hamidan xahiş etdi ki, otaqdan çıxsınlar. Bir nəfər də jaxınlaşdı. Jəqin, onun köməkçisi idi. O məni saxlajırdı, həkim isə boğazımı rezin şlanq salırdı ki, mə'dəmi jujub təmizləsin. Boğulurdum və bütün ürəjimlə özümə ölüm arzulajırdım. Başa düşmürdüm ki, həkim mənim nə etdijimi artıq bilirdi.

Əməlijat on beş dəqiqə davam etdi, lakin mənə elə gəldi ki, on beş saat keçdi. Nəhajət, həkim mənə ijnə vurdu və qadınlara icazə verdi ki, otağa qajıtsınlar. Onlar gözlənilməjən qonağı görmək üçün otağa tələsdilər. Onlardan biri gördüğüm mehriban qadın idi, başa düşdüm ki, bu onun evidir. Onun ətrafında uşaqlar baş verən hadisəni bərkdən müzakirə edirdilər. Onlar onu Api çağırırdılar. O, həkimə ürəkdən minnətdarlıq bildirdi, həkim cavabında dedi:

— Başqa adama görə bunu etməzdim. Oğlan ölsəjdı həkim lisenzijamı itirərdim. Bu cinajətdir.

Jalnız indi başa düşdüm ki, bu adamlar mənə görə risqə gedirdilər, qəlbimdə onlara minnətdarlıq hissi ojandı. Həkim tezliklə getdi, mən isə özgə jataqda tanımadığım adamların arasında qaldım.

Onlar mənə sual verməjə başladılar, lakin ijnədən sonra çox juxulu idim, ajdın cavab verə bilmirdim, juxuja gedəndə kişi səsi eşitdim, lakin onun üzünü görə bilmədim. Jatmışdım.

Ojananda artıq qaranlıq idi. Özümü xejli jaxşı hiss edirdim. Ətrafımı görmək üçün başım ajdın idi. Gözəl, böyük və sərin otaqda uzanmışdım. Fikirləşdim, Allah Özü məni bu jaxşı adamların janına gətirdi ki, məni tapıb həjata qajtarsınlar. Bir müddət əvvəl ölüm arzulduğuma baxmajaraq bu fikri bəjəndim və həjata görə bu adamlara minnətdar idim.

Jataqdan durdum, çünkü özümü jaxşı hiss edirdim. Durmağımı eşidən iki kişi otağa daxil oldu və özlərini təqdim etdilər. Onlardan biri, mister Kureş, evin sahibi idi. Onun xejixahlığına görə ürəkdən ona minnətdarlığımı bildirdim. „Nə vaxt getməlijəm“ sualıma gülümsəjib cavab verdi ki, bu barədə sonra söhbət edəcək.

— İndi isə, Mə'sud, burada qalmalısan. Hər şey jaxşı olsa, bəlkə də sabah gedə bilərsən.

O axşam çox söhbət etdik. Mənim kədərli hekajəm bütün evə jajıldı. Adamların sakitcə mənim haqqımda danışdıqlarını eşidirdim. Allahı və Onun adamlarını axtardığımı onlara dejəndə təəccübəndlər. Qadınlar həjəcanla ovuclarını üzlərinə basırdılar.

Jatmağa getməmişdən əvvəl mister Kureşî mənə dedi:

— Mə'sud, evimiz sənin üçün açıqdır. Burada qalib oğullarımızın biri olsan şad olarıq. Biz müsəlmanıq və bununla fəxr edirik, çünki İslam həqiqətdir — sən bunu görəcəksən. Kafir əhmədi keçmişini burada unudub həqiqəti taparsan.

Bu sözləri xüsusi ləzzətlə dedi və Api (missis Kureşî) onunla razı idi.

— Düz dejir, Məsud. Heç nədən qorxma, bütün ürəkdən, imanla axtar. Jaxşı ki, Allah sənə həqiqi həyatın yolunu göstərdi. Kafirlərdən getdin, burada isə axtarışlarına maneə olmajacaq. İndi isə hamının jatmaq vaxtıdır. Gecdir.

Nökər oğlan mənə otağımı göstərdi. Bir an qapıda donub qaldım. Elə bildim juxu görürəm. Otaq mehmanxananın ə'la növlü otağına bənzəjirdi. Jatmaq üçün jumşaq jataq, oxujub jazmaq üçün masa var idi. Burada hətta ajrı hamam da var idi. Fikirlərimdə jenə Allaha müraciət etdim. O nə qədər də ucadır! Bir müddət bundan əvvəl ölü it kimi jolda uzanmışdım, indi isə rahatlıq və varlıqda jeni həjata başlajıram...

Divarın janındakı şkafda bir çox kitab görüb sevindim. Tələsib onlara jaxınlasdım, tez adlarına baxdım. Bu qıjmətli cildli İslam kitabları idi. Qur'anın Hədislərinin şərhləri, (Məhəmmədin həyatı haqqında rəvajətlərin), tərcüməji-hal cildlərinin janında idi. Bunları saatlarla öyrənməjimin fikri məndə sevinc hissi ojadırdı. Göz jaşlarımla Allaha minnətdarlığımı bildirdim, çünki O mənə ölüm əvəzinə tamamilə jeni həyat verdi.

Növbəti gün tezdən ojandım. Öz hamamında çımib hiss etdim ki, dünənki qara fikirlərim məni tərk etdi. Ailə ilə birlikdə səhər jeməjini jedim və mister Kureşî işə gedəndən sonra arvadı mənə dedi:

— Bu gün səninlə bazara gedəcəjik, sənə jeni paltar almaq lazımdır.

Onun xejixahlığı qəlbimə toxundu, ağlımdan bir fikir keçdi ki, bunu da Allah edir. O bizə xejixah olanda bütün dünja xejixah olur. Allah kimi isə ucaldırsa, heç kim onu alçalda bilməz. Bunu dərk etmək mənə çətin idi, lakin bir şeji mən ajdın bilirdim: hansı isə bir səbəbə görə Allah qərara gəldi ki, Öz xejixahlığını və qajğısını mənə göstərsin. Bundan sonra başqa və narahat bir fikir ağlıma gəldi: əslində Allah heç vaxt mənə pis olmayıb, lakin mən Onun yolunu indi anlamağa başlajırdım! Xoşbəxtliklə dolaraq missis Kureşinin ardınca gedirdim. Mənə elə gəlirdi ki, bazarda ətrafimdakı adamlar mənə gülümsəjirlər. Dükana bu qadınla mənim gəldijimi görən satıcı əlindən gələni edirdi ki, onu razı salsın. Uzun sözün qisası, evə gələndə özümü padşah kimi gejinmiş hesab edirdim.

Kureşî ailəsi məni sevdi. Heç kim mənim axtarışlarımı mühakimə etmirdi, əksinə, hamı çalışırdı ki, mənə kömək etsin. Bunujadıma salaraq Allaha minnətdarlıq edirəm, çünki o vaxt ehtiyacım olan şeji O mənə verirdi. Görünür, Onun ardınca getməjim üçün mənə sabit, məhəbbətlə dolu əhatə lazım idи, bu evdə də bunlar var idi.

Rabvahda mən jalnız əhmədilərin kitablarını oxujurdum, hətta Qur'anın şərhləri əhmədilərin nöqteji nəzərindən jaziymişdi. İndi isə məsələjə başqa gözlə baxmaq imkanım oldu və mən böyük həvəslə buna başladım. Hər gün vaxtimı saatlarla otağında masanın arxasında oturub örənərək, müqajisə, təhlil və qejdlər edərək keçirirdim. Çox

vaxt axşamlar öz araşdırımlarımla mister Kureşi ilə bölüşürdüm. Nəticəjə gəldim ki, o ehkamlı olmasına baxmajaraq, çox təhsilli adamdır. Bütün bu vaxt ərzində ürəjim Allaha tərəf jönəlmışdı.

İki aj mənim üçün çox jaxşı keçdi. Kureşi ailəsi məni tam qəbul edib sevdilər. Evlərində iş görməjə mənə icəzə vermirdilər, baxmajaraq ki, mən istəjirdim onların xejirxahlığının əvəzini verim.

— Xejr, Mə'sud, — dejə Api mənə mehribanlıqla gülümsədi, — İslamin həqiqətini öjrənərək burada nə qədər istəsən qala bilərsən. Bizim kifajət qədər nökərlərimiz var. Sən isə bizə nökər dejil, oğul kimisən.

Bir dəfə mister Kureşi məni söhbət üçün çağırıldı.

— Sənin haqqında mə'lumat aldım, — onun bu sözlərini eşidəndə ürəjim qopdu. Jenə getməli olacağam? Əzabla sözünün davamını gözləjirdim.

— Mə'sud, validejnərinə xəbər göndərdim ki, səni tə'qib etməkdə davam etsələr onlara pis olacaq. Ümid edirəm ki, onlarla belə danışdıǵıma görə məndən inciməjəcəksən, mən fikirləşdim ki, sənin gələcəjin üçün bu jaxşı olar.

Dərin nəfəs aldım. Gərginlijimi görüb məni ruhlandırmaq üçün əlimə toxundu.

— Apa, siz çox xejirxah adamsız, amma icazə versəniz özümə bir iş tapardım, — dejə mən cavab verdim.

O qaş-qabaqlı oldu.

— Nə olub, Mə'sud? Sənə pul lazımdır?

— Əsas pul dejil, — dejə mən sakitcə cavab verdim, — İstərdim ajaǵa qalxım, sizə jük olmajım.

Məncə, azad olmaq arzumu o başa düşdü, çünkü cavab verəndə onun səsində keçmiş məhəbbəti hiss etdim:

— Jaxşı, Mə'sud, sənin buna ixtiarın var. Sənə iş taparam.

1971-ci ildə Şərqi Pakistanın statusu məsələsində Hindistanla Pakistanın arasında münasibətlər zirvə nöqtəsinə çatdı, bu da həmin ilin dekabr ayında müharibəjə gətirib çıxartdı, nəticədə Banqladeş dövləti jarandı. Bu hadisələrdən əvvəl bir neçə aj ərzində şəhərdə gərginlik hiss edilirdi, adamlar iztirablı üzlərlə gəzir, müharibənin tezliklə başlamasına əmin idilər. Mən mütəmadi işə gedirdim, boş vaxtı isə dərslərimə və mister Kureşi məni təqdim etdiji İslam alımləri ilə söhbətlərə həsr edirdim.

Qışda əsl müharibə başladı. Demək olar ki, hər axşam hava basqını olurdu, maşınların səsi ilə adamlar sığınacaǵa qaçırdılar.

Bir dəfə gecə evin zirzəmisində oturub jaxınlıqda partlajan bombaların səsinə qulaq

asırdım. „Bu hind təjjarələridir, „qoçaq adamdır”, — dejə qulaqlarımı barmaqlarımla tutub fikirləşirdim. Həmişəki kimi ərəb dilində duaların sözlərini təkrar edərək dua edirdim. O gecə mən Kəlmeji şəhadəti dejirdim. Bu dəfə isə hər sözdən sonra dajanıb özümə suallar verirdim:

- „Allaha inanıram”, — dejə uca səslə duanı dejirdim, — əslində bu belədirmi? Doğrudanmı mən inanıram? — qəlbimdə bilirdim ki, inanıram. Sonra mətnin növbəti hissəsinə keçirdim.
- „...Onun mələklərinə”, — əlbəttə onlara inanıram.
- „...Onun kitablarına”, bəli, — əminliklə dejib uşaqlıqda mənə öjrətdiklərinin hamisini jadıma salırdım.

Hava basqınının və sirena „hava təhlükəsi keçdi” siqnalını verəndən sonra zirzəmidən dərin düşüncədə çıxıb öz otağıma jollandım. İşığı jandırmazdan əvvəl pəncərələri jorğanla örtdüm ki, jenə basqın olsa işiq görünməsin və sonra jatağıma uzandım. Amma jata bilmirdim. Dəsmalın altında lampanı jandırmağa məcbur oldum. Oturub Qur'ani açdım. Səhifələri vərəqləjərək birdən oxudum:

„Ej mö'minlər! Allaha və Pejğəmbərinə, Onun öz Pejğəmbərinə endirdiji kitaba (Qur'ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, Onun mələklərinə, kitablarına, pejğəmbərlərinə və Axırət gününə inanmajan şəxs, şübhəsiz ki, (doğru joldan) çox azmişdir” (Surə 4:136).

Bu sözlərin qarşısında donub qaldım, ürəjim möhkəm döjünürdü. Onlar nə deməkdir? Bilirdim ki, məhz Allah Kəlamına görə Rabvahda qohumlarımıla fikir ajrılılığı oldu. Onlar dejirdilər ki, Allah Kəlamına inanırlar, əslində isə ona heç inanmaq istəmirdilər. Onlar yalnız dildə inanır, həyatda imanı tətbiq etmək isə istəmirdilər. Mən isə dəqiq bilirdim — Allah dejib ki, İncil nur və insanlara doğru yol göstərən bir kitabdır (Surə 6:91 və Surə 40:53), „açıq-ajdın kitabdır” (Surə 37:117). Sonra (Surə 5:46) „Onların ardınca Mərjəm oğlu İsanı özündən qabaqqı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik”.

Hava basqını sirenası həjəcanlı düşüncələrimi dajandırdı və həvəssiz işığı söndürdü. Qaranlıqda oturub fikirləşirdim: „Danışan tutuqusu kimi bu sözləri neçə dəfə təkrar etmişəm, amma bu gün onlara diqqət jetirəndən sonra onlar nəhajət mənim şurumun dərinlijinə çatdı”. Birdən Müqəddəs Kitab oxumaq arzusu məndə jenə ojandi, jeni gözlə, jeni mövqə ilə. Bilirdim ki, müsəlman alımları onu dəjişilmiş və təhrif olunmuş hesab edirlər. Dəfələrlə mənə xəbərdarlıq ediblər ki, Müqəddəs Kitabı öjrənmək mənim imanımı dağıdıb məhv edəcək. Lakin ürəjim mənə başqa şey dejirdi.

İmanım həqiqidirsə, yaşajacaq. O, qumdan tikilmiş və jerə düşəndə minlərlə hissəjə dağılan evə bənzəmirdi! Sən doğrudan da həqiqi Allaha inanırsansa, hər şey jaxşı olacaq, — dejə mən özüm özümə dejirdim. Bu sualı öjrənməkdə davam etməji möhkəm qərara aldım. Mənə Müqəddəs Kitabı və Qur'ani müqajisə etmək lazımdır.

Necə olursa olsun, — dejə zenit topunun ölüm gətirən uğultusuna qulaq asaraq

düşünürdüm, — Qur'an mənə Müqəddəs Kitab oxumağı məsləhət edirsə, Məhəmmədin vaxtında o təhrif olunmamışdı. Dəsəm ki, o sonra təhrif olub — onda Allahın sözünüə baxmırıam və Ona inanmırıam. Allah bilsəjdi ki, Onun Kələmi sonra dəjişiləcək, onu belə uca tutmazdı. Düşüncələrim belə idi.

Hər halda mənə təzədən Müqəddəs Kitab tapmaq lazıım idi.



## Müqəddəs Kitab və Qur'an

Növbəti gün ojananda əvvəlcə Müqəddəs Kitab tapmaq fikri aqlıma gəldi. Mənə elə gəldi ki, jaxşı olar ki, onu Karaçijə gələndə gəldijim kilsədən istəjim — müqəddəs Andrej adına Şotlandiya Kilsəsindən.

Səhər jeməjindən sonra oraja tələsdim, ümid edirdim ki, mənə kömək edəcək adama rast gələcəjəm. Lakin məni mə'jusluq gözləjirdi, çünki kilsə bağlı idi. Kimisə axtarmağa cəsarətim çatmadı. Qəm içində küçə ilə gedirdim, birdən sağ tərəfimdə Mərkəzi metodist Kilsəsini gördüm. Çox fikirləşmədən açıq darvazadan içəri girdim, ümid edirdim ki, burada Müqəddəs Kitab taparam.

Girişdə dajanan və jaxınlaşmağımı görən dörd kişi söhbətlərini kəsdilər. Zənn edirəm, başa düşdülər ki, mən müsəlmanam, çünki çox da dostcasına görünmürdülər. Salam verib mənə ən jaxın duran adamdan soruşdum:

— Xahiş edirəm, mənə Müqəddəs Kitab tapmağa kömək edə bilərdinizmi?

Onlardan biri soruşdu:

— Nə üçün Müqəddəs Kitab cəmijjətinə getməjəsiniz? Orada sizə kömək edərlər.

Bu cəmijjət haqqında ilk dəfə eşidirdim və onun ünvanını soruşdum. Mənə haraja getmək lazımlı olduğunu dedilər, lakin Karaçının bu rajonunu jaxşı tanıdım. Müqəddəs Kitabı isə tez almaq arzusunda idim.

— Mənə müvəqqəti Müqəddəs Kitab verə bilərsinizmi? Oxujan kimi qajtaracağam, — dejə ümidi onlardan soruşdum.

— Siz doğrudan da Müqəddəs Kitabı oxumaq istəjirsinizsə, onu pul ilə ala bilərsiniz. Amma jox, siz hamınız ejnisiniz. Hamı oxumaq istəjir, heç kim pul ilə almaq istəmir, — dejə əsəbililiklə cavab verdi.

Məsələnin belə olması məni təəccübəndirdi.

— Pul verə bilərəm, — dejə sojuq cavab verdim. Bu vaxt söhbətimizə qulaq asan daha iki nəfər bizə jaxınlaşdı və onlardan biri gülümsəjərək dedi:

— Ona Müqəddəs Kitab verin.

Gördüm ki, o mənə gülür. Başqaları isə mənə ciddi qulaq asırdılar və mən Müqəddəs Kitabın mənə nə üçün lazımlı olduğunu onlara başa salmağa çalışdım. Onlardan biri

pastor idi, diqqətlə mənə qulaq asıb adımı soruşdu.

— Gedək mənimlə, Mə'sud, otağında söhbət edərik.

Oturmağa də'vət etdi və öz axtarışlarım barəsində ona bəhs etdim. O diqqətlə dinləjirdi və jenə Müqəddəs Kitab xahiş edəndə çox fikirləşmədən şafdan kitabı çıxartdı. Əlində tutub mənə dedi:

— Mə'sud, götür. Bu, Həyat Sözüdür.

Mən minnətdarlıqla kitabı götürdüm, ona pul təklif etdim, lakin o başını bulajıb dedi:

— Həyat Sözü onu səmimijətlə axtaranlar üçün müftədir, — jumşaq səslə dejib ajağa qalxdı, — Bu kitabı götür və diqqətlə oxu, o sənin qəlbini dolduracaq.

Mən minnətdarlıqla Müqəddəs Kitabı bağırma basdım. Bu vaxt otaqda olan jaşlı ağa növbəti bazar günü məni ibadətə də'vət etdi. Gəlməjimi söz verib vidalaşdım.

Axşam „Xəbərlər”dən eşitdik ki, atəsin dajandırılması e'lan olunub. Ürəklər minnətdarlıq və sevinclə doldu. Lakin işığı gizlətmə qajdaları hələ də gücünü itirməmişdi və jeni Müqəddəs Kitabımı oxumaqdan əvvəl pəncərəni jorğanla və lampanı dəsmalla örtüdüm. Bunu edəndən sonra oxumağa başladım.

Müqəddəs Kitabı açdım və Jaradılış kitabından başladım. İlk sözlər mənim diqqətimi cəlb etdi. Allahın jaratdığı işlər barədə jazirdi, işığı və s. jaratdı. „Qur'anın kimidir”, — dejə fikirləşdim və jadıma saldım: „Bir şey jaradanda O „Ol“ dejir və o da olur”.

O axşam həmişəkindən çox oxumuş və oxuduqlarımla dolmuşdum. Kitabı bağlaçıb uzananda gözlərim janır, düşüncələrim isə qajnajırı. Mənə elə gəlirdi ki, əcdadlar qarşısından keçir keçir. Müqəddəs Kitabdakı pejğəmbərlər Qur'andan mənə tanış idilər. Həmin Nuh, İbrahim, Lut. Həmin İsmayıł, İshaq, Jaqub və Jusif. Musa ilə fir'onun həmin hekajəsi. Həmin Harun.

Gözəl məzmurları oxujan həmin Davud...

Həmin Süleyman idi ki, ona bilik və müdriklik verilmişdi...

Ejni Ejjub, ejni Junus...

O axşam mənə elə gəldi ki, bütün Əhdi-Ətiq Qur'anın şərhlərinə bənzəjir.

Növbəti bir neçə gün hərarətlə Müqəddəs Kitabı öjrənməklə keçdi. Kureşi gördülər ki, adətən keçirdijimdən çox vaxt otağında oluram və heç nə deməsələr də bir az narahat idilər. O vaxta bə'zi vacib məsələlər mənə ajdin olmuşdu. Məsələn, İslam öjrədir ki, pejğəmbərlər müqəddəs və günahsız həyat jaşajıblar, lakin Müqəddəs Kitabı oxuduqca anlajırdım ki, onlar burada tamamilə başqa cür, adı insan kimi, insan cisinin zəifliliyinə mə'rız kimi təqdim olunurlar. Davudun ehtirası, İrməjanın Allaha qarşı qəzəbi və Musanın tabe olmaması haqqında oxumaq mənə qəribə gəlirdi. Mən dəhşətə gəldim ki, belə şejlər açıq-ajdin jazılıb, amma bundan ruhlandım da. Bu adamlar mənim kimi zəif

olublar və buna baxmajaraq, Allah onlardan istifadə edib... Oxumaqda davam edirdim.

Bu barədə fikirləşdikcə bir-birinə zidd hissələr keçirirdim. Bir tərəfdən mənə elə gəlirdi ki, bu barədə belə açıq jazmaq olmaz, başqa tərəfdən isə — bu açıqlıqda həqiqətin şəhadətini hiss edirdim. Mənim bir tərəfim bağırırdı: „Bu Allaha küfrdür!” Bir-iki dəfə Müqəddəs Kitabı örtüb kənara qojurdum. Lakin daxilimdə sakit səs dejirdi: „Bu kitablar dəjişilibsə, nə üçün jəhudilər bu hekajələri onlardan kənar etməjiblər? Axı onlar öz ulu babaları ilə belə fəxr edirlər. Nə üçün bu hekajələr hələ buradadırlar?” Bu məni çox inandırıcı.

Bu fikirlərlə Qur'ani açdım ki, görüm orada pejğəmbərlərin bağışlanması haqqında bir şey varmı. Böyük təəccüblə aşkar etdim ki, Qur'an bu barədə danışır. Allah adamlarının əksərijjəti günah edib və Allahdan əfv istəjiblər. Məsələn Adəm (Surə 7:23–24), Nuh (Surə 11:47), İbrahim (Surə 28:16), Davud (Surə 38:23–24).

Mənim üçün bu jeni kəşf idi, çünkü müsəlmanlar pejğəmbərləri günahsız hesab edirlər.

O vaxtlarda Kureşilər mənim öjrəndijimə qarşı narahatlılıqlarını göstərməjə başladılar. Bir dəfə axşam missis Kureşti mənə dedi:

— Məsud, başa düşməlisən ki, bu qədər dərs oxumaq zijandır. Sənə çoxlu gəzmək lazımdır.

Ona minnətdarlığımı bildirib dedim ki, dərslərim müvəffəqijətlə irəli gedir. Sözlərim onu qane etmədi.

— Məsud, sənə lazımdır ki, Məhəmməd ilə İsanın həyatlarını müqajisə edəsən. Görəcəksən ki, bizim Məhəmməd bənzəmək üçün əsl nümunədir və dünjaja jeganə xejir-duadır.

Bazar günü günorta Mərkəzi metodist Kilsəsində jaşlı kişijə verdijim sözü jada salıb ibadətə jollandım. Oraya gələndə ibadət başlamaq üzrə idi. Sakitcə axırıncı sıra keçdim. İbadət mənə çox təəssürat bağışlamadı, baxmajaraq ki, İsa Məsihə verilən jer məni təəccübləndirdi. Hamı Onu Rəbb və Xilaskar adlandırırdı. Varlığımın bir hissəsi buna qarşı üşjan edirdi, başqa hissəsi isə bunu çox xejirli və sülh gətirən hesab edirdi.

Vaiz məni son sırada gördü və və'zdən sonra mehbəncasına mənə müraciət etdi. Onun adı mister Vinsent, onunla mister Messi, məni ibadətə də'vət edən həmin adam var idi. Mister Vinsent məni öz otağına də'vət etdi.

Xejili söhbət etdik. Bir çox suallarım var idi və cəsarətimi toplajıb soruşdum ki, sual verə bilərəmmi? Mister Vinsent başı ilə razılıq bildirdi.

— Qur'anda İsanın doğulması, tə'limi, mö'cüzələri və göjə qalxması haqqında doktrin görürük, lakin orada „Ata” və ja „Oğul” sözləri joxdur. Axı Qur'anda belə dejilir: „Allah doğmajıb, doğulmajıb...”

Mən danışanda mister Vinsent mənə diqqətlə baxırdı, sonra cavab verdi:

— Düz dejirsən, Mə'sud. Qur'anda Allahın vacib Adı var — „Alvadood”. Sevən Allah. Lakin İncil dejir ki, O nəinki sevir, O məhəbbətin özüdür. Başqa sözlə, Onun adı nəjinki Alvadooddur, O, insan şəklində gəlmış Alvadooddur.

Bizim Müqəddəs Kitabımız „Ata”, „Oğul” sözlərindən istifadə edir ki, Allah ilə bəşərijjətin münasibətlərinin bərpasını göstərsin. İslam öjrədir ki, Allah Rəbbdir və biz hamımız Onun qullarıjq. Lakin İncil İsa haqqında dejir: „Allah dünjanı elə sevdik, vahid Oğlunu ona verdi. Bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həjata malik olsun” (Jəhəja 3:16).

— Mənim problemim elə bundadır, — dejə mən əlavə etdim, — İsa Məsih necə Allah Oğlu ola bilər?

Mister Vinsent səbirsizlijimə gülümsədi.

— Biz ruhani qohumluqdan söhbət edirik, Mə'sud, sənə bu ajdın olmalıdır. Bunun cismanı doğulmağa heç bir aidijjəti joxdur. Müsəlmanlar elə bunu başa düşə bilmirlər və istəmirlər də. Biz ruhani qohumluqdan danışırıq.

İcazə ver bir misal gətirim. Məhəmmədi „Xalqımızın Atası” adlandırılarda onumu nəzərdə tuturuq ki, bütün Pakistan xalqı ondan doğulub, onun nəslidir? Əlbəttə ki jox! Eləcə də biz məsihçilər inanırıq ki, Allah „İsa Məsih haqqında dejir ki, o cismən Davudun nəslindəndir; qüdsiyyət Ruhuna görə, ölülərdən dirilərək Allahın Oğlu olduğu qüdrətlə sübut edildi” (Romalılara 1:3–4).

Bu qəribə sözləri dejəndə onun üzü nur saçırı və mən gördüm ki, bu sözlərin onun üçün böyük qıjməti var.

— Lakin Qur'ana görə, — dejə o davam edirdi, — Məsihin adı „Allah Kəlami” və „Allahın Ruhudur”. Müqəddəs Kitabda da həmin bu sözlər var, amma bundan başqa Müqəddəs Kitabda dejilir ki, İsa həm də „Oğuldur”.

İnanırıqsə ki, Allah əbədidir, onda Onun Ruhu da şübhəsiz ki, əbədi olmalıdır, məhəbbət isə — Allahın Ruhudur. Şübhə joxdur ki, O əbədidir.

Donub qalmışdım. Heç vaxt əvvəlcə bu qədər tam cavab eşitməmişdim. Müsəlmanların İsa haqqında dediklərini çox eşitmışdım, lakin ilk dəfə idi ki, bu suala məsihçilər nöqtəji-nəzərdən cavabı eşidirdim. Hiss edirdim ki, mənə təqdim olunan dəlillərlə məhv olmuşam. Bütün müsəlman mirasım məni məcbur edirdi bu düşüncəni rədd edim, ejni zamanda isə ürəjim istiliklə dolurdu. Birdənjadıma düşdü bir dəfə şairin bu sözlərinə zarafatla istinad etmişdilər: „İncili oxujanda müsəlman İslamdən dönür”.

Heç mənimlə bu baş verə bilərmi?!...

Mənə elə gəlirdi ki, mister Vinsent əzablarımı anlajır. O məni tələsdirmirdi. Nəhajət məndən jenə suallarım olmasını soruşdu. Javaş-javaş başımı buladım, çünkü İslam qalamın əsas istinadgahı dağılmışdı.

— İcazə versəniz suallarımın qalanını növbəti dəfə verərəm. Əvvəlcə bu gün müzakirə

etdiklərimizi öjrənməlijəm.

Ajağa qalxıb mənə jaxınlaşdı.

— Mən səni jaxşı başa düşürəm, Mə'sud. Hər bir zaman səni görməjə şad olaram.

Növbəti bir neçə gün kilsədə eşitdiklərimi islam alımları ilə müzakirə edirdim, lakin mister Vinsentinin sözlərindəki qüdrət mənimlə idi. Onun sözlərini unuda bilmirdim. Qəsdən Karaçidə ümumdünya İslam Birliyinin rəhbəri, İslam alimi Maulanu Fazlura Rəhmanın janına getdim. Bu adam çox məşğul idi və onunla görüşmək çətin idi. Bir dəfə axşam duasından sonra tə'jinat məktublarını götürüb onun janına jollandım, lakin onun dəlilləri məni inandırmadı.

— Sən inanırsan ki, hər şeyi Allah jaradıb? — sərt səslə o məndən soruşdu.

— Əlbəttə, Allah Jaradandır.

— Beləliklə, həqiqi müsəlman olmaq istəjirsənsə, Allah haqqında sualların olmamalıdır. Məhəmməd necə? İnanırsan ki, Məhəmməd Allahın pejğəmbəridir, dünjaja xejir-duadır və İslam həqiqi dindir?

Bu qədər sual məni jıxdı. O ajdin dejirdi ki, bu məsələlər barədə müzakirə ola bilməz, jalnız iman olmalıdır.

— Ağa, mən kor-korana inanmalıjam?

— Hətta məsihçilikdə də imanlığının kor inamı olmalıdır, — dejə söz altında qalmadı.

— Ola bilər, lakin məsihçilikdə müddəaların həqiqilijini təsdiq edən bir çox şəhadət var. İstərdim həmin şəhadətlərdən müsəlman imanı üçün də tapım.

Doqmatikaları üstümə jağdırıldı. Mən inanmalıjam, inanmalıjam, inanmalıjam dejə mənə tə'kid edirdi. İslamin beş əsas müddəalarına sual vermədən inanmalıjam. Bu dəlillər mənim dərrakəmə aid idi, ürəjim isə kənarında qalmışdı. Müqəddəs Kitabının üç vahidlik tə'limi və İsa Məsihin Allah Oğlu olmasından danışanda o mənə heç qulaq asmırıldı.

Axırda mən üzr istəjib ajağa qalxdım. O vaxt o özü də məni qapıdan qovmağa hazır idi. Jazdıığı bir neçə məqaləni mənə verib diqqətlə oxumağı tapşırıdı. Onlar məsihçilijin təhrif olunmasından bəhs edirdi və yol kənarında quru toz kimi idilər. Qərara gəldim ki, İsa Məsihin və Məhəmmədin həjatlarını öjrənib müqajisə edim. Missis Kureşinin məsləhətini jadıma saldım və qərara gəldim ki, onun məsləhətini jerinə jetirmək vaxtı çatıb. Növbəti gün Müqəddəs Kitabı açıb oxudum:

„İsa öz şagirdləri qarşısında bir çox başqa mö'cüzələr də göstərdi ki, bu kitaba jazılmamışdır. Amma İsanın, Allah Oğlu Məsih olduğuna iman edəsiniz və iman etməklə Onun adı ilə sizdə həjat olsun dejə, bunlar jazılmışdır“ (Jəhja 20:30–31).

Bu sözlər sanki xüsusiylə mənim üçün dejilmişdir, lakin jenə İsanın ilahiliyi mənə mane oldu, mən onu heç cür qəbul edə bilmirdim. Mö'cüzələr! İman! Əbədi həjat! İsa Məsih

necə adam idi ki? Onun böyük həyatını öjrənmək istədim, görüm məni nəjə gətirib çıxaracaq. Bilirdim ki, Qur'anda İsanın mö'cüzələrindən jazılıb, baxmajaraq ki, dəqiq Müqəddəs Kitabda olanlar dejil. Hədislərdə jazılıb ki, Məhəmməd aji iki jerə bölüb, xəstəjə şəfa verib və şagirdlərinə jemək verib. İsanın mö'cüzələri Məhəmmədin mö'cüzələrindən fərqlənirmi? Amma Qur'an dəqiq dejir ki, Məhəmməd heç bir mö'cüzə etməjib! Heç belə şey olarmı ki, müsəlmanlar onun mö'cüzələrindən jalnız ona görə jazırlar ki, İsa ilə bərabər olsun?

Surə 13:7 jadıma düşdü: „Kafir olanlar: „Məgər ona Rəbbindən bir mö'cüzə endirilməli dejildimi?” — dejirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tajfanın (doğru yol göstərən) bir rəhbəri (pejğəmbəri) vardır”

Sonra, Surə 29:50 „Müdriklər: „Bəs nə üçün Rəbbindən ona (başqa pejğəmbərlər kimi) mö'cüzə nazil olmadı?” dedilər. (Ja Məhəmməd!) De ki: „Mö'cüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq insanları (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir pejğəmbərəm!”

Başqa sözlərlə desək, Məhəmməd pejğəmbər heç vaxt mö'cüzə etməjib. Ajdındır ki, İsa üçün mö'cüzələr nəfəs kimi təbiidir! Bunu fikirləşəndə pis oldum.

Jalnız Allah mö'cüzə edə bilər. Məsih mö'cüzə edirdi. Bundan „Məsih Allahdır” məntiqi nəticəsini çıxarmağa cəsarətim çatarmı?

Ürəjim duada çırpındı: „Ej böyük, Jaradan Allah! Məni doğru jola jönəlt. Ne'mət verdijin kəslərin joluna! Qəzəbə düçər olanların və azanların joluna jox!” Göz jaşlarımla ürəkdən dua edirdim.

O an hiss etdim ki, otaqda kimsə var və mənə nə isə demək istəjir. Tez ətrafıma baxdım, lakin heç kimi görmədim. Lakin kimsə və ja nəsə məni çağırmaqdə davam edirdi. Masanın üstündəki açıq Müqəddəs Kitaba baxdım. Oxuduğum səhifədə dejil, başqa səhifədə açıq idi. Gözlərimə inanmajaraq jaxınlaşış oxudum:

„Diləjin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünkü hər diləjən alır, axtaran tapır və qapı onu döjənə açılır” (Matta 7:7–8).

Allah mənimlə danışırı! O Özü mənə bu sözləri göstərdi. Duamı qəbul etdijini və mənə cavab verdijini anlaşıb titrədim.

Növbəti həftə ərzində Müqəddəs Kitabdakı mö'cüzələri öjrənməkdə davam edirdim. Jəhudi pejğəmbərləri və İsanın mö'cüzələri arasında böyük fərq gördüm. Mənə elə gəldi ki, pejğəmbərlər çox vaxt öz xejirləri üçün öz güclərindən istifadə edirdilər, İsa Məsih isə — heç vaxt.

Məsələn, İljas dul qadına dejir: „Qorxma, get söylədijin kimi elə. Amma əvvəlcə onda mənim üçün kiçik bir kökə düzəlt və mənə gətir. Özünlə oğlun üçün sonra hazırlajarsan” (1 Pad 17:13). Ajdındır ki, pejğəmbərlər düşmənlərinə qarşı durmaq üçün Allahın gücündən istifadə edirdilər. (2 Pad 1:9–14).

Lakin Allahın gücünə malik olan İsa Öz həyatını xilas etmək və düşmənləri qırmaq üçün

heç vaxt mələkləri çağırılmamışdı.

Pejğəmbərlər dejirdilər: „Rəbb belə dejir”. İsa isə həmişə „Doğrusunu, doğrusunu sizə dejirəm...” dejirdi.

Məhəmməd özü haqqında belə demişdi:

„Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhj olunur ki, sizin Tanrıınız jəlniz tək olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləjirsə, jaxşı iş görsün və Rəbbinə etdiji ibadətə heç kəsi şərīk qoşmasın” (Surə 18:110).

İsa isə Özü haqqında belə dejir: „Ej bütün jorğunlar və jükləri ağır olanlar, Mənim janıma gəlin və Mən sizə rahatlıq verərəm” (Matta 11:28); „Mən və Ata birik” (Jəhja 10:30); „Mənim vasitəciliyim olmasa Atanın janına heç kim gələ bilməz” (Jəhja 14:6).

Müsəlmanlar bilirlər ki, „kainatın xejir-duası” adlanan Məhəmməd özü haqqında demişdi: „Allahın istədijindən başqa mən özümə nə bir xejir, nə də bir zərər verə bilərəm” (Surə 10:49).

İsa isə demişdi: „Jerdə və göjdə bütün hakimiyət Mənə verilmişdi” (Matta 28:18).

Bu məni son dərəcədə hejrətləndirdi. Qarşımda Məhəmməd durmuşdu. Məni öjrətmışdılər ki, o dünjaja xejir-dua gətirib, lakin həmin xejir-duanı hansı qüvvə ilə gətirmişdi? O bizim kimi adı insan idi, hər bir müsəlman onun qəbrini görə bilər, — deyə özlüyündə fikirləşirdim. O bizi xilas edə bilməz. Başqa tərəfdən, İslamın qejd etdiji kimi, məhdud bacarıqlı İsa Özü haqqında belə dejə bilirdi: „...Dirilmə və həyat Mənəm...” (Jəhja 11:25).

İslamın böyük pejğəmbəri Mədinədəki qəbirdə əbədi juxuja gedib, İsanın qəbri isə boşdur, O orada jəlniz üç gün qalmışdı. İsanın göylərə necə qalxdığını bir çoxları görmüşdür.

Məhəmməd pejğəmbər miljonlarla adamlara sülh və təhlükəsizlik rəmziidir. Lakin onun bizim dua və nijazlarımıza ehtiyacı var. Dünjanın saleh müsəlmanları gündə beş dəfə Allaha pejğəmbərlərinə sülh versin dejə jalvarırlar!

Ajdın idi ki, həllədici nöqtəjə çatmışdım. Problemlərimlə müraciət etdijim mollalar mənə cavab verə bilmirdilər. Onlar jəlniz qəzəblənirdilər, baxmajaraq ki, mən dağıtmak deyil, bilmək istəjirdim. İndi isə əminəm ki, mənim o vaxt olduğum kimi, həqiqəti bilmək istəjən dünjada bir çox müsəlmanlar var.

### Zülmətdə nur

Ağbaş cənab mister Messi tək jaşajırdı və məni görməjə həmişə şad idi. O gün məni xüsusi sevinclə qarşıladı. Çaj hazırladığı vaxt mətbəxdə gözlədim. Çaj ilə fincanları götürüb qonaq otağına keçdik və orada isti və şirin çajı sakit içirdik.

Janımdakı masanın üstündə „Xilas” adlı bir kitabça gördüm. Onu açıb bir neçə səhifə oxudum.

Bu kitabçada elə bir şej var idi ki, məni mister Messijə sual veriməjə məcbur etdi.

— Müsəlmanlar inanırlar ki, bizi salehlik, Allaha inam və xejixah işlər xilas edir. Məsihçilikdə bəs necədir?

Mister Messi isə başını buladı:

— Xejr, Mə'sud. Biz inanırıq ki, „hamı günah işlədib və Allahın izzətindən məhrum olub”. Özümüzü saleh əməllərlə xilas edə bilmərik. Jer üzündə yalnız bir Ad var, yalnız o Adla xilas ola bilərik — Rəbbimiz İsa Məsihin Adı. Bu, əfv və xilasın jeganə joludur.

O gün ondan bir çox başqa şejlər də eşitdim, eşidib inandım. Biz çox söhbət etdik və hiss etdim ki, nəhajət suallarına cavab alıram.

Mister Messi həyat təcrübəsində əldə etdiji həqiqətləri mənə çatdırırdı. Pakistanə Hindistandan 1947-ci ildə köçdü və bir çox il ərzində hərbi anbarda işləjirdi. Sonra Karaçijə köçdü və o vaxtdan burada jaşajırdı. Həyatlarında çox kədəri olub. Arvadı bir neçə il bundan əvvəl rəhmətə getmişdi, bildijimə görə uşaqları var idi, lakin onlar da ölmüşdülər. Buna baxmajaraq bu adamın üzü Rəbb İsaja imandan nur saçırı. Görürdüm ki, danışdığınıñ həqiqi qiymətini o jaxşı anlajır.

Getməmişdən İslam və məsihçiliyi müqajisə edən kitablar xahiş etdim, o isə mənə cavab verdi ki, onun belə kitabı joxdur.

— Bu gün Pakistanada belə kitab çətin tapmaq olar, Mə'sud. Pakistan hakimijəti belə kitabları çap etməjə icazə vermir. Bu kitabları saxlajan adamlar böyük cərimə olunurlar.

Bu barədə ilk dəfə eşidirdim və çox təəccübləndim, çünki zənn edirdim ki, belə suallarda insan öz şəxsi mejli ilə, istədijini öjrənməkdə azaddır, xüsusilə din sahəsində. Mister Messi bir neçə məsihçi kitabını verdi və küçə qapısına qədər məni jola saldı.

Çıxmamışdan əvvəl əlini başıma qojud dedi:

— Allah sənə xejir-dua versin, oğlum.

Evdə məni mister Kureşti gözləjirdi. Onun jaxşı xəbərləri var idi. O dedi ki, poçt xidmətində mənim üçün iş jeri tapıb və mən anket doldurmalıjam. Mən çox şad idim.

— Çox sağ ol, Apa, — sevincimdən dilim dolaşırıdı. O gülümsədi.

— Lazımdır ki, sən tez anketi qajtarasan, — dejə mənə ünvanı verdi, — lakin əvvəlcə gəl jemək je, sojujur.

Hamı jaxşı əhval-ruhijjədə idi. Birdən missis Kureşti qejd etdi:

— Mə'sud, son günlər sən məsihçilərlə jemək jejirdin. Bizimlə jemək istəjəndə gərək qüsul ilə jaxşıca jujunub təmizlənəsən ki, masanı murdarlamajasan.

Onun sözlərini zarafata çevirdim:

— Api, mənə elə gəlir ki, siz bundan da irəli getməlisiniz.

O təəccübə mənə baxdı. Boşqabı qaldırıb altında markasını ona göstərdim.

— Gördüyünüz kimi bu boşqablar Çində düzəldilib. Onlar məsihçilərdən da pis kommunistidlər. Axı onlar heç Allaha da inanmırlar. Məncə, bu boşqablardan jemək jeməzdən əvvəl bütün Qur'anı oxumalıjq. Razi dejilsiz?

Hamı güldü.

1972-ci ilin fevralında poçt xidmətində işə qəbul olunduğum haqda cavab aldım. Lakin bundan əvvəl üç ajlıq hazırlıqdan keçməli idim, bütün vaxtımlı buna sərf olunurdu, buna görə də başqa bir işlə məşğul ola bilmirdim. İşə başlajanda 8 saatlıq iş günündən sonra kitab oxumağımda davam edirdim.

Tapdığını bütün məsihçi kitablarını oxudum. Əlbəttə, işdə sərbəst vaxtımda da oxumaq istərdim, lakin bu mümkün dejildi. İşim əsasən nəzarətdən ibarət idi. Məni öjrətmışdilər joxlajım görüm poçt göndərmələri açılmajıb, onlarda icazə olmajan əlavələr varmı... Bu mə'sulijjətli iş idi, lakin mən səbrsizliklə iş gününün sonunu gözləjirdim ki, mənim üçün vacib dərslərimi davam etdirim.

Bir axşam günah problemini və onun jaranmasını öjrənirdim. Məni hejran etdi ki, Qur'an İsanın günahlı olduğu barədə bir söz jazmir. O, əlejhədarlarından Özü soruşurdu: „Məndə kim günah tapar?” (Jəhja 8:46).

Həqiqət həm də ondan ibarətdir ki, Qur'an Məhəmmədin günahı haqqında da bir söz jazmir. Düzdür, Surə 110:3 dejir:

„...Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən O, tövbələri qəbul edəndir!”

Və ja Surə 48:1–2:

„Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər baxş etdik! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlajacaq, sənə olan ne'mətinə tamam-kamal edəcək və səni düz jola müvəffəq edəcəkdir!”

Bu sözləri oxujub Məhəmmədin günahsızlığı haqqında İslamın müasir tə'liminin və Qur'anın öjrətdijinin fərqini görüb çox təəccübləndim.

Eləcə də qadınlar haqqında İsanın baxışları və İslamın tə'limi arasında fərqi gördüm. Məsələn, Onun boşanma haqqında tə'limi (Matta 5:31-32) İslamın qanunları ilə tam zidd gəlir. İsa Öz tə'limi ilə qadınları müdafiə etdiyi zaman Qur'an əks tə'lim verir:

„Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd şahid tutun! Əgər onlar şəhadət verərlərsə, həmin qadınları ölenə qədər, jaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin” (Surə 4:15).

Müsəlman qadınlarına verilmiş və adı çıxmış „bərabərlik” budursa, onda onun qıjməti nədir! Əslində isə İslam kişilərə ajdin üstünlükler verir, qadın isə mülkijətin bir hissəsi hesab olunur. Hətta cənnətdə qadınlar üçün heç bir sevinc hazırlanmaz. Kişilərə isə çox şey və'd olunur — bunlara əxlaqsız əjləncələr də daxil olur, lakin qadınlar haqqında Qur'an susur. Qadınları kişilərdən bu dərəcədə asılı edən fəlsəfə məni qəzəbləndirirdi.

Fikrə gedib kürsüdə oturmuşdum. Birdən gözlərimin qarşısında külək Müqəddəs Kitab vərəqlərinə toxunub onları çevirdi. Təəccüblə qejd etdim ki, kitab düz mənim ürəjimə müraciət edən bənddə açıldı:

„Ej xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmajasınız və onun bəlalarının birinə düşər olmajasınız, çünki onun günahları göyə qədər çatdı və Allah onun haqsızlıqlarını jada saldı” (Vəhj 18:4-5).

Bu sözləri oxujub hejrətlə titrədim. Nə edim? Heç dua edə bilmirdim. Tərəzinin bir tərəfində müsəlmanlırin cənnət haqqında tə'limi, o biri tərəfində isə — İsanın sadə sözləri:

„Ölülər dirildikdən sonra nə evlənilər, nə də ərə gedirlər. Ancaq göylərdəki mələklər kimi olurlar” (Mark 12:25).

Mənə elə gəlir ki, İslamın qanun və qajdalarını tam sistem hesab edən adamlar səhv edirlər. Onlar bağırırlar ki, İslam qadını azadlığa çıxarıb. Əslində isə Allahın jaratdığı qadın üçün hazırladığı əsl azadlıq budurmu? Müsəlman qadının əri ilə boşanmağa ixtiјarı joxdur, ərinin isə üç dəfə „boşanıram” sözünü təkrar etməji kifajətdir. Bu fikir məni coşdururdu. Küçəjə çıxıb qışqırmaq istəjirdim: „Ej İslam xalqı, müsəlman cəmijjətimizdə boşanmış qadınlara baxın. Validejnərinin evində günlərini keçirən qadınlara baxın. Ərləri onları atdıqları üçün dilənçi olub özlərini satırlar. Əzab çəkən uşaqlara baxın. Bu qadınlara baxın, ej İslam xalqı: ərləri tərəfindən evlərindən qovulub və ləjaqətli həyat sürə bilmirlər. Onlara baxın və İslam cəmijjətimizə görə bizə qoş ajib olsun! Qadınlara baxın, ər bir neçə arvad sahibi olduğuna görə onları saxlaja bilmir. Bu, İslamın təmizliyi naminə edilən qanunsuzluq dejilmi?”

Zəiflijimi hiss etdim. Bunların hamısını kimə dejə bilərəm? Mənə kim qulaq asacaq? Ağlajıb jeganə Allahı çağırırdım: „Ej Allahım, mənə həqiqi jolu göstər!“

Bütün bu vaxt ərzində Pakistan poçt xidmətində direktor köməkçisi işləjirdim. Məs'ulijətimin bir hissəsi — Pakistana göndərilmiş və ja tranzitlə buradan başqa ölkələrə gedən qadağan olunmuş materialları buraxmamaq idi. Tezliklə mənimlə işləjənlərin ajib işlərini aşkar etdim. Məsələn, məktubda valjuta tapanda qanunun dedijinə zidd banka vermir, özlərinə götürürdülər. Pornoqrafija və başqa qadağan olunmuş ədəbijiyyatla da ejni rəftar edirdilər. Poçt rəisləri arasında pornoqrafija jurnallarına və valjutaja böyük tələb var idi.

İslama qarşı ədəbijiyyatı da tapıb onlar barədə xəbər vermək mənim məs'ulijətim idi. Bundan sonra onları məhv edirdilər. O vaxta məsihçiliyi kifajət qədər bəjənirdim ona görə də məsihçi jurnallarını həmişə oxujur, onlardan ünvanları jazib götürürdüm ki, özüm də məsihçilərə məktub jazım. Beləliklə, müxtəlif ilahijat baxışlarını əks etdirən jurnallar almağa başladım. İndi mən başa düşürəm ki, bu mənim üçün çox xejirli dejildi, o vaxt isə bütün mənbələrdən bilik qəbul etməjə hazır idim. Beləliklə bir çox lazımsız idejalar qəbul etdim. Onların arasında mormon, „Məsihçi elmi“ və Jehova Şahidləri kimi qejri-məsihçi sektalarının nəşrləri var idi.

Lakin ümumijjətlə sağlam məsihçi ədəbijiyyatını oxuduğuma görə Allah məni və həqiqətə can atmağımı qorudu, bu da sonra öz səmərəsini verdi.

Bu müddət ərzində müqajisə etməkdə davam edirdim. İslamda Allaha jaxınlaşan adamin təmizlənmə mərasimini məsihçilərin „dua edən adamin üzəji təmiz olmalıdır“ əqidəsi ilə müqajisə edirdim. Jəhjanın Müjdəsi (4:24) mənə bu barədə ajdın dejir: „Allah Ruhdur və Ona ibadət edənlərin Ruh və həqiqətdə ibadət etmələri gərəkdir“.

Zənn edirəm Məsihin çarmıxa çəkilməsi məsələsinin həlli məni öjrətdi ki, Allah mənə düz həqiqəti göstərə bilər. Mən bu barədə bir neçə kitab oxudum, lakin həqiqi dərrakəni Allah Özü mənə verdi. İndi mən inanıram ki, Onun Ruhu mənə imkan verdi Qur'anın özündə İsanın çarmıxa çəkilməsinin, ölümünün və göjə qalxmasının təsdiqlərini görməm. Mənim üçün bu çox vacib idi və mən ucadan dedim: „Ej Allah, bu doğrudan da həqiqətdirsə, mən bu jaxında məsihçi olacağam və e'tiraf edəcəjəm ki, Sən — həqiqi Allah və Rəbb Isa Məsihin Atasısan“.

Üç şərhə rastlaşdım. Birincisi — məsihçi tə'limi öjrədir ki, Isa Məsihdır, bu dünjaja gəldi, çarmıxa çəkilib öldü, üç gündən sonra dirildi və qırx gündən sonra göjlərə qalxdı. Bu mənə ajdın idi. Sonra, ortodoks İslamın tə'limi, öjrədir ki, Isa çarmıxa çəkilməjib, diri göjə qalxbı.

Və nəhajət, uşaqlıqdan tanıdığını əhmədilərin tə'limi: Məsih çarmıxa çəkildi, lakin ölmədi, sadəcə huşunu itirdi. Sonra özünə gələndən sonra bir çox il ərzində Kəşmirdə yaşadı.

Ən təəccüblüsü o idi ki, İslam qruplarının ikisi də öz nöqteji-nəzərlərini „təsdiq edərək“ Qur'ana istinad edirdilər.

Əhmədilərin tə'limi zidd idi. Bütün xirdalıqlara daxil olmajacağam, lakin dejərəm ki, əhmədilərin ilahijatçıları Məsihin ölümü barədə üç müxtəlif variant verirlər və bir-biriləri

ilə tam fikrə gələ bilmirlər. Buna görə onların şərhindən imtina etdim.

Bəs Qur'an necə? Surə 4:157–158 dejir: „Biz, Mərjəm oğlu İsa əl Məsihi öldürdük”, — demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmixa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür jarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsin öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübə içərisindədirlər. Onların buna dair heç bir mə'lumatı joxdur. Onlarancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər. Xejr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir!”

İslam dejir ki, pejğəmbərin öldürülməsi dəhşətli təhqirdir, buna görə ehtimal etmək olmaz ki, Məsih çarmixa çəkilib. Lakin 155-ci ajə pejğəmbərləri öldürən jəhudilər haqqında ajdin dejir: „Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ajələrini inkar etdikləri, pejğəmbərləri haqsız jerə öldürdükləri və: „ürəklərimiz pərdəlidir!” — dedikləri üçün...” Axı pejğəmbər öz xidməti yolunda həyatını verdijinə görə necə artıq pejğəmbər olmur? Əksinə, bu mənə daha da ehtiramlı görünürdü.

Onda Məsihin ölümünə aid həqiqət nədir? Ajdındır ki, cavab — müsəlmanların inkar etdikləri və ejni zamanda öz şərh və istinadları üçün istifadə etdikləri Müqəddəs Kitabdadır:

„Ej İsrail ərləri! Bu sözləri dinləjin... Beləliklə, bütün İsrail xalqı bunu möhkəm bilsin ki, çarmixa çəkdijiniz bu İsanı Allah həm Rəbb, həm də Məsih etmişdir” (Həvarilərin İsləri 2:22–36).

Bilirdim ki, müsəlmanlar bununla da razı dejillər. Bə'ziləri dejirlər ki, İsanın jerinə Allah tərəfindən İsa şəklinə salınmış Jəhuda İskarjot çarmixa çəkildi. Bu doğrudan da belə olubsa, bu fırıldaqçılıq dejilmi? Nə üçün Jəhuda qışqırmırdı? Məgər Allah jalancıdır belə dəjişmədə iştirak etsin? Bütün mənim varlığım bu idejanı qəbul etməjimə qarşı idi.

Bəs Kirinejalı Şimon necə? Bir çox müsəlmanlar inanırlar ki, İsanın çarmixını daşlığına görə adamlar onu İsa ilə səhv salıb çarmixa çəkiblər! Lakin ağlım bunu da qəbul etmirdi. Həqiqi Allah pejğəmbəri olan İsa necə bu dəhşətli jalana yol verdi? Bu mümkün dejil. Bundan başqa, İsanın çarmixa çəkilməsi ujdurmadırsa, onda Onun şagirdləri kimdir? Belə jalana onlar necə gedə bilərdilər? Ağlıla sığmaz qədər böyük jalan ilə razılaşıb onlar necə məhəbbət və Allaha itaətdən və'z edə bilərdilər? Bu mümkün dejil. Belə ikiüzlü adamlar jerdə və göydə necə mükafat ala bilərdilər?

Xejr, deyə mən bu nəticəjə gəldim: Qur'an və Hədislər razıdlılar ki, İsa çarmixa çəkiləndən sonra ölüb və Allah tərəfindən götürülüb. İsanın şəxsijətində Əhdi-Ətiq pejğəmbərlikləri jerinə jetdi — bu nəticə məni tam razı saldı. Kitabı bağladım. Axtarışlarım sona çatdı, növbəti addım haqda düşünməli idim.



## Oğulun nuruna

Bazar günü Kilsədə idim və başqa məsihçilərlə birlikdə „Sən ucasan” himnini oxujurdum. Himnin sözləri qəlbimdə səslənir, özümlə doğru olmağımı çağırırdı.

— Mə'sud, — dejə himn bitəndən sonra hamı oturdu və mən özümə müraciət etdim, — iki qarızı bir əldə tutmaq olmaz, iki ağaja qıl olmaq mümkün dejil. Sən gərək qərar qəbul edəsən kimin davamçısı olacaqsan: Məhəmmədin, ja İsanın. Sən gərək seçəsən və jaxşı olar ki, bunu mümkün qədər tez edəsən.

Seçimin mütləq olduğunu dərk edirdim, lakin vəzijətim çox çətin idi. Ajdın idi ki, Məsihin davamçısı olmaq qərarına gəlsəm ailəm və dostlarım məni həmişəlik rədd edəcək. Bundan başqa kiçik ümidi qalmışdı ki, İslama qalaraq Məsih davamçısı ola bilərəm.

Onda burada ilahijat problemi jarandı. İslam məni çağırırdı jeganə tək Allahı və Onun pejgəmbəri Məhəmmədi tanıdım, xilas üçün xejixah işlər görüm. Lakin Məsihin ardınca gedirəmsə, O Özü bunu mənim üçün edəcək, çünkü özüm özümü xilas edə bilmərəm.

İslam mənə dejir Allahı necə razı sala bilərəm, məsihçilik isə qejd edir ki, Məsih bir dəfə və həmişəlik bəşəriyəti Allah ilə barışdırıcı. Bilirdim ki, mənim günahlı təbiətim imkan verməjəcək Allahı razı salım.

Qur'an pislik etməjən adamlara yol göstəricidir, Müqəddəs Kitab isə ajdın dejir ki, günahkarlar üçün Kəlamdır, həvari Pavel özünü ən böyük günahkar adlandırırırdı.

Mərkəzdə isə Məsihin şəxsijəti idi. Onsuz bütün məsihçilijin binası zəlzələdə saman evi kimi dağılırdı. Məhəmməd isə Qur'anda „ancaq bir pejgəmbərdir. Ondan əvvəl də pejgəmbərlər gəlib getmişlər” (Surə 3:144).

Bu iki şəxsijət arasında nə qədər böyük fərq görürdüm!

Və'z davam edirdi, daxili gözlərimin qarşısında isə bütün həyatım keçirdi. Hər şeyi tərk edib həqiqəti axtarırdım. İndi isə, onu tapanda iki möhkəm qüvvə arasında parçalanırdım. Qabağa getməkdən qorxurdum, lakin arxaja baxanda jalnız İslamin qanunu və xarablığını gördüm. Məsihin çağırışını eşidirdim: „Ardımcı gəl, sənə rahatlıq verərəm”.

Ejni zamanda qorxu ilə Kureşi ailəsinin mənim haqqımda nə fikirləşəcəjini düşünürdüm. Onların gözlərində xejirin və qonaqpərvərlijin əvəzinə pisliklə cavab verən nankor adam olmarammı? Onların evində gördüğüm məhəbbəti əvvəllər heç bir jerdə görməmişdim. Onlar köməksiz, tənha və ölü halda məni qəbul etdilər. Onlar mənim üçün Allahın göndərdişi mələklər kimi olublar; Axavın əlindən qaçan İljasə qarğalar jemək verdikləri

kimi onlar da mənim bədənimə kömək ediblər. Onlara desəm ki, məsihçi olmuşam, nə olacaq? Qejri-müəjjənlilikdən ürəjim donurdu.

Mənbələrin ikisindən də cavab almaq ümidi ilə Müqəddəs Kitab və Qur'anı oxujurdum. Kilsəjə və mütəmadi məscidə də gedirdim. Məsihçi pastorları və mollaları dinləjirdim. Hər dəfə də hiss edirdim ki, qərar qəbul etmək vaxtı gəlib.

Otağında radio var idi. Evlərinə gəldijim vaxtdan e'tibarən Kureşî mənə mehribanca icazə verdilər ondan istifadə edim. Mister Messi mənə bunu dejəndən e'tibarən mütəmadi Uzaq Şərq Radio Birliljinin verlişlərini dinləjirdim. Kureşilər də bə'zən onları dinləjirdilər, lakin bu onları az maraqlandırırdı; bundan əlavə, axşam verlişlərinə Moskva radiosu çox mane olurdu.

Bir dəfə işə hazırlaşarkən radio dinləjirdim. Bir vaiz Allahın Padşahlığı barədə danışırı. Bir az diqqət jetirirdim, lakin axırında Müqəddəs Kitabdan oxuduğu bəndlər məni sarsılıdı:

„Nə jejəcəjik”, „Nə içəcəjik”, „Nə gejəcəjik” dejə qajğı çəkməjin. Çünkü bütün bu şejləri bütürəstlər axtarırlar, səmavi Atanız da bütün bu şejlərə ehtiyac dujudunu bilir” (Matta 6:31–33).

Bu sözlər düz mənim ürəjimə danışırılar. Ata öz övladlarının ürəklərini bilir, — dejə mən fikirləşirdim. Jəlniz O bilirdi Kureşî evindən küçəjə atılmaqdan, jemək və evsiz qalaraq avaralanmaqdan nə qədər qorxurdum. Jəlniz O bilirdi ki, bu qorxu hissi mənə nə qədər əzab verirdi. İndi isə bilirdim ki, lazımla olsa, bunu qəbul etməjə hazırlam.

İş jerimdə üç günlük mə'zunijət götürdüm və bu vaxtı qulaqlarımda səslənən Matta İncilinin sözlərini dinləməkdə keçirdim. Demək olmaz ki, mən dua edirdim. Mən gözləjirdim ki, Allah Özünü həyatında göstərsin (elə bil O hələ bunu etməmişdi!) İndi görürəm ki, bu fikir Allahdan dejildi. Birdən ağılıma Müqəddəs Kitab sözləri gəldi: „...Xejli vaxtdır sizinləjəm, məni tanımadınmı...?” (Jəhja 14:9).

Müqəddəs Kitabı açıb Jəhjanın Müjdəsindən bu sözləri tapıb diqqətlə üç bəndi oxudum (Jəhja 14:5–9). Bu sözlər sanki mənə aid idilər və mən özümü tam dağılmış hiss etdim, çünkü Ona tam e'tibar edə bilmirdim.

Qarşımıda güzgü var idi, lakin özüm özümə baxa bilmirdim. Evdə addım səsi eşidirdim, kim isə gəlir, kim isə gedirdi, amma mən öz fikir və qorxularımla tək idim. Fikirlərimdə jenə şübhələrimə nəzər salıb gördüm ki, çıxış jolum joxdur. Ajdin idi.

Uşaqlıqda mənə „Bu məktəbdə oxu, onu bitirəndə səni Öz məktəbimə aparacaram” dejən Allah məni gözləjirdi, mən isə qorxurdum. Həmin Allah sevən əli ilə məni aparırdı ki, həqiqəti tapım, məni gözləjirdi, mən isə geri çəkilirdim. „Ola bilər ki, məni gözləməkdən jorulub”, — dejə dəhşətli fikir ağılıma gəldi və tam dağılmış vəzijətdə hönkürtü ilə ağladım.

Tam taqətdən düşmüş vəzijətdə juxuja getdim. Birdən otaq gur nurla işıqlandı və divarlar sanki jox oldu. Xəstə bejnimdə bir səhnə jarandı, mən onu o an tanıdım — Jəhjanın Müjdəsinin 20-ci fəslində jaziilan hissə. Başqa həvarilərin janında oturan Tomanı gördüm. O, şübhəli və qəmli görünürdü. Birdən onların arasında İsanı gördüm.

O dedi: „Sühl olsun!” gördüm ki, Tomanın təəccübdən ağızı açıldı.

İsa Tomaja əlini verib dedi: „Barmağını buraja gətir və əllərimə bax; əlini də gətir, böjrümə qoj; və imansız olma, imanlı ol!”

Toma İsanın ajaqlarına jixilib ucadan dedi: „Rəbbim və Allahım!”

İsa onu bu sözlərlə jerdən qaldırdı: „Toma, Məni gördüğün üçün iman etdin; görmədən iman edənlər bəxtijadılar!”

Rö'ja javaş-javaş jox oldu. Otağın ortasında dajanıb juxumda gördüküm və eşitdijim barədə düşünürdüm. Onun məzmununu çox jaxşı başa düşdüm. Şübhə və e'tibarsızlığımla Tomaja bənzəjirdim, İsa isə mənə göstərirdi ki, məni sevir və ardınca çağırır.

Birdən böyük kədər hiss etdim: „Ürəjimin qapısı qarşısında idi, mən isə Ona qapı açmadım”, — dejə piçıldajırdım. İblis asan qələbə çaldı, çünki ondan ehtijat etmirdim. Kainatın Rəbbi ürəjimin qapısını döjdüyü zaman mən iblisə necə qulaq asa bilərdim?

Diz çöküb dua etdim: „Ej Rəbb, inanıram. Şübhə və keclijimi mənə bağışla və məni qəbul et”.

Daxilimdə sakit səs eşitdim: „Sevdiklərimin hamısına məzəmmət və tərbijə verirəm. Beləliklə, sə'jli ol və tövbə et” (Vəhj 3:19).

Ajağa qalxanda artıq başqa adam idim. Mənə elə gəldi ki, bütün varlığım „Sən ucasan” himnini oxujur. 26 aprel 1973-ci il idi. O gecədəki böyük sülhü, sakitliji və təhlükəsizliji əvvəllər heç vaxt keçirməmişdim. İki illik axtarış və öjrənmələrim tamam olmuşdu. Qəlbim nəhajət dərk etdi ki, İsa Məsih — Ata Allahın izzəti üçün mənim Rəbb və Allahımdır.

Növbəti gün mister Messinin janına jollandım. Evdə jox idi. Onu gözləjərkən qərara gəldim jaxındakı kiçik restoranda bir stəkan çaj içim. Ürəjim işıqlı idi. Mister Messi zəngimlə qapını açanda təəccübləndi:

- Mə'sud, sən bu gün başqa adamsan, — dejə o qejd etdi və mən böyük xoşbəxtliklə onu inandırdım ki, mən doğrudan da başqa adamam. Əlimdən tutub açıq rəngli divarlarla gözəl qonaq otağına apardı.
- Müqəddəs Kitabı necə öjrənirsən, Mə'sud?

Onun düz gözlərinə baxıb həbəşistanlı xədimin sözləri ilə sadəcə cavab verdim: „Vəftiz olunmağima nə əngəl var?” (Həvarilərin İşləri 8:36).

Sözlərimin mə'nasını başa düşdü, lakin cavab baxışında gülüş jox idi.

- Mə'sud, başa düşürsən bu nədir?
- Başa düşürəm, Allah mənə kömək olacaq.

— Ölsən necə, Mə'sud? — deyə əl çəkmirdi, — Jadındadır: „Elə saat gəlir ki, sizi öldürən hər adam Allaha xidmət etdijini sanacaqdır” (Jəhja 16:2).

Lakin ürəjimdə Allahın sülhü var idi.

— Nə olar, Məsihin çarmıxdakı sözlərinijadıma salaram: „Ata! Onları bağışla, çünkü nə etdiklərini bilmirlər” (Luka 23:34).

Bu sözləri eşidib məni bərk qucaqladı və qucağında məni saxlajıb dua etməjə başladı.

— Bu gün mənim xoşbəxt günümdür, Mə'sud, — deyə duadan sonra mənə söylədi.

Vəftizim barədə danışdıq. Mister Messi dedi ki, pastor ilə bu barədə danışacaq, lakin mən tə'kidlə xahiş etdim ki, elə indi pastorun janına birlikdə gedək. Kilsəjə pastorun janına getdik və mister Vinsentlə səhbət etdik. Axtarışlarının nəticəsi barədə öz sevincini bildirdi və qərara gəldik ki, bu bazar günü vəftiz olacağam. Mister Vinsent təklif etdi ki, vəftizi az məsihçi qarşısında keçirək, lakin mən tə'kidlə xahiş etdim ki, vəftizim bazar günü ibadətdən sonra olsun. Elə də oldu.

29 aprel 1973-cü ilin bazar günü idi. Kilsə gələn adamlarla dolu idi və vəftiz e'lan olunanda hamı başladı ətrafa baxmağa; mən durub kafedraja jaxınlaşdım. Arxamda mister Messi daja olmuşdu. Mister Vinsent məni qısaca təqdim etdi. Mənim keçmişim barədə çox danışmışdı, lakin ajdın idi ki, mən vəftiz olmaq qərarına gəlmış müsəlmanam, bu da qejri-adı bir şej idi. Bu, mister Vinsentin Karaçidə keçirtdiği son vəftiz idi. Bundan bir az müddət sonra Londonun Sautholl rajonundakı Pakistan Kilsəsinə xadim keçirildi və ölümünə qədər orada xidmət etdi.

Vəftiz zamanı İsanın şagirdlərinə dejilən sözlərijadıma saldım:

„Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdijim hər şejə riajət etməji onlara öyrədin...” (Matta 28:19–20).

Uzaqdan mister Vinsentin səsini eşidirdim: „Səni Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edirəm”. Bir neçə il bundan əvvəl mənim üçün bu sözlərin heç bir mə'nası jox idi, bu gün isə mən Müqəddəs Jazının sözlərini dərk edib jaşadım:

„Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsaja vəftiz olaraq Onun ölümünə vəftiz olduq? Deməli, biz Onunla vəftiz vasitəsilə ölümə gömüldük ki, Atanın izzəti ilə Məsih ölülərdən dirildi ki mən Məsih Jazının sözlərini dərk edib jaşadım” (Romalılara 6:3–4).

İbadətdən sonra məni təbrik etmək üçün hamı ətrafıma jiğildi. Mister Messi jeni dostlara məni təqdim etdi və bir müddətə uzaqlaşdı. Hamı gedəndən sonra mən də Kilsədən çıxdım və onu gözləməj i qərara aldım. Bu an səhbət edən üç cavan oğlunu gördüm. Onların janına dördüncü jaxınlaşdı və səhbətin qırıqları mənə çatdı:

— Sizi çoxdandır gözləjirəm, — deyə ətrafa baxaraq soruşurdu, — Nə olub? İbadət gec qurtardı?

— Bəli, bu gün müslə (müsəlman üçün istifadə olunan alçaq ad) məsihçi oldu.

Oğlan maraqlandı:

— İndi o haradadır? Onu görmək istəjərdim.

Ruh düşkünlüyü nə tez gəlir! Məni belə pis adla çağırıqlarını biləndən sonra ürəjim sıxıldı və qaćmağa hazır idim. Lakin birdən mister Messi gəldi və mənim janımıza tələsdi:

— Hə, buradasan, Mə'sud! — dejə gülümsəjirdi, — gəl, səni bu cavan oğlanlarla tanış edim.

Ajdın idi ki, onlar mister Messi ilə jaxşı tanış idilər. O məni təqdim etdi, onlar isə pərt oldular, çünki söhbətlərini eşitdijimi anladılar.

Evə o axşam qajidanda mister və missis Kureşilərin suallarından bir az qorxurdum, lakin hər şej adı idi.

Otağım həmişəki kimi təmiz və rahat idi. Bütün otağa səliqəsiz tökdüjüm kitablar jerində idi. Bu evdə jenə özümü xoşbəxt evdə olduğum kimi hiss edə biləcəjməmi? Hamamdan çıxanda namaz xalçasını gördüm. Müsəlman məscidə getmirsə, onun üstündə evdə dua edir. Jadıma düşdü ki, bu xalçada diz çöküb çox dualar etmişəm və bir il bundan əvvəl bunu mənə hədijə edən missis Kureşinijadıma saldım. Burada çox dua edirdim: „Ej Allah, mənə həqiqi jolu göstər”.

Möhkəm qərarla xalçanı şkafa jiğdim. Şükür Allaha, indi həqiqi jolda idim və Allahın janına hər jerdə, hər vaxt və hər şəraitdə jaxınlaşa bilərdim. Azad idim!

„Bəs Qur'an necə?” — baxışım masanın üstündəki tanış kitaba düşdü. Onu da şkafa qojud unudum? Ürəjimdə bilirdim ki, bunu edə bilmərəm. Bu kitab müsəlman dostlarımı şəhadət idi. İmanım haqda soruşsalar dejə bilərəm ki, İsa Məsihi bu kitabın səhifələrində tapmışam. Məhz Qur'ana arxalanıb axtarış aparırdım və şəhadətlərimdə də onu istifadə edəcəjəm.

Juxuja getməzdən əvvəl Müqəddəs Kitabı açıb oxudum:

„Budur sizi qojunlar kimi göndərirəm... İsrail şəhərlərini dolaşib qurtarmamış İnsan Oğlu gələcəkdir” (Matta 10:16–23).

Bu sözlərə görə Allaha uşaq kimi təşəkkür edib juxuja getdim.



## İrəli gedərək

Bir müddətdən sonra Kureşî ailəsi gördü ki, artıq məscidə getmir və evdə namaz qılmırıam. Şübhə etdilər ki, imanı itirmişəm və bir gün mister və missis Kureşî məndən düz soruşdular. Mən sualdan qaçmadım və bojnuma aldım ki, məsihçi olmuşam. Bu xəbər onları çox kədərləndirdi. Bir neçə həftə ərzində mənə münasibətləri tam dəjişdi.

O vaxtda iş jerimdə də mə'lum oldu ki, məsihçi olmuşam. Mənimlə işləjən bə'zi adamlar zənn edirdilər ki, Qur'andan inkar etsəm mənə jaxşı iş verəcək və xaricə köcməjə kömək etməji və'd etmiş xarici missionerlərin toruna düşmüşəm. Lakin buna səmimi maraq göstərənlər də var idi, mənim üçün bu gözəl imkan idi ki, Məsih haqda onlara söhbət edim.

Gərginlik həm evdə, gəm işdə artırdı. Məsihə geri dönmədən özümü təslim etdijimi biləndən sonra Kureşilər e'lan etdilər ki, evlərini tərk edib həyatımı qurmaqla özüm məşğul olmağımın vaxtı gəldi.

Onların evində son gecəmi nökərlər üçün otaqda keçirtdim. Hiss edirdim ki, həyatımın bir səhifəsi də sona çatdı. O gecə dua edərkən səmavi Atama dedim: „Ata, küçədə olmağım Sənin iradəndirsə e'tiraz etmirəm”.

Hiss etdim ki, O duamı qəbul etdi, lakin dörd il ərzində ilk dəfə bərk polda juxuja gedəndə xatirələrim jadıma düşdü. Nəhajət juxuja getdim və ojananda hava açılmışdı. Mütərəddidlik jenə məni ələ aldı. „Məsud, hələ vaxt var. Get üzr istə, səni sevən ailədə qal. Fikirləş gör nə itirirsən; işin, gələcəjin barədə fikirləş...” Lakin Rəbb İsa Məsihi jada saldım, O qırx gün və qırx gecə səhrada oldu. İblisə Onun sözlərini jadıma saldım: „Allahın olan Rəbbə səcdə qıl və jalnız Ona qulluq et”.

Tez durub çantalarımı götürüb otaqdan çıxdım. Darvazada dajandım, arxaja çevrilib uzun müddət mənə siğinacaq olan evə baxdım. Darvazadan çıxbər kükə ilə getdim və bir daha arxaja baxmirdim.

Məsihçi olduğumdan keçən illər ərzində dəfələrlə qohumlarım, dostlarım və iş joldaşlarım üç allaha inanmaqdə, vətənimə xəjanətdə, validejnərimə tabe olmamaqdə məni ittiham edirdilər. Məsihçi imanını və bir çox müsəlmanların oxumağa qorxduqları Müqəddəs Kitabı tam bilməməkləri üzərimi jaralajırdı. Axı ajdin jazılıb ki, məsihçilar jerdəki hakimijətlərə tabe olmalıdır (1 Peter 2:13–14), validejnərlər hörmət etməli (çixış 20:12) və jeganə həqiqi Allahı Rəbbini sevməlidirlər (Matta 23:37).

Hətta imanda məsihçi qardaşlarım mənə şübhə ilə janaşırıdlar; bə'ziləri ona görə ki, onların getdiyi Kilsəjə getmirdim, başqları isə zənn edirdilər jalnız maddi maraqla onların imanına gəldim, o biriləri məni hakimijətdən kilsəjə göndərilmiş cə'sus kimi

qəbul edirdilər!

Haraja gəlirdimsə, Rəbb İsaja məhəbbətim haqqında şəhadət edir, buna görə də işdən qovulurdum. Dəfələrlə işdən və evdən bu bağırtı ilə küçəjə atılırdım: „Rədd ol burdan, murdar süpürgəçi, buraja bir də gəlmə!“ Lakin bütün bu vaxtlarda ürəjimdə sülh və sakitlijim olurdu. Məsihin tə'qibləri jadıma düşürdü. Allahın Ruhu mənə təsəlli və qüvvə verən sözləri jadıma salırdı: „Buğdanın toxumu jerə düşüb ölməzsə, o jalnız qalar; lakin olərsə, çox məhsul verər“ (Jəhja 12:24).

Təhlükə, tə'qib, əzab. Bəli, əlbəttə, bunlardan keçdim. Məndən soruşturular: „Belə avara həyat səni qane edirmi? Həyatının axırına qədər belə olacaqsan? Axtarışlarının məqsədi bu idimi?“

Xejr, axtarışlarımın məqsədi həqiqəti tapmaq idi. Ulu babalarımdan mənə miras qalan boş həyatdan məni azad edən həqiqəti. Allah Özü ürəjimi açıb ona həqiqi yol göstərdi. Bu yol dünja jaranmazdan Allah seçmişdi, bu, Allah ilə bəşəriyəti barışığa aparın jeganə joldur. Bu yol — İsa Məsihdir. Öz ölümü ilə iblisə qalib gəldi və buxovlarda həyatlarını keçirən adamları azad etdi

Məsihçi olandan sonra başa düşdüm ki, özlüyümdə qıjmətim azdır, lakin ejni zamanda bilirəm ki, Allahın gözündə böyük qıjmətim var. Buna görə Kəlamı vasitəsilə O dejir:

„Nə jejəcəksiniz, jaxud nə içəcəksiniz dejə canınızın, nə gejəcəksiniz dejə bədəninizin qajğısına qalmajın. Can jeməkdən və bədən gejimdən daha vacib dejilmi? Göyün quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlarda toplajırlar; və səmavi Atanız onları jedizdirir. Siz onlardan daha dəjərli dejilsinizmi?“ (Matta 6:25–26).

Bilirəm ki, həyatım mənimki dejil. Könüllü olaraq onu İsaja verdim və mənim üçün ən jaxşısını O bilir. Ailəmi itirdim, tə'qib olundum, Rəbbim mənə təsəlli verir:

„Bədəni öldürüb canı öldürə bilməjənlərdən də qorxmajın; ancak daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməjə qadir Olandan (Allahdan) qorxun. Məgər iki sərçə bir assarijə satılmır mı? Atanızın hökmü olmadıqda onlardan heç biri jerə düşməz. Odur ki, qorxmajın; siz bir çox sərçədən daha dəjərlisiniz“ (Matta 10:28–29, 31).

Bütün həyatın çətinliklərində, şübhə və sinaqlarında, tənhalıqda, jorğunluqda köməjimə O gəlir və mən buna görə Ona həmd və şükür edirəm. Həvari Pavel kimi dejə bilərəm: məni cəzalandırırlar, lakin ölmürəm, məni kədərləndirirlər, amma həmişə sevinirəm; joxsulam, lakin bir çoxlarını zənginləşdirirəm, heç bir şeşim joxdur, amma Allahın övladı kimi hər şeji malikəm. Öləcəjəm, amma əbədi jaşajacağam. Məsihi tanımağın üstün dəjəri janında hər şeji zərər sajıram. O istəmir ki, bir kəs belə həlak olsun, lakin „istəjir ki, bütün insanlar xilas olub həqiqəti dərk etsinlər“ (1 Timotejə 2:4). „Əgər bu gün Onun səsini eşitsəniz, ürəklərinizi inadcıl etməjin“ (İbraniilərə 4:7).